

2007_az_qiyabiQ2017_Yekun imtahan testinin sualları

Fənn : 2007 Audit (istehsal sahələri üzrə)

1 Auditor sənaye müəssisəsində kreditör borclarının aşağıdakı hesabda əks etdirilməməsi ni düzgün hesab etmir:

- “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”;
- “Təhtəlhəsab məbləqlər”;
- “Gələcək hesabat dövrlərin gəlirləri”
- “Qısamüddətli bank kreditləri”;
- “Nominal (nizamnamə) kapitalı”;

2 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- “Emissiya gəliri”;
- “Vergi öhdəlikləri”;
- “Təhtəlhəsab məbləqlər”;

3 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- D-t “Nominal (nizamnamə) kapitalı” K- t “Daşınmaz əmlaka investisiyalar”
- D- t “Nominal (nizamnamə) kapitalı” K – t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- D- t “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” K- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”;
- D- t “Torpaq, tikili və avadanlıqlar” K- t “Nominal (nizamnamə) kapitalı”
- D- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” K- t “Nominal (nizamnamə) kapitalı”;

4 Sənaye müəssisəsində D-t Alıcılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcının hesabına köçürülməsini
- vaxtından əvvəl alınmış avansın məbləğini
- alıcının borcunun ödənilməsini
- mal göndərənə avansın köçürülməsi
- avansın sifarişçinin hesabına köçürülməsini

5 Sənaye müəssisəsində təhtəlhəsab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t “Bank hesablaşma hesabları” K-t “İstehsalat məsrəfləri”
- D-t “Təhtəl hesab məbləqlər” K-t “Bank hesablaşma hesabları”
- D-t “Kassa” K-t “Təhtəl hesab məbləqlər”
- D-t “Təhtəl hesab məbləqlər” K-t “İstehsalat məsrəfləri”
- D-t “Bank hesablaşma hesabları” K-t “Təhtəlhəsab məbləqlər”

6 Sənaye müəssisəsində təhtəlhəsab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t “Bank hesablaşma hesabları” K-t “İstehsalat məsrəfləri “
- D-t “Təhtəlhəsab məbləqlər” K-t “Bank hesablaşma hesabları”
- D-t “Təhtəlhəsab məbləqlər” K-t “Kassa”
- D-t “İstehsalat məsrəfləri “ K-t “Təhtəl hesab məbləqlər”
- D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc” K-t “İstehsalat məsrəfləri “

7 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
- D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Bank hesablaşma hesabları"

8 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?

- D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
- D-t "Kassa" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"

9 Sənaye müəssisəsində təhtəlhəsab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t "Bank hesablaşma hesabları" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Bank hesablaşma hesabları"
- D-t "Kassa" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t "Bank hesablaşma hesabları" K-t "Kassa"
- D-t "Təhtəlhəsab məbləqlər" K-t "Kassa"

10 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər), K-t Kassa mühasibat yazılışı edilir?

- düzgün cavab yoxdur
- xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- kassa əməliyyatlarının tam əks etdirilməməsi;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsi

11 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa, K-t Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- kassa əməliyyatlarının tam əks etdirilməməsi
- təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsi

12 Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- gələcək dövrün xərclərinə;
- hazır məhsula;
- maliyyə nəticələrinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

13 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

- inziati xərclərə;
- hazır məhsula
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;

- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

14 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda aid edilməlidir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
 ümumistehsal xərclərində;
 əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya
 hazır məhsula;
 əməliyyat xərclərinin tərkibində;

15 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- təşkilatın xalis mənfəətində;
 günahkar şəxsə;
 əmtəə-material qiymətlilərinin dəyərində;
 əməliyyat xərclərinin tərkibində;
 təşkilatın əlavə kapitalına;

16 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
 istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
 istehsala xərcləri əks etdirən hesablarda qalıq məbləğlərini hesablamaqla;
 istehsala xərcləri əks etdirən hesablarda dövriyyəsi üzrə məbləği hesablamaqla;
 istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

17 Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;
 borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
 borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
 uzunmüddətli borcların qısamüddətli borclarla keçirilməsi;
 kredit və borclar üzrə analitik uçotun təşkili;

18 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətində aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
 QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
 QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
 QMA istifadənin səmərəliliyinin yoxlanması
 QMA üzrə vergitutmanın düzgünlüyünün auditi

19 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
 D-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"
 D-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 D-t "Şübhəli borclar üzrə düzəlişlər" K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
 D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"

20 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasibat yazılışı hansı əməliyyatın düzgün-lüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

21 Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanması

22 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" K-t "Torpaq, tikili və avadanlıqlar"
- D-t "Alıcı və sifarişçilərin debitor borcları" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər"
- D-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" K-t "Malsatan və podratçılara kreditor borcları"
- D-t "Malsatan və podratçılara kreditor borcları" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər";
- D-t "Təhtə hesab məbləqlər" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər";

23 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 442 K-t 111;
- D-t 333 K-t 111
- D-t 111 K-t 333;
- D-t 111 K-t 331;
- D-t 111 K-t 112;

24 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t 341 K-t 534
- D-t 801 K-t 533
- D-t 801 K-t 534
- D-t 342 K-t 301
- D-t 533 K-t 801

25 Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t 221 "Kassa"
- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Bank hesablaşma hesabları"
- D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar"

26 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi

- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- öz işçilərinə dividendlərin hesablanması
- təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması

27 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- D-t 312 K-t 302
- D-t 533 K-t 301
- D-t 311 K-t 301
- D-t 302 K-t 312
- D-t 301 K-t 533

28 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

29 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- D-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
- D-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"
- D-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- D-t "Şübhəli borclar üzrə düzəlişlər" K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
- D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"

30 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanmasını;
- alıcıların qısamüddətli debitor borclarının hesablanmasını;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

31 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
- D-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" K-t "Bankdakı hesablaşmalar hesabı"
- D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
- D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" K-t "Bankdakı hesablaşmalar hesabı"

32 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanmasını
- malsatanların qısamüddətli kreditor borclarının hesablanmasını;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini

33 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
- D-t "Malsatan və podratçılara uzunmüddətli kreditör borcları" K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"
- D-t "Malsatan və podratçılara qısamüddətli kreditör borcları" K-t "Bankdakı hesablaşmalar hesabı"
- D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Malsatan və podratçılara uzunmüddətli kreditör borcları"
- D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" K-t "Bankdakı hesablaşmalar hesabı"

34 Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- "Gələcək hesabat dövrlərin gəlirləri"
- "Ümumi mənfəət (zərər)";
- "Qanunvericilik üzrə ehtiyat";
- "Hesabat dövrünün xalis mənfəəti";
- "Emissiya gəliri";

35 Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- kommərsiya və inzibati xərclərin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

36 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

37 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

38 Borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

39 əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanması rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

40 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

41 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

42 Sənaye müəssisəsində pulun hesalaşma hesabı vasitəsi ilə əldə olunmasını yoxlamaq üçün hansı auditor proseduru aparılmalıdır:

- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

43 Sənaye müəssisəsində əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

44 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsi;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

45 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsi;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;

- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

46 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın əlavə kapitalına;

47 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- satışdan kənar xərclərə (gəlirlərə);
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın əlavə kapitalına;

48 Sənaye müəssisəsində malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə fərqvergi uçotunda daxil edilir:

- satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın əlavə kapitalına;

49 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər vergi uçotunda əks etdirilir:

- təşkilatın xalis mənfəətində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın əlavə kapitalında;
- satışdan kənar xərclərin tərkibində;
- əməliyyat xərclərinin tərkibində;

50 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

51 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

52 Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t "Kassa" K-t "Təhtəhesab məbləğlər"

- D-t "Təhtəhəşab məbləğlər" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "İnzibati xərcələr" K-t "Təhtəhəşab məbləğlər"
- D-t "İstehsalat məsrəfləri" K-t "Təhtəhəşab məbləğlər"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kassa"

53 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

54 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- hesabat dövründə satılmış məhsulların maya dəyərinin hesablanmasına aid olmayan xərclərin həcmnin dəyişməsi;

55 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri :

- hesabat dövrünün mənfəətinə silinmir;
- balans mənfəətinin tərkibində verilir;
- mühasibat hesabatında ayrıca verilmir;
- hesabat dövrünün mənfəəti hesabına silinir;
- kommersiya xərclərinin tərkibində verilir;

56 Qısamüddətli kreditlər üzrə fazlərin alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 223 K-t 401;
- D-t 401 K-t 343;
- D-t 223 K-t 501;
- D-t 343 K-t 801;

57 Uzunmüddətli kreditlər üzrə fazlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 801 K-t 501;
- D-t 501 K-t 343;
- D-t 343 K-t 401;
- D-t 343 K-t 801;

58 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

59 Sənaye müəssisəsində kredit və borcların analitik uçotu aparılmadıqda onların yoxlanılması üçün auditorun hərəkəti?

- əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır;
- əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması üzrə düzgünlüyünü yoxlamalıdır;
- alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
- dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması üzrə düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;

60 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Digər ehtiyatlar" K-t "Nominal (nizamnamə) kapital"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Təhtəlhesab məbləğləri"
- D-t "Müxtəlif debitor və kreditor borcları" K-t "Kassa"
- D-t "Bank hesablaşma hesabları" K-t "Müxtəlif debitor və kreditor borcları"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Müxtəlif debitor və kreditor borcları"

61 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır:

- bütün cavablar doğrudur;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyü;
- sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
- məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;

62 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- işəməz fəhlələrə əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyünün yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

63 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:

- hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- xarici hesablaşmalar üzrə uçotun auditinin məqsədidir;
- daxili hesablaşmalar üzrə uçotun auditinin məqsədidir;

64 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetində yazılmalıdır?

- 202-7
- 202-6
- 202-5
- 202-1
- 202-3

65 Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
- kassadan xarici valyutanın çıxması zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;
- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;

- valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;

66 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
 xəzinədarın hesabatı;
 pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
 pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
 bank arayışları;

67 Sənaye müəssisəsində real debitor və kreditor borclarının auditi aid edilir

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
 daxili hesalaşmaların auditinin vəzifəsinə;
 xarici hesabaşmaların auditinin vəzifəsinə;
 maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
 qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

68 Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
 qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
 xarici hesabaşmaların auditinin vəzifəsinə;
 maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
 daxili hesalaşmaların auditinin vəzifəsinə;

69 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- D-t "Digər qısamüddətli aktivlər" K-t "Alınmış qısamüddətli avanslar"
 D-t "Bank hesablaşma hesabları" K-t "Alınmış qısamüddətli avanslar"
 D-t "Digər qısamüddətli aktivlər" K-t "Gələcək hesabat dövrün xərcləri"
 D-t "Gələcək hesabat dövrün xərcləri" K-t "Digər qısamüddətli aktivlər"
 D-t "Alınmış qısamüddətli avanslar" K-t "Digər qısamüddətli aktivlər"

70 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t 543 K-t 244
 D-t 341 K-t 543
 D-t 801 K-t 192
 D-t 244 K-t 801
 D-t 543 K-t 341

71 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommərsiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
 daxili hesalaşmaların auditinin vəzifəsinə;
 qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
 maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
 xarici hesabaşmaların auditinin vəzifəsinə;

72 Sənaye müəssisəsində malsatan və podratçılarla hesablaşmaların yoxlanması ilə bağlı plan və proqramı tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununna görə uçotda əks olunması
 malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;

- malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
- müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;

73 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t “Material ehtiyatları” K-t “İstehsalat məsrəfləri”
- D-t “Material ehtiyatları” K-t “Malsatan və podratçılara uzunmüddətli kreditör borcları”
- D-t “Malsatan və podratçılara uzunmüddətli kreditör borcları” K-t “Material ehtiyatları”
- D-t “Material ehtiyatları” K-t “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- D-t “İstehsalat məsrəfləri” K-t “Material ehtiyatları”

74 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır?

- D-t 103 K-t 331
- D-t 103 K-t 431
- D-t 103 K-t 531
- D-t 531 K-t 103
- D-t 331 K-t 103

75 Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditör borclarını aid edir:

- qeyri satış gəlirlərinə
- əməliyyat gəlirlərinə
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- ehtiyat kapitalına

76 Sənaye müəssisəsində əDV hansı mənbədən ödənilməlidir?

- marjinal mənfəətdən
- xalis mənfəətdən
- satışdan pul gəlirindən
- balans mənfəətindən
- vergiyə cəlb olunan mənfəətdən

77 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- istiqrazlar üzrə faiz gəlirləri
- əvəzsiz alınmış aktivlər
- əmlakın icarəyə verilməsindən gəlirlər
- sığorta ödəmələrinin alınması
- müsbət kurs fərqi

78 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t “Ümumi mənfəət (zərər)” K-t “Satış”
- D-t “Ümumi mənfəət (zərər)” K-t “Sair əməliyyat xərcləri”
- D-t “Ümumi mənfəət (zərər)” K-t “Sair əməliyyat gəlirləri”
- D-t “Sair əməliyyat xərcləri” K-t “Ümumi mənfəət (zərər)”
- D-t “Satış” K-t “Ümumi mənfəət (zərər)”

79 Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t “Hazır məhsul” K-t “Ümumi mənfəət (zərər)”

- D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
- D-t "Sair əməliyyat gəlirləri" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Hazır məhsul"

80 Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir:

- D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "Nominal (nizamnamə) kapitalı" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalı"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Ümumi mənfəət (zərər)"

81 Auditor sənaye müəssisəsində kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Satış" K-t "Kommersiya xərcləri"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- D-t "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" K-t "Hazır məhsul"
- D-t "Hazır məhsul" K-t "Kommersiya xərcləri"
- D-t "Kommersiya xərcləri" K-t "Ümumi mənfəət (zərər)"

82 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır:

- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;

83 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- gələcək dövrlərin xərclərinə;
- inzibati xərclərə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;
- norma daxilində istehsal məsrəflərinə;

84 Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Gələcək hesabat dövrlərin xərcləri" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- D-t "Kommersiya xərcləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "İnzibati xərclər" K-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kommersiya xərcləri"
- D-t "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" K-t "Gələcək hesabat dövrlərin xərcləri"

85 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir:

- izahlı qeydlərdə;
- mühasibat balansında;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- müəssisənin uçot siyasətində;

86 Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;

- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

87 Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;

88 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- D-t 223 K-t 221;
- D-t 204 K-t 205;
- D-t 204 K-t 202;
- D-t 205 K-t 204;
- D-t 221 K-t 223;

89 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- əsas fəhlələrin əməkl haqqı
- quraşdırma ilə bağlı xərclər
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
- idarəetmə heyətinin əmək haqqı

90 Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayır:

- satış qiyməti üzrə;
- yalnız uçot dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- müqavilə və ya uçot qiyməti üzrə

91 Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir:

- faktiki istehsal maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;
- plan maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- bazar dəyəri üzrə

92 Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- məhsulun yüklənməsi və satışı cədvəli;
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsulun anbar uçotu və rəqəsi
- hazır məhsul buraxılışı cədvəli

93 Sənaye müəssisəsində məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- təhvil-təslim qaiməsi;
- əmtəə-nəqliyyat qaiməsi;

- hesab-faktura;
- əmr-qaimə;
- hazır məhsul buraxılışı cədvəli

94 Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur:

- təhvil-təslim qaiməsi;
- əmtəə-nəqliyyat qaiməsi;
- hesab-faktura;
- əmr-qaimə;
- məhsul buraxılışı cədvəli

95 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- mənfi auditor rəyi verməlidir;
- rəy verməkdən imtina etməlidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərində təsirini müəyyən etməlidir;

96 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış və veriləcək əmək haqqı;
- hesablanmış əmək haqqı, tutulması və veriləsi məbləğ ;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- yalnız ödəniləcək əmək haqqı məbləği;
- hesablanmış əmək haqqı və tutulma məbləqləri;

97 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- məhsul satışına;
- əməliyyat xərclərinə;
- kapital qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərclərə;
- qeyri satış xərclərinə;

98 Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:

- doğru cavab yoxdur;
- təşkilatın fəaliyyətinin həcmi;
- istehsalın sahə xüsusiyyəti;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
- təşkilatın uçot sisteminin seçilməsi;

99 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "İstehsalat məsrəfləri"
- D-t "Kommersiya xərcləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "İnzibati xərclər" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Kassa"
- D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"

100 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «Inzibati xərclər» K-t «Material ehtiyatları»

101 Istehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «Inzibati xərclər» K-t «Material ehtiyatları»
- D-t «Istehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- D-t «Material ehtiyatları» K-t «Inzibati xərclər»

102 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Digər deitor və kreditor borcları» K-t «Təhtəlhəsab məbləqlər»
- D-t «Digər debitor və kreditor borcları» K-t «Bank hesablaşma hesabları»
- D-t «Kassa» K-t «Inzibati xərclər»
- D-t «Inzibati xərclər» K-t «Kassa»
- D-t «Təhtəlhəsab məbləqlər» K-t «Digər deitor və kreditor borcları»

103 D-t İnziabti xərclər K-t Torpaq,tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- norma daxilində istehsal məsrəflərini;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;

104 Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Kommersiya xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Inzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Kommersiya xərcləri»

105 Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 343;
- D-t 223 K-t 501;
- D-t 401 K-t 221;
- D-t 221 K-t 401;
- D-t 343 K-t 223;

106 əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 113 K-t 343;
- D-t 113 K-t 401;
- D-t 341 K-t 111;
- D-t 111 K-t 341;
- D-t 343 K-t 113;

107 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- “Nizamnamə üzrə ehtiyat” hesabı üzrə ;
- “Sair əməliyyat gəlirləri” hesabı üzrə;
- “Qanunvericilik üzrə ehtiyat” hesabı üzrə;
- “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” hesabı üzrə;
- “Ümumi mənfəət (zərər)” hesabı üzrə;

108 Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- “Digər debitor və kreditor borcları”;
- “Nizamnamə üzrə ehtiyat”;
- “Qanunvericilik üzrə ehtiyat”;
- “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- “Ümumi mənfəət (zərər)”;

109 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- kurs fərqləri
- əvəzsiz alınmış aktivlər;
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər

110 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- kurs fərqləri;
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- əvəzsiz alınmış aktivlərin dəyəri;
- digər təşkilatın fəaliyyətində iştirakdan pay;

111 Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- D-t 534 K-t 311
- D-t 302 D-t 801
- D-t 341 K-t 534
- D-t 801 K-t 302
- D-t 311 K-t 534

112 Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsini düzgün hesab edir:

- qeyri satış gəlirlərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə
- məhsulun maya dəyərinə
- işçinin öz hesabına
- mənfəəət hesabına

113 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- ehtiyat kapitalına
- əməliyyat gəlirlərinə
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- qeyri satış gəlirlərinə

114 Nizamnamə kapitalının formalaşması üzrə əməliyyatların həyata keçirilməsi zamanı ticarət təşkilatı tərəfindən buraxılan tipik pozuntulara aiddir:

- bütün cavablar doğrudur;
- səhmlərin alınması (əmanət qoymaq) üzrə müqavilələrin olmaması;
- səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- səhmdarlar-fiziki şəxslər üçün ümumi şəxsi hesabın açılması;
- nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədaxil edilməməsi;

115 Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasının yoxlanması gedişatında nəzərdən keçirilir:

- 311 sayılı hesabın debet və 341 və ya 344 sayılı hesabların kredit dövrüyyəsi;
- 534 və ya 533 sayılı hesabların debet və 301 sayılı hesabın kredit dövrüyyəsi;
- 534 və ya 533 sayılı hesabların debet və 302 sayılı hesabın kredit dövrüyyəsi;
- 301 sayılı hesabın debet və 534 və ya 533 sayılı hesabların kredit dövrüyyəsi;
- 341 və ya 344 sayılı hesabların debet və 311 sayılı hesabın kredit dövrüyyəsi;

116 Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasını yoxlayarkən auditor əmin olmalıdır:

- müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmaya yönəldildiyinə;
- səhmdarlara çatması payın ödənilməsinə və onların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
- səhmdarlara çatması payın düzgün hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
- səhmdarlara dividendlərin hesablanması ticarət təşkilatının uçot siyahısına uyğun olub-olmamasına
- səhmdarlara çatması məbləqədən tutulan vergilərin hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;

117 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər:

- digər təşkilatların borcları hesabına;
- səhmdarlara ödənilməmiş dividend hesabına
- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- bank kreditləri hesabına;
- iştirakçılara verilən dividendlərin hesabına;

118 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər:

- digər təşkilatların borcları hesabına;
- səhmdarlara verilən dividendlərin hesabına
- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- bank kreditləri hesabına;
- iştirakçıların əlavə payları hesabına

119 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı üsulla artırıla bilər:

- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- bank kreditləri hesabına;
- digər təşkilatların borcları hesabına;
- iştirakçılara verilən dividendlərin hesabına;
- ticarət təşkilatın xüsusi vəsaiti hesabına

120 Ticarət təşkilatının nizamnamə kapitalı hansı halda artırıla bilər:

- digər təşkilatların borcları hesabına;
- səhmdarlara verilən dividendlərin hesabına;
- geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına
- iştirakçılara verilməyən dividendlərin kapitallaşdırılması hesabına;
- bank kreditləri hesabına;

121 Ticarət təşkilatında payın nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azalması üzrə əməliyyatların düzgünlüyünün yoxlanması zamanı öyrənilir:

- 311 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövrüyyəsi
- 341 sayılı hesabın debet, 301 sayılı hesabın kredit dövrüyyəsi
- 302 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövrüyyəsi
- 301 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövrüyyəsi
- 344 sayılı hesabın debet, 311 sayılı hesabın kredit dövrüyyəsi

122 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı səbəbdən azaldıla bilər:

- biznesin səmərəli təşkil olunmaması
- ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;
- ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
- ticarət təşkilatının gəlirlərinin azalması;
- payın nominal dəyərinin azaldılması;

123 Ticarət təşkilatının nizamnamə kapitalının azalması səbəbləri:

- biznesin səmərəli təşkil olunmaması
- ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
- ticarət təşkilatının gəlirlərinin azalması;
- geri alınmış ASC-nə məxsus payın örtülməsi;
- ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;

124 Ticarət təşkilatının nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlayır:

- səhmdar ticarət təşkilatının nizamnamə kapitalının hərəkəti üzrə əməliyyatlar
- dividendlərin hesablanması və ödənilməsinin düzgünlüyü;
- dividendlərin ödənilməsinin düzgünlüyü;
- dividendlərin hesablanması düzgünlüyü;
- dividendlər üzrə vergi ödəmələrinin hesablanması düzgünlüyü;

125 Ticarət təşkilatında adi səhmlər üzrə dividendlərin həcmi necə hesablanır?

- direktorlar şurasının qərarından asılı olaraq
- səhmdarlardan daxil olan vəsaitlərdən asılı olaraq
- məhsul satışından əldə olunan vəsaitlərdən asılı olaraq
- hesabat ilində səhmdar cəmiyyətin fəaliyyətindən asılı olaraq.
- təşkilatın maliyyə vəziyyətindən asılı olaraq;

126 Ticarət təşkilatında ümumi müddəalara əməl olunmasının yoxlanması hansı məqsədlə həyata keçirilir:

- Nizamnamə kapitalının tamamlanmasına nəzarət etmək üçün
- səhmlərin dövrüyyəsinə nəzarət etmək üçün
- vergi ödəmələrinə nəzarət etmək üçün
- nizamnamə kapitalından ayrılan vəsaitlərə nəzarət etmək üçün
- hesablanmış dividendlərin həcminə və mənbələrinə nəzarət etmək üçün

127 Ticarət təşkilatında səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin auditi zamanı auditor yoxlamalıdır:

- 341 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövrüyyəsi
- 801 sayılı hesabın kredit, 341 sayılı hesabın debet dövrüyyəsi
- 534 sayılı hesabın kredit, 344 sayılı hesabın debet dövrüyyəsi
- 223 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövrüyyəsi
- 344 sayılı hesabın kredit, 801 sayılı hesabın debet dövrüyyəsi

128 Dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların auditi zamanı auditor yoxlamalıdır:

- 533 sayılı hesabının debet, 442 sayılı hesabının kredit dövrüyyəsini
- 534 sayılı hesabının debet, 341 sayılı hesabının kredit dövrüyyəsini
- 344 sayılı hesabının debet , 534 sayılı hesabının kredit dövrüyyəsini;
- 341 sayılı hesabın debet, 534 sayılı hesabın kredit dövrüyyəsini
- 442 sayılı hesabının debet, 533 sayılı hesabının kredit dövrüyyəsini

129 Ticarət təşkilatında səhmdarlarla hesablaşmaların düzgünlüyünün auditi zamanı yoxlanmalıdır:

- səhmdarlardan verginin tutulması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüslüyü;
- nizamnamə kapitalının formalaşmasının qanunvericiliyə uyğunluğunun dürüslüyü;
- nizamnamə kapitalının artırılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüslüyü;
- nizamnamə kapitalının azaldılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüslüyü;
- dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüslüyü;

130 Ticarət təşkilatında geri alınmış pay müəyyən edilmiş müddətdə satılmadıqda onun qiyməti:

- düzgün cavab yoxdur
- həmin pay təkrar satışa çıxarılır
- səhmdar cəmiyyətin nizamnamə kapitalı müəyyən edilmiş qaydada azaldılır
- onun qiyməti 50 % azaldılır
- həmin pay iştirakçılar arasında bərabər bölüşdürülür

131 Ticarət təşkilatında geri alınmış paylar hansı qiymətlə satılır?

- düzgün cavab yoxdur
- faktiki bazar qiyməti ilə
- balans dəyəri ilə
- nominal dəyəri ilə
- razılaşıdırılmış qiymətlə

132 Ticarət təşkilatında geri qaytarılmış payların başqa şəxslərə satışı hansı müddətdə həyata keçirilməlidir?

- 9 ay müddətində
- üç il ərzində
- iki il ərzində
- bir il ərzində
- 6 ay müddətində

133 Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən az olduqda) hansı hesaba silinir:

- düzgün cavab yoxdur
- “Sair əməliyyat gəlirləri”
- “Digər maliyyə xərcləri”
- “Digər maliyyə gəlirləri”
- “Sair əməliyyat xərcləri”

134 Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən çox olduqda) hansı hesaba silinir:

- düzgün cavab yoxdur
- “Sair əməliyyat gəlirləri”
- “Digər maliyyə xərcləri”
- “Digər maliyyə gəlirləri”
- “Sair əməliyyat xərcləri”

135 Səhmdar olmayan ticarət təşkilatlarında iştirakçılardan geri alınan payların yoxlanılması zamanı hansı hesab nəzərdən keçirilir?

- 631-7
- 302
- 301
- 221
- 321

136 Auditor iştirakçı-hüquqi şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t 224 K-t 504
- D-t 321 K-t 223
- D-t 221 K-t 504
- D-t 504 K-t 221
- D-t 321 K-t 224

137 Auditor iştirakçı-fiziki şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t 224 K-t 504
- D-t 321 K-t 221
- D-t 223 K-t 504
- D-t 504 K-t 223
- D-t 321 K-t 224

138 Səhmdar ticarət təşkilatında kapitalın (səhmlərin) geri alınması səbəbləri:

- bütün cavablar doğrudur
- səhmdarlar tərəfindən onların səhmlərini almaq haqqında tələb olduqda;
- təşkilat yenidən formalaşdıqda;
- səhmlərin ümumi sayını azaltmaq yolu ilə nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi iclası qərara aldıqda;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

139 Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır:

- pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanması;
- səhmdar ticarət təşkilatı tərəfindən öz səhmlərinin geri alınmasının yoxlanması;
- ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanması;
- nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanması;
- ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanması;

140 Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır:

- pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanması;
- ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanması;
- ümumi qaydaların gözlənilməsinin yoxlanması
- nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanması;
- ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanması;

141 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən qiymətli kağızlarla ödəmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 103,113 K-t 301
- D-t 301 K-t 234
- D-t 234 K-t 301

- D-t 234 K-t 302
 D-t 103,113 K-t 302

142 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 103,113 K-t 301
 D-t 301 K-t 113
 D-t 302, 301 K-t 103,113
 D-t 103,113 K-t 302, 301
 D-t 103,113 K-t 302

143 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- bütün cavablar doğrudur
 müəyyən olunmuş qaydada pay şəklində verilən hər bir material dəyərlinin pul ifadəsində dəyərinin göstərilməsi.
 material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
 material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
 material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;

144 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanılması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- bütün cavablar doğrudur
 material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
 material qiymətliyə iştirakçının mülkiyyət hüququnu olmasını təsdiq edən sənədlərin mövcudluğu;
 material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
 material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;

145 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- material qiymətlilərinin təhvil-təslim aktlarının mövcudluğu;
 material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;
 material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
 material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
 bütün cavablar doğrudur

146 Ticarət təşkilatında nizamnamə kapitalına nağd qaydada ödəmələrin həyata keçirilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 223 K-t 301
 D-t 301 K-t 221
 D-t 221 K-t 302
 D-t 221 K-t 301
 D-t 301 K-t 223

147 Ticarət təşkilatında fiziki şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditinin gedişatında aşağıdakı şərtlərin gözlənilməsi yoxlanılır:

- bütün cavablar doğrudur
 ödənilən məbləq müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmama-lıdır;
 ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğu;
 nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğu;
 pay üzrə ödəniş təyin olunmuş vaxtda həyata keçirilməlidir;

148 Ticarət təşkilatında iştirakçı-hüquqi şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditi zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanılır:

- bütün cavablar doğrudur
- iştirakçının dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətinin mövcudluğu;
- ticarət təşkilatının nizamnamə kapitalına payın köçürülməsi haqqında iştirakçı-hüquqi şəxsin ümumi iclasından çıxarışın mövcudluğu;
- iştirakçı-hüquqi şəxsin nizamnaməsində belə əməliyyatda iştiraka qadağa yoxdur;
- nizamnamə kapitalına pul vəsaitinin köçürülməsi ilə bağlı iştirakçı hüquqi şəxsin ticarət təşkilatı ilə müqaviləsinin mövcudluğu;

149 Ticarət təşkilatında nizamnamə kapitalına ödəmələrin yoxlanılması analitik prosedurdan istifadə olunur:

- bütün cavablar doğrudur
- ticarət təşkilatında dividendlərin hesablaşmasının düzgünlüyünün auditi zamanı;
- nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının auditi zamanı;
- ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun auditi zamanı;
- ticarət təşkilatında dividendlərin ödənilməsinin düzgünlüyünün auditi zamanı;

150 Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının auditi hansı prosedurlar vasitəsi ilə həyata keçirilir:

- Düzgün cavab yoxdur
- səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin düzgünlüyünün və tamlığının yoxlanması
- səhmdarlara dividendlərin hesablaşmasının düzgünlüyünün yoxlanması
- ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun yoxlanması;
- elan olunmuş nizamnamə kapitalının uçotda əks etdirilməsinin düzgünlüyünün və vaxtlığının yoxlanması

151 Ticarət təşkilatında dividendlərin ödənilməsi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması analitik proseduru tətbiq olunur:

- material resurslarının uçotunun auditi zamanı
- kassa əməliyyatlarının auditi zamanı;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;
- təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
- hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;

152 Ticarət təşkilatının nizamnamə kapitalının yaradılması üzrə əməliyyatların yoxlanması analitik proseduru tətbiq olunur:

- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;
- hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
- material resurslarının uçotunun auditi zamanı

153 Ticarət təşkilatının yaradılması və fəaliyyət göstərməsinin qanunauyğunluğunun yoxlanması analitik proseduru tətbiq olunur:

- material resurslarının uçotunun auditi zamanı
- hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;

154 ASC-nin səhmdarları öz səhmlərini sərbəst sata bilərlərmi?

- düzgün cavab yoxdur
- müvafiq qərar qəbul edildikdə

- bəli
- xeyr
- səhmdarların razılığı ilə

155 Ticarət təşkilatlarının nizamnamə kapitalının auditinin məqsədi:

- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların izahlı qeydlərdə əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
- nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanması;
- nizamnamə kapitalının formalaşdırılmasının uçot siyasətinə uyğunluğunun yoxlanması;
- nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanması;

156 Ticarət təşkilatının yaradılmasının və qeydiyyatının qanuniliyi yoxlanılır:

- düzgün cavab yoxdur
- hesablaşma əməliyyatlarının auditi zamanı
- kassa əməliyyatlarının uçotunun auditi zamanı
- ilkin auditdə
- bədcə ilə hesablaşmaların uçotunun auditi zamanı

157 Ticarət təşkilatlarının fəaliyyətinin auditi zamanı aşağıdakı sənədlərin yoxlanılması məqsədə uyğundur?

- bütün cavablar doğrudur
- anbar sənədlərinin yoxlanılması
- təşkilatın təsis sənədləri
- müəssisənin balans hesabatları;
- qaimə – fakturaların yoxlanması

158 Ticarət təşkilatında əmtəə-material qiymətlərinə görə ödəmələrin düzgünlüyü yoxlanılır?

- Bank çıxarışlarının məlumatları əsasında
- 431 “ Malsatan və podratçılara uzunmüddətli kreditör borcları” hesa-bının məlumatları əsasında
- 435 “Digər uzunmüddətli kreditör borcları” hesabının məlumatları əsasında
- 531 “ Malsatan və podratçılara qısamüddətli kreditör borcları” hesabının məlumatları əsasında
- Hesabların üzvləşdirilməsi yolu ilə

159 Ticarət təşkilatında cari hesabların yoxlanılmasının ilkin mərhələsinə aid edilir?

- Balans məlumatlarının mənfəət və zərər haqqında hesabatın məlumat-larına uyğunluğunun yoxlanması
- Balans üzrə bank hesablarında və bank çıxarışlarında olan pul vəsaiti qalıqlarının uyğunluğunun yoxlanılması
- Banklarda hesab açılması ilə bağlı müqavilələrin mövcudluğunun yoxlanması;
- Hesabaların növə və xidmət qaydaların öyrənilməsi
- Balans məlumatlarının düzgünlüyünün yoxlanılması

160 Ticarət təşkilatında hesablaşmaların hansı qaydasına üstünlük verilir?

- Barter
- Nağd
- Doğru cavab yoxdur
- Məhsul mübadiləsi qaydasında
- Bank vasitəsi ilə nağdsız

161 Ticarət təşkilatında cari hesabların auditinin məqədi nədir?

- Düzgün cavab yoxdur
- Müəssisənin maliyyə hesabatlarının dəqiqliyinin yoxlanılması
- Müəssisənin cari hesablarında əks olunan əməliyyatların qanunvericiliyə uyğunluğunun yoxlanılması

- Müəssisənin cari hesablarında əks olunan məlumatların dəqiqliyinin yoxlanılması
- Sintetik və analitik hesabların məlumatlarının uyğunluğunun yoxlanılması

162 Ticarət təşkilatında kassa əməliyyatları üzrə tipik pozuntulara aid deyil:

- xərclərin “Kommersiya xərclərinə” qeyri qanuni aid edilməsi;
- eyni sənəddən təkrar istifadə etməklə artıq vəsait silinməsi;
- səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;
- deponent əmək haqqının və ya digər təşkilatlara hesablanmış məbləğlərin mənimsənilməsi;
- pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;

163 Ticarət təşkilatında 221 hesabı üzrə qalıqların düzgünlüyü yoxlamaq üçün:

- kassa kitabının, kassa hesabatının məlumatları “Kassa” hesabının debet və kredit dövryyəsinin məlumatları ilə tutuşdurulur;
- kassa kitabının, kassa hesabatının məlumatları baş kitabın və balansın məlumatları ilə tutuşdurulur;
- kassa kitabının məlumatları nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə tutuşdurulur
- baş kitabın məlumatları mühasibat balansının məlumatları ilə tutuşdurulur;
- kassa kitabının məlumatları kassa hesabatının məlumatları ilə tutuşdurulur;

164 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı çatışmazlıq aşkar edilərsə aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır:

- D-t 801 K-t 223
- D-t 223 K-t 801
- D-t 221 K-t 223
- D-t 801 K-t 221
- D-t 545 K-t 801

165 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı artıqlıq aşkar edilərsə aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır:

- D-t 545 K-t 801
- D-t 221 K-t 801
- D-t 223 K-t 545
- D-t 223 K-t 801
- D-t 801 K-t 545

166 Ticarət təşkilatında bank əməliyyatlarının yoxlanılması üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunmur:

- 224
- 221
- 222
- 223
- 231

167 Ticarət təşkilatında ödəmə cədvəllərində yekun məbləğlərin yoxlanılması zamanı müəyyən edilir?

- təhtəlhəsab məbləğlərin dürüstlüyü
- işçilərə verilmiş məbləğin dürüstlüyü;
- hesablanmış məbləğin dürüstlüyü;
- yekunlarda qəsdən təhrif faktları;
- əmək haqqından tutulmaların dürüstlüyü;

168 Ticarət təşkilatında kassa hesabatlarının xərc hissəsində bir qayda olaraq ən böyük məbləğ hansıdır?

- təhtəlhəsab məbləqlər
- əmək haqqı ödəmələri

- satış xərcləri
- banka təhvil verilən pul gəliri
- vergi ödəmələri xərcləri

169 Ticarət təşkilatlarında kassa əməliyyatlarının auditi hansı üsulla həyata keçirilir?

- kassadan xərclənən vəsaitlərin yoxlanılması ilə həyata keçirilir
- hesabat dövrünə aid bütün kassa əməliyyatları və sənədləri yoxlanılır
- başdan-başa yoxlama həyata keçirilir
- seçmə üsulu ilə yoxlama həyata keçirilir
- kassaya daxil olan vəsaitlərin yoxlanılması ilə həyata keçirilir.

170 Auditor tərəfindən ticarət təşkilatının kassa kitabında xəta aşkarlanarsa:

- auditor sübutlarına əlavə edilməklə yoxlanılan təşkilatın rəhbərinə məlumat verilir
- auditor sübutlarına əlavə edilməklə baş mühasibə məlumat verilir
- auditor sübutlarına əlavə edilməklə xəta aradan qaldırılır
- auditor sübutlarına əlavə edilməklə auditorun işçi sənədlərində qeydiyyata aparılır;
- xətalara özü sərbəst olaraq aradan qaldırılır

171 Ticarət təşkilatında kassa kitabında qeydiyyatlar hansı müddətdə aparılır?

- zərurət yarandıqda
- ayın sonunda
- ilin sonunda
- iş gününün sonunda
- həftənin sonunda

172 Ticarət təşkilatında kassa kitabının tərtib edilməsində məqsəd:

- kassa mədaxil və məxaric orderlərinin qeydiyyatı
- daxil olan və xərclənən pul vəsaitlərinə nəzarət;
- kassa əməliyyatlarının qeydiyyatı;
- təşkilatın gəlirlərinin qeydiyyatı;
- vergi ödəmələrinin qeydiyyatı;

173 Ticarət təşkilatında kassa hesabatı üzrə pul vəsaiti qalıqları tutuşdurulur:

- "Kassa" hesabının kredit dövrüyyəsi üzrə məbləqlə;
- "Kassa" hesabının debet dövrüyyəsi üzrə məbləqlə;
- nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə.
- uçot reyestrində əks etdirilmiş pul vəsaiti qalıqları ilə;
- baş kitabda əks etdirilmiş pul vəsaiti qalıqları ilə;

174 Ticarət təşkilatında kassa hesabatının tərtib olunması nəticəsində müəyyən olunmuş pul vəsaiti qalıqları köçürülür:

- inventarizasiya aktına.
- "Kassa" hesabına;
- baş kitaba;
- kassa kitabına;
- uçot reyestrinə;

175 Ticarət təşkilatında kassada pul vəsaitinin qalıqları haqqında mühasibat məlumatlarının müəyyən edilməsi üçün kassa hesabatı:

- maliyyə şöbəsinə təqdim edilir.
- auditora təqdim edilir;
- müəssisə rəhbərinə təqdim edilir;

- mühasibatlığa təqdim edilir;
- vergi orqanına təqdim edilir;

176 Ticarət təşkilatında sonuncu kassa hesabatına əlavə olunan kassa mədəxil və məxaric orderlərinin nömrələri tutuşdurulur:

- kassa hesabatının məlumatları ilə
- kassa kitabının məlumatları ilə
- Baş kitabın məlumatları ilə
- qeydiyyat jurnalının məlumatları ilə
- "Kassa" hesabının məlumatları ilə

177 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı kassa əməliyyatları;

- baş mühasibin icazəsi ilə davam etdirilir;
- auditorun nəzarəti ilə davam etdirilir;
- dayandırılır ;
- davam etdirilir;
- istisna hallarda icazə verilir

178 Ticarət təşkilatında kassanın inventarizasiyası kim tərəfindən həyata keçirilir?

- auditor, xəzinədar və baş mühasibdən ibarət komissiya
- auditor və xəzinədardan ibarət komissiya;
- bütün cavablar doğrudur
- auditor və baş mühasibdən ibarət komissiya;
- müəssisə rəhbəri və baş mühasib

179 Ticarət təşkilatında kassa əməliyyatlarının auditinin ilkin mərhələsi hansıdır?

- balans və başqa sənədlərin
- xəzinədarın hesabatının yoxlanması;
- "Kassa" hesabı üzrə dövriyyənin yoxlanması;
- ötən ildə kassanın inventarizasiyası aktı ilə tanışlıq;
- kassada olan qiymətlilərin inventarizasiyası

180 Ticarət təşkilatında dividendlərin ödənilməsi ilə əlaqədar tipik pozuntulara aid edilir:

- səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədəxil edilməməsi;
- müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmaya yönəldilməsi;
- ödənmə mənbəyindən vergi tutulmadan dividendlərin ödənilməsinin həyata keçirilməsi;
- səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;

181 Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması zamanı yol verilən xətalara aiddir:

- bütün cavablar doğrudur;
- gəlir vergisi tutulmadan hesablanmış, amma səhmdarlara verilməmiş dividendlərin kapitallaşması;
- səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;
- emissiya prospektində, qiymətli kağızların buraxılması haqqında hesabatlarda dəqiq olmayan məlumatların qeyd olunması
- iştirakçıların əlavə payları hesabına nizamnamə kapitalının artırılması

182 Nizamnamə kapitalının formalaşması üzrə tipik səhvlərə aiddir:

- bütün cavablar doğrudur;
- üçüncü şəxs tərəfindən (səhmdarların hesablarından deyil) səhmlərin (payın) ödənilməsi;
- hüquqi şəxs tərəfindən nağd formada səhmlərin ödənilməsi;
- nominaldan yüksək qiymət üzrə səhmlərin yerləşdirilməsi zamanı yaranan fərqin emissiya gəliri kimi əlavə kapitalın tərkibinə daxil edilməməsi;

- imtiyazlı səhmlər üzrə müəyyən olunmuş payının gözlənilməməsi;

183 Cari hesabların yoxlanması zamanı auditor təşkilatın hansı hesabları nəzərdən keçirir?

- Bütün bank hesabları
 Yalnız 224
 Yalnız 221,223
 Yalnız 431, 531;
 Yalnız 225

184 Kreditlərin və digər borcların auditinin məqsədi nədir?

- Təşkilatın vergi öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması
 Ticarət təşkilatında dövriyyə cədvəllərinin yekunlarının düzgünlüyünün yoxlanması
 Təşkilatın öhdəliklərinin yaranmasının qanuniliyinin təsdiq edilməsi
 Təşkilatın maliyyə vəziyyətinin öyrənilməsi
 İstehsalçılarla hesablaşmaların ucotunun dolğunluğuun yoxlanılması

185 Tədavül xərclərinin ucotu zamanı tipik nöqsanlara aid deyil?

- Kassa mədəxil və məxaric orderlərinin qeydiyyat cumalında əks etdirilməməsi
 Əmtəə-material qiymətlilərinin saxlandığı yerlərdə düzgün ucotun olmaması
 Malların daşınması ilə bağlı bütün xərclərin nəqliyyat xərclərinə aid edilməsi
 Kassa əməliyyatlarının dolğun aparılması
 Ticarət təşkilatında dövriyyə cədvəllərinin yekunlarının düzgün hesablanmaması

186 Kommersiya xərcləri nəyin hesabına ödənilməlidir?

- Malgöndərənlərin vəsaiti hesabına
 Satışdan əldə edilmiş mənfəətin hesabına
 Dövlət büdcəsi hesabına
 Bank krediti hesabına
 Təşkilatın ümumi maliyyə nəticələrinə görə

187 Anbarlarda və ticarət zallarında istifadə olunan dövriyyə cədvəllərində malların ucotu aparılır?

- Malların keyfiyyətinə görə
 Yalnız malların sayına görə
 Malların məbləğinə görə
 Malların çeşidlərinə görə
 Malların daxil olma tarixinə görə

188 Anbara qəbul edilmiş malların analitik uçotu aparılır?

- Düzgün cavab yoxdur
 Qaimə-fakturaların ucotu vasitəsi ilə
 Dövriyyə cədvəllərinin istifadəsi və ya saldo metodu ilə
 Malların anbar kitabında qeyd olunması vasitəsi ilə
 Malgöndərənlərlə hesablaşmaların təhlili vasitəsi ilə

189 Ticarət təşkilatında hansı xərclərə görə ehtiyat fondu yaradıla bilməz?

- Pensiya ödənişləri üçün
 Əməyin ödənişi üçün
 İllik yekuna görə mükafatların ödənilməsi üçün
 Məzuniyyətlərin ödənilməsi üçün
 Əsas fondların təmiri üçün

190 Gömrük rüsumları hansı xərclərə aid edilir?

- Podratçılarla hesablaşmalara
- Malların alınmasına çəkilən xərclərə
- Maliyyə xərclərinə
- Yolda olan mallara görə ödəmələrə
- Digər xərclərə

191 Tədavül xərclərinin yoxlanması zamanı istifadə olunan prosedur:

- Bütün cavablar doğrudur
- Malların istehlakçıya çatdırılmasına çəkilən xərclərin müvafiq hesablarda əks olunmasının düzgünlüyünün yoxlanması
- Kassa əməliyyatlarının hesabatlarda dolğun və tam əks olunmasının yoxlanması
- Anbar qalıqları üzrə hesabatın düzgünlüyünün yoxlanması
- Vergilərin hesablanmasının düzgünlüyünün və vaxtında ödənilməsinin yoxlanılması

192 Aşağıda göstərilənlərdən hansı ticarət təşkilatlarının tədavül xərclərinə aid edilir?

- Bütün cavablar doğrudur
- Bank xidmətlərinə görə ödəmələr
- Nəqliyyat xərcləri
- Əlavə dəyər vergisi
- Malgöndərələrin hesablaşmalar

193 Diskont kartlarının hazırlanması xərcləri hansı xərclərə daxil edilir?

- Düzgün cavab yoxdur
- “Malsatan və podratçılara kreditor borcları” hesabına
- Reklam xərclərinə
- Satış xərclərinə
- Digər xərclərə

194 Auditor pərakəndə ticarət obyektində gəlirin məbləğini necə yoxlaya bilər?

- Əməliyyatçı-kassirin məlumatları və nəzarət –kassa lentinin göstəricilərinə əsasən
- Balans və baş kitabın nəticələrini əks etdirən göstəricilərə görə
- Baş mühasibin məlumatlarına əsasən
- Anbar sənədlərini yoxlamaqla
- Aparılmış inventarizasiyanın nəticələrinə görə

195 Ticarətdə malların vaxtında t və tam mədaxil edilməsinin auditi aparılır?

- Düzgün cavab yoxdur
- Məhsulların mədaxil sənədləri anbar sənədləri ilə üzləşdirilir.
- Malların məxaric sənədlərinin uçotu yoxlanılır
- Malların mədaxil sənədlərinin uçotu yoxlanılır
- Malların mədaxil sənədləri əmək haqqının hesablanması üzrə sənədlərlə qarşılıqlı üzləşdirilir

196 əgər ticarət təşkilatında mübadilə müqavilələri varsa, auditor ilk növbədə nəyə diqqət yetirilməlidir?

- Düzgün cavab yoxdur
- Satış xərclərinin hesablanması metodikasına
- Qiymətlərin müəyyən olunmasının düzgünlüyünə
- Müqavilənin məzmunu və tərtibinə
- ƏDV ödəmələrinin düzgünlüyünə

197 Başqa təşkilatlara satış zamanı mallar hansı sənədlər əsasında anbardan buraxılır?

- “Sertifikat”
- Daxili daşınma üçün qaimə

- Əmtəə nişanı
- Əmtəə qaiməsi
- Limit-zabor kartı

198 Müasir dövrdə ticarət təşkilatları banklarda necə hesab açə bilərlər?

- 10
- 5
- 3
- istənilən qədər
- 7

199 Nəzarət –kassa aparatlarının mövcudluğu və işlək olmasına nəzarət kim tərəfindən həyata keçirilir?

- Baş mühasib tərəfindən
- Bütün cavablar doğrudur
- İstehlakçılar tərəfindən
- Vergi müfəttişi tərəfindən
- Rəhbər işçi tərəfindən

200 Aşağıdakılardan hansı malların satış qaydalarına aid deyil?

- Doğru cavab yoxdur
- Mal və onların istehsalçısı haqqında məlumatların istehlakçılara çatdırılması
- Ticarət zalında nəzarət ölçü cihazlarının mövcudluğu
- Şikayət və təkliflər kitabının mövcudluğu
- Ticarət təşkilatının fəaliyyəti haqqında məlumatların istehlakçıya çatdırılması

201 Maddi-məsul şəxs malın korlanmasına görə ziyanı hansı qiymətlə ödəməlidir?

- Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
- Faktiki bazar qiyməti ilə
- Uçot qiyməti ilə
- Faktiki maya dəyəri
- Topdansatış qiymətlərlə

202 İnteraktivasiya zamanı anbarda olan mallar hansı qiymətlə qeydiyyatə alınır?

- Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
- Faktiki naya dəyəri ilə
- İnteraktivasiya tarixinə bazar qiyməti ilə
- Müqavilə qiyməti ilə
- Plan maya dəyəri ilə

203 Ticarət təşkilatında inventarivasiya kim tərəfindən həyata keçirilir?

- Bütün cavablar doğrudur
- Müəssisə rəhbərinin təyin etdiyi komissiya tərəfindən
- Baş mühasib tərəfindən
- Auditor tərəfindən
- Vergi müfəttişi tərəfindən

204 Ticarət təşkilatında inventarivasiya həyata keçirilməlidir?

- Yuxarıda göstərilən bütün hallarda
- Təşkilat yenidənqurulduqda
- Təbii fəlakət və başqa fəvqəl hadisə baş verdikdə
- Maddi məsul şəxslər dəyişdikdə
- Təşkilat ləğv edildikdə

205 Topdansatış ticarət təşkilatında alıcılardan alınmış avans üzrə hesab –fakturalar satış kitabında qeyd edilməlidir?

- 10 gündən gec olmayaraq
- 5 gündən gec olmayaraq
- 3 gündən gec olmayaraq
- 1 gündən gec olmayaraq
- 7 gündən gec olmayaraq

206 Pərakəndə ticarət təşkilatlarının fəaliyyətini səciyyələndirən əsas göstərici?

- Ticarət güzəştinin səviyyəsi
- Malgöndərənlərlə hesablaşmaların həcmi
- Banka təhvil verilən vəsaitlərin həcmi
- Satışdan daxil olan pul vəsaitlərinin həcmi
- Pərakəndə mal dövriyyəsinin həcmi

207 Ticarətdə mal ehtiyalarının uçotuna dair əsas tələblərdən biri:

- bütün cavablar doğrudur
- ehtiyatların keyfiyyətinin müqavilə şərtlərinə uyğunluğunun təmin edilməsi;
- ehtiyatların hesabatlarda tam əks olunmasının təmin edilməsi;
- ehtiyatlardan istifadənin səmərəliliyinin artırılması ;
- ehtiyatların ümumi dövriyyədə payının müəyyən edilməsi;

208 əvəzi ödənilmədən daxil olan məhsul satıldıqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 602 K-t 206.
- D-t 601 K-t 205;
- D-t 603 K-t 205;
- D-t 206 K-t 603;
- D-t 205 K-t 602;

209 Mallar əvəzi ödənilmədən daxil olduqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 441 K-t 206.
- D-t 206 K-t 441;
- D-t 531 K-t 205;
- D-t 205 K-t 531;
- D-t 205 K-t 442;

210 Pərakəndə ticarətə mal təşkilatın nizamnamə kapitalına pay formasında daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 531 K-t 205.
- D-t 205 K-t 301;
- D-t 302 K-t 205;
- D-t 203 K-t 531;
- D-t 203 K-t 302;

211 Pərakəndə ticarətə alış zamanı daxil olmuş malların uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 532 K-t 206.
- D-t 205 K-t 531;
- D-t 531 K-t 203;
- D-t 203 K-t 531;
- D-t 206 K-t 532;

212 Malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır:

- bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- xüsusi hesabdan çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;
- hesablama hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- malların daxil olmasının sənədli tərtibinin düzgünlüyü;
- bütün cavablar doğrudur.

213 Auditor malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlamalıdır:

- bütün cavablar doğrudur.
- təşkilatın uçot siyasətinə uyğun olaraq daxil olan malların qiymətləndirilməsinin düzgünlüyü;
- hesablama hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- xüsusi hesabdan çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;

214 Ticarətdə malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır:

- bütün cavablar doğrudur.
- hesablama hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- malların daxil olmasının uçotunun aparılmasının düzgünlüyü;
- bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- xüsusi hesabdan çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;

215 Auditor yoxlanan ticarət təşkilatının məsul şəxslərindən izahat tələb edə bilər:

- bütün cavablar doğrudur.
- amortizasiyanın hesablanması qaydası üzrə;
- istifadə edilən mühasibat uçotu hesabları üzrə;
- hesabatın tərtib olunması metodları üzrə;
- anbar uçotunun təşkili üzrə;

216 Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditi zamanı auditor tərəfindən yoxlanılır:

- Bank çıxarışları
- Ticarət təşkilatının maliyyə hesabları
- Kassa kitabı
- Kassa hesabatları
- Vergi ödəmələrinə aid hesabatlar

217 Ticarət təşkilatında hesablama əməliyyatlarının aparılması üzrə tipik pozuntulara aid deyil:

- bütün cavablar doğrudur;
- hesablama hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməməsi;
- pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;
- bank çıxarışının olmaması və ya ona düzəliş edilməsi;
- xüsusi hesabdan çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin natamam olması;

218 Ticarət təşkilatı çek və akkreditivlərdən istifadə edərsə əməliyyatlar hansı hesabda uçota alınır:

- 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- 223 "Bank hesablama hesabları"
- 222 "Yolda olan pul köçürmələri"
- 221 "Kassa"
- 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

219 Ticarət təşkilatında pulun tam və vaxtında banka təhvil verilməsini yoxlamaq üçün hansı analitik proseduru həyata keçirilir?

- 221 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 223 sayılı hesabın krediti və 221 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 222 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 221 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- 223 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir

220 Ticarət təşkilatında gün ərzində əldə edilmiş pul gəliri necə yoxlanılır?

- "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debeti "Bank hesablaşma hesabları" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
- "Kassa" hesabının debeti "Satış" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
- "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debeti "Kassa" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
- "Kassa" hesabının debeti "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının krediti dövryyəsi ilə müqayisə edilir
- "Bank hesablaşma hesabları" hesabının debeti "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının krediti dövryyəsi ilə müqayisə edilir

221 Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditinin qarşısında duran vəzifələr hansıdır?

- əmtəə-material qiymətlilərinin anbara mədaxil edilməsinin yoxlanılması
- Ehtiyatlardan istifadənin effektivliyinin yoxlanılması
- Ehtiyatların faktiki maya dəyərinin hesablanmasının düzgünlüyünün yoxlanılması
- əmtəə-material qiymətlərinin alınmasına çəkilən xərclərin hesabatlarda düzgün əks etdirilməsinin yoxlanılması
- əmtəə-material qiymətliləri üzrə əməliyyatlar zamanı banklara təhvil verilən pul vəsaitlərinin həcmnin yoxlanılması

222 Ticarət təşkilatında əmtəə-material qiymətlilərinin auditi nəzərdə tutur:

- Əmtəə -material qiymətlərindən istifadənin səmərəliliyinin müəyyən edilməsi
- Əmtəə -material qiymətliləri üzrə həyata keçirilən əməliyyatların qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi
- İstehlak bazarının tədqiq edilməsi
- Tələb və təklifin öyrənilməsi
- Əmtəə -material qiymətlərinin alınıb saxlanmasına sərf olunmuş pul vəsaitlərinin həcmnin müəyyən edilməsi

223 Ticarət təşkilatında əmtəə-material qiymətlilərinə görə pul vəsaitlərinin köçürülməsinin audit zamanı:

- əmtəə -material qiymətlərinin saxlanması vəziyyəti yoxlanılır
- hesablaşma hesabından köçürülmüş pul vəsaitləri və malsatan və podratçılara borcların analitik uçot məlumatları üzləşdirilir
- bank çıxarışına əlavə edilən bütün ödəmə sənədlərinin və müqavilələrin mövcudluğu yoxlanılır
- hesabdən çıxarış üzrə ilkin qalığ əvvəlki bank çıxarışı üzrə son qalıqla üzləşdirilir
- istehlak bazarının tədqiq edilməsinin düzgünlüyü yoxlanılır

224 Ticarət təşkilatında banka təhvil verilmiş, lakin onun cari hesabında qeyd olunmayan pul vəsaitləri hansı hesabda öz əksini tapır?

- "Tələblərə əsasən verilən digər bank hesabları"
- "Sair əməliyyat gəlirləri"
- "Satış"
- "Kassa"
- "Yolda olan pul köçürmələri"

225 Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir?

- Başa çatdırılmamış tikiliyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanılması
- Mühasibat balansında bitməmiş istəməsalın dürüslüyünün yoxlanılması;

- Tikinti apararı (investor və sifarişçi eyni şəxsdir) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanılması
- Tikintidə uzunmüddətli aktivlərin yaradılması və artırılması
- Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.

226 əgər tikinti sifarişçinin və ya investorun öz qüvvəsi hesabına aparılırsa bu metodun adı nədir?

- Maliyyə
- Təsərrüfat
- Podrat
- Sifariş
- Layihə

227 İnşaat materiallarının faktiki qiyməti ilə hesabat qiymətləri arasında fərqin silinməsinin düzgünlüyünün yoxlanılması audit prosedurundan hansı halda istifadə olunur:

- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olmasının yoxlanılması
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsinin . yoxlanılması
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təsdiq edilməsi

228 Kapital qoyuluşlarının həcmnin təhvil –təslim aktları üzrə göstəricilərə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması

229 Auditorla sifarişçi arasında münasibətlər hansı əsas sənədlə tənzimlənilir?

- Auditin aparılması haqda müqavilə
- Auditor rəyi
- Auditor arayışı
- Auditor sübutları
- Auditin keçirilməsi haqda məktub

230 Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir?

- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təftiş etmə, təkrar hesablaşma
- Təsdiq etmə, inventarlaşdırma
- Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
- Tədqiq etmə, skanlaşdırma

231 Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitdə aid edilməsinin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması

232 Hesabat dövründə itkilər səbəbindən təşkilatın nizamnamə kapitalının onun təmiz aktivlərinə çatdırılması məqsədilə mühasibat balansından silinmələr necə əks etdirilir.

- DT "Ümumi mənfəət (zərəər)" KT "Elan edilmiş dividendlər"
- DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəəri)"
- DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Elan edilmiş dividendlər"
- DT "Nominal (nizamnamə) kapitalı" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəəri)"
- DT "Elan edilmiş dividendlər" KT "Ümumi mənfəət (zərəər)"

233 Cəlb edilmiş maşınlardan istifadə üzrə xərclərin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması

234 Qeydiyyat siyasətində nəzərdə tutulan formada inşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan variantda uyğunluğunun yoxlanılması üçün hansı işçi sənədlərdən istifadə edilir?

- Materialların qeydiyyat kartoçkalrı
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Baş kitab, qaimə-tələbnamələr

235 Səhmdar cəmiyyət tərəfindən geri alınmış öz səhmləri alındıqları gündən etibarən il ərzində hansı qiymətə satıla bilər?

- Nominal qiymətlə
- Müqavilə qiymətləri əsasında
- Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymətlə
- Bazar qiyməti ilə
- Əldə edilmiş qiymətdən aşağı olmamaqla

236 Yoxlanılan təşkilatın təsisçiləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada nizamnamə kapitalının tam şəkildə ödənilməməsi faktı aşkar edildikdə:

- Audit rəyinin verilməsindən imtina üçün əsasdır.
- Mənfi auditor rəyinin verilməsi üçün əsasdır.
- Auditor üçün heç bir əhəmiyyəti yoxdur, çünki o yalnız mühasibat uçotunda iştirakçıların borclarının düzgün əks etdirilməsini yoxlayır.
- Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsasdır
- Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsas ola bilər.

237 Tikintidə istifadə üçün nəzərdə tutulan uzunmüddətli aktivlərin yaradılması və artırılması xərcləri aid edilməlidir:

- modernləşdirmə xərcləri
- gələcək dövrlərin xərcləri
- qısamüddətli maliyyə xərcləri
- uzunmüddətli investisiyalar
- innovasiya xərcləri

238 Tikinti təşkilatının fəaliyyətini yoxlayan auditor mühasibat uçotunun təşkilinin lazımı səbiyyədə qurulmaması faktını aşkar etdikdə nə etməlidir?

- Modifikasiya olunmuş audit rəyi verməlidir.
- Audit rəyinin verilməsindən imtina etməlidir.

- Yalnız audit yoxlaması mümkün olan hissə üzrə öz rəyini verməlidir
- Mühəsibat uçotunun bərpa edilməsi üçün öz xidmətlərini təklif etməli, sonra audit rəyini bildirməlidir.
- Bu təşkilatda mühəsibat uçotunun bərpa olmasını məsləhət etməlidir.

239 İstehsalata verilmiş inşaat materiallarının inventarizasiyası və onun nəticələrinin uçotda qeyd edilməsi audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərinin istifadə əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

240 Başa çatdırılmamış tikinti işlərin qalıqlarının düzəün əks etdirilməsinin yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Subpodatçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühəsibat uçotunun registri
- İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalari, hesabat ödəniş cədvəlləri
- Müqavilələr, əmrlər, vergi uçotu registrləri

241 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi üçün auditor yoxlaması necə həyata keçirilir?

- Tərəflərin razılığı əsasında subpodratçı təşkilat tərəfindən aparılmış tikinti-quraşdırma işləri
- Tikinti təşkilatının tikintiyə razılıq sənədlərinin yoxlanılması
- Baş tikinti təşkilatı ilə bağlanmış müqavilə əsasında ayrı-ayrı bölmələrin faktiki fəaliyyətinin və hesabatlarının yoxlanılması
- Auditor tərəfindən tikinti obyektlərinin inventarizasiyası üzrə əldə edilmiş nəticələr yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin aktları ilə tutuşdurulur;
- Kapital tikinti üçün tikinti təşkilatı tərəfindən aparılmış xərclərin hesabatlarının düzgünlüyünün yoxlanılması

242 Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir?

- Səhmdar cəmiyyətin direktorlar şurasının (müşahidə şurası) təyin etdiyi qiymətlər əsasında
- Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
- Subpodatçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
- Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin bazar dəyərinin faizi ilə
- Tərəflərin razılığı əsasında subpodratçı tərəfində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq.

243 əsaslı tikinti üzrə xərclərin düzgünlüyünün yoxlanılması aşağıdakı məsələni müəyyən etməyə imkan verir:

- İlin axırına başa çatdırılmamış tikilinin qiymətləndirilməsinin və inventarlaşdırılmasının düzgünlüyünün yoxlanılması
- Torpaq münasibətlərinin qeydiyyatının yoxlanılması
- Tikintiyə icazə sənədlərinin yoxlanılması
- Analitik hesabatın təşkilinə olan tələbata riayət edilməsi
- Tikinti aparən və ya sifarişçi ilə bağlanmış müqavilə əsasında podratçı təşkilatın işinin yoxlanılması

244 Əlavə materialların buraxılması üçün (daxili yerdəyişmə) qaimə-tələbnamaların hesabatda dolğun əks etdirilməsinin yoxlanılmasının məqsədi:

- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
- Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artması faktının müəyyən edilməsi
- Materialların mühəsibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi

245 İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərinə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

246 Tikinti maşın və mexanizmlərdən istifadənin yoxlanması zamanı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarizasiyası
- Təftiş etmə
- Tədqiq etmə
- Təstiq etmə
- Təkrar hesablama

247 Tamamlanmış vəziyyətdə tikintinin yoxlanılması üçün auditor nəyi nəzərə almalıdır?

- Tikinti aparının funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.
- Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində layihəçiyə verilir.
- Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində tikinti aparana verilir.
- Baş podratçının funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində sifarişçiyə verilir
- Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.

248 İnşaat materiallarının silinməsi zamanı onların maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan varianta uyğunluğunun yoxlanılması hansı audit proseduruna aiddir?

- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
- Faktiki istifadə olunan materiallardan fərqli olaraq əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi

249 Tikinti təşkilatının bir neçə bankda hesablaşma hesabı olduqda o, kassa üzrə limiti necə təyin edir:

- Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
- Müxtəlif banklar tərəfindən təyin edilmiş limitlərin cəmi ilə
- Müxtəlif banklar tərəfindən təyin edilmiş minimal limitlə
- Müxtəlif banklar tərəfindən təyin edilmiş maksimal limitlə
- Öz seçiminə görə banklardan birinin limitinə görə

250 Auditor subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması üçün hansı sənədlərdən istifadə edir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri
- İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- Subpodratçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
- Müqavilələr, əmrlər, vergi uçotu registrləri

251 İnşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin audit yoxlanılması üçün auditor hansı metoddan istifadə edir?

- Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
- Sənədlərin yoxlanılması, tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- İnterləşdirmə, natural ölçmələr

- Təkrar hesablama, müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması

252 Layihəyə əsasən müxtəlif təyinatlı və bir-biri ilə əlaqəli obyektlərin işə salınması auditor tərəfindən qəbul olunur:

- Başa çatdırılmamış tikinti obyektini kimi
 İrəliləndirilmiş tikinti obyektini kimi
 Tikinti mərhələsi kimi
 Tikinti obyektini kimi
 Köməkçi tikinti obyektini kimi

253 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin auditinin ümumi planında aşağıdakı göstərilir:

- Hesabatda olan tipik səhvlər və onların aradan qaldırılması üsulları
 Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələr
 Auditor yoxlamasının nəzərdə tutulan həcmi və ardıcılılığı
 Yoxlamanı aparan auditorun instruksiyaları toplusu
 Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələrin arqumentləşdirilməsi

254 Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir?

- Səhmdar cəmiyyətin direktorlar şurasının (müşahidə şurası) təyin etdiyi qiymətlər əsasında
 Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin bazar dəyərinin faizi ilə
 Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
 Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
 Tərəflərin razılığı əsasında subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin növündən asılı olaraq.

255 Obyektin bir hissəsinə aid olan, tikintinin smetasında göstərilmiş və texnoloji cəhətdən başa çatdırılmış kompleks işlər auditor tərəfindən necə qəbul olunur?

- Başa çatdırılmamış tikinti obyektini
 İrəliləndirilmiş tikinti obyektini
 Tikinti mərhələsi
 Tikinti obyektini
 Köməkçi tikinti obyektini

256 Bitməmiş istehsalın yüksək paya malik olması iqtisadiyyatın hansı sahəsi üçün xarakterikdir?

- Tikinti
 Kənd təsərrüfatı
 Nəqliyyat
 Sənaye
 Ticarət

257 İcarədə olan torpaq sahəsinin ölçüsü tikinti ərazisindən kiçikdir. əgər kapital qoyuluşu kifayət qədər yüksəkdirsə auditor nə etməlidir?

- Mənfi rəy verməlidir.
 Qeyri-müəyyən halları nəzərə çatdırmaqla modifikasiya olunmuş audit rəyi verir
 Müəssisənin rəhbəri və baş mühasiblə danışıqdan sonra müsbət audit rəyi verə bilər
 Müəhsibat uçotu və ilkin qeydiyyat sənədlərinə uyğun olaraq hesabatın doğruluğu haqqında öz fikrini formalaşdırmalıdır.
 Auditor rəyinin verilməsindən imtina edə bilər

258 Qeyri-qanuni tikili müəssisənin aktivləri (əmlakı) kimi tanıma bilərmiz?

- Təşkilatın rəhbərinin qərarı əsasında
 Müxtəlif variantlar mümkündür
 Maraqlı tərəflərin razılığı əsasında

- Xeyr
 Bəli

259 Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir?

- Tikinti apararı (investor və sifarişçi eyni şəxsdir) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanılması
 Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.
 Mühasibat balansının başa çatdırılmamış tikinti üzrə məlumatın dürüslüyü barəsində fikir formalaşdırmaq
 Başa çatdırılmamış tikiliyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanılması
 Tikintidə uzunmüddətli istifadə üçün nəzərdə tutulan dövrüyyədən kənar aktivlərin yaradılması və artırılması

260 əDV təyin edilən bazanın müəyyənləşdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması

261 Tikinti maşın və mexanizmlərdən istifadənin auditor yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Subpodatçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, “istehsal xərcləri” hesabı üzrə mühasibat uçotunun registri
 İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri
 Xərclərin smetası, əmrlər, vergi uçotu registrləri
 Subpodrat tikinti-quraşdırma işlərinin aparılması üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
 İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri

262 Bilavasitə öz təyinatı üzrə istismara hazır olan yaşayış evləri, mədəni-məişət təyinatlı bina və qurğular aiddir.

- Tikinti obyektinə
 Başa çatdırılmış inşaat məhsuluna
 İnşaat məhsulu məhsuluna
 Ümumi inşaat məhsuluna
 Realizə edilmiş inşaat məhsuluna

263 Tikintiyə sərf edilmiş materialların normalara uyğun silinmiş və faktiki istifadə edilmiş qiymətlərinin tutuşdurulmasının audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir?

- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
 Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması

264 Mühasibat və anbar uçotunun qeydiyyat registrlərindəki məlumatlarının tutuşdurulması audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

265 İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərindən kənarlaşmasının silinməsinin düzgünlüyünün yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir?

- Materialların qeydiyyat kartoçkalrı
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- İnşaat materiallarının silinmə aktları, hesabatlar.
- Baş kitab, qaimə-tələbnamələr
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları

266 Maddi məsuliyyət haqda müqavilənin mövcudluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması

267 Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir?

- İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Materialların qeydiyyat kartoçkalrı
- Baş kitab, qaimə-tələbnamələr
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları

268 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktlarının tərtib edilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir:

- Baş kitab, qaimə-tələbnamələr
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- Materialların qeydiyyat kartoçkalrı
- İnşaat materiallarının silinmə aktları,hesabatlar.

269 Yerinə yetirilmiş işlərin həcmının yoxlanılması və inventarlaşdırmada hansı işçi sənədlərdən istifadə edilir:

- Materialların qeydiyyat kartoçkalrı
- Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- Baş kitab ,qaimə-tələbnamələr

270 Yerinə yetirilmiş işlərin həcmının yoxlanılması zamanı audit dəlillərinin əldə edilməsi üçün auditor hansı metoddan istifadə edir?

- Təstiq etmə , təkrar hesablama
- Tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- Sənədlərin yoxlanılması, natural ölçmələr
- Inventarlaşdırma, tədqiq etmə
- Müvafiq əməliyyatlarının qeydiyyatının düzgünlüyünün yoxlanılması, təkrar hesablama

271 Yerinə yetirilmiş işlərin həcmının yoxlanılması, inventarizasiyanın aparılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

272 İnşaat materiallarının silinməsinin onların faktiki maya dəyərinin qiymətləndirilməsi variantına uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

273 Daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış tikinti və quraşdırma təşkilatları tərəfindən həyata keçirilən tikinti metodu?

- Təsərrüfat
- Layihə
- Sifariş
- Podrat
- Maliyyə

274 Tikinti materiallarının faktiki maya dəyəri ilə nəzərdə tutulmuş qiymətlər arasında fərqin düzgünlüyünün audit yoxlanılması üçün hansı metoddan istifadə edilir?

- Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- Tədqiq etmə, skanlaşdırma
- Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması
- İnventarlaşdırma, natural ölçmələr,tədqiq etmə
- Təkrar hesablama, alternativ balansın tərtibi

275 Tikinti maşın və mexanizmlərin istifadəsinə olan xərclərin silinməsinin düzgünlüyünün yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

276 əsaslı tikinti hansı metodla həyata keçirilə bilər?

- Təsərrüfat və podrat
- Layihə və podrat
- Podrat və sifariş
- Təsərrüfat və sifariş
- Maliyyə və podrat

277 Tikinti işləri aparmaq üçün torpaq sahəsi olan hüquqi və ya fiziki şəxsə aid edilir:

- Layihəçi
- Podratçı
- Sifarişçi
- İnvestor
- Tikinti aparan

278 Aşağıda göstərilən auditor prosedurlarından hansı qaldırıcı kranın tikinti təşkilatına mənsub olması haqda auditora dəqiq sübutlar verir?

- Hesabatlar, materialların sərfi normaları və s.
- Qaldırıcı kranın faktiki olmasının yoxlanılması
- Qaldırıcı kranın satıcısının şifahi təstiqi
- Maşının əldə edilməsi haqda müqavilənin yoxlanılması

- İşçi sənədlərinin və texniki pasportun yoxlanılması

279 Auditor dəlillərinin əldə edilməsi üçün aşağıdakı məlumat mənbələri təhlil edilir.

- Yuxarıda qeyd olunan bütün mənbələr
 Tikintidə əsas materialların sərfinin aylıq hesabatı, hansı ki istehsal normalarna uyğun olaraq hesablanmış xərclərlə müqayisə edilir.
 Maddi məsul şəxsin ,yəni tikinti sahəsinin müdirinin hesabatı
 Hər bir tikinti obyektinə üçün yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı.
 Maddi ehtiyatlar hesabına uyğun olaraq materialların qeydiyyatının mühasibat registri.

280 Tikinti-quraşdırma obyektləri üzrə təhvil-təslim işlərinin ardıcılığına riayət edilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
 Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
 İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
 Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

281 Tikinti işləri ilə məşğul olan ASC iki ildir fəaliyyət göstərir. Səhmdarların sayı 30 nəfərdən azdır. əgər SC-nin auditorların xidmətinə ehtiyacı yoxdursa auditin mütləq şəkildə keçirilməsinin ona aidiyyəti varmı?

- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq
 SC-nin rəhbərliyinin mülahizəsi əsasında
 Yoxdur
 Var
 Yaranmış öhdəlikdən asılı olaraq

282 Vahid dövrdə (il, ay, gün) müvafiq miqdarda məhsul və ya xidmət istehsal etmək qabiliyyətinə malikdir.

- Başa çatdırılmamış tikinti obyektinə
 İrəliləndirilmiş tikinti obyektinə
 Tikinti mərhələsi
 Tikinti obyektinə
 Köməkçi tikinti obyektinə

283 Auditor ayrıca bina və ya qurğu və onlara aid olan avadanlıq və tikintiləri aid edir:

- Başa çatdırılmamış tikinti obyektinə
 İrəliləndirilmiş tikinti obyektinə
 Tikinti mərhələsinə
 Tikinti obyektinə
 Köməkçi tikinti obyektinə

284 Podratçının realizə edilmiş və yerinə yetirilmiş işlərinin həcmi necə hesablanır?

- kurs üzrə istənilən valyutada sərbəst qiymətlərlə
 müqavilə qiymətlərinə müqayisədə
 bazar qiymətlərinə müqayisədə
 cari qiymətlərlə müqayisədə
 smeta qiymətlərinə müqayisədə

285 İnşa edilmiş binalar və qurğular uçotda necə əks olunur?

- normativ qiymətlə
 cari qiymətlərlə
 tam qiyməti ilə
 bazar qiyməti ilə

- marj qiyməti ilə

286 Auditor yoxlaması zamanı tikinti təşkilatının maliyyə nəticələrinin uçotu üçün aparılmış təsərrüfat əməliyyatlarında tipik səhv hesab edilə bilməz:

- Hesabatda seqment fəaliyyəti haqda informasiyanın əks etdirilməsi.
- Aktivlərin qiymətlərinə daxil olmalı silinmə xərclərinin xərclərin qeydiyyat hesabına aid edilməsi
- Xərclərin aktivlərin qiymətlərinin artırılmasına aid edilməsi
- Keçən illərə aid olan lakin hesabat dövründə üzə çıxmış gəlirin (itkilərin) hesabat dövrünün gəlirlərinə aid edilməsi.
- Satış hesablarını nəzərə almamaqla barter əməliyyatlarının aparılması.

287 Yerinə yetirilmiş tikinti işləri üzrə aktlarının tərtibatının düzgünlüyünün yoxlanılması istiqamətində audit dəlillərinin əldə edilməsi üçün hansı metoddan istifadə edilir?

- Təstiq, təkrar hesablama
- Tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- Natural ölçmələr, inventarlaşdırma
- Sənədlərin yoxlanılması, tədqiq edilməsi
- Müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması, təkrar hesablama

288 Yerinə yetirilmiş işlərin həcmnin inventarizasiyası aşağıdakıları müəyyən etməyə imkan verir:

- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi faktının aşkar edilməsi
- Tikintinin sifarişçi təşkilatının və podatçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
- Faktiki istifadə olunan materiallardan fərqli olaraq silinməsi nəticəsində tikintinin əlavə materiallarının maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi

289 Daxili yerdəyişmə ilə əlaqədar əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması istiqamətində audit dəlillərinin əldə edilməsi üçün hansı metoddan istifadə edilir?

- Təstiq etmə, təkrar hesablama
- Tədqiq etmə
- Alternativ balansın tərtibi
- İnvantarlaşdırma
- Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması

290 Kreditor borclarının real qalıqları haqda informasiyanın yoxlanılması tikinti-quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir?

- Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması
- İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
- Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
- Tikinti məşin və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması

291 Faktiki və plan göstəricilərinin müqayisə edilməsi, kapital xərclərinin müxtəlif növlərinin ümumi həcmində payının müəyyən edilməsi tikinti quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir?

- Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
- İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
- Tikinti məşin və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması
- Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması

292 Malgöndərən, podatçı, layihə və digər təşkilatlarla hesablaşmaların yoxlanılması tikinti-quraşdırma işlərinin auditinin hansı istiqamətinə aiddir?

- Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması
- İnşaatçıların əmək haqqlarının hesablanma əməliyyatlarının yoxlanılması
- Əsaslı tikintiyə sərf edilmiş maddi xərclərin yoxlanılması
- Subpodrat və təchizatçı təşkilatlarla hesabatların yoxlanılması
- Tikinti maşın və mexanizmlərdən istifadə əməliyyatlarının yoxlanılması

293 Tikinti meydançalarında işlərin təşkil xərclərinin audit yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektinə üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- "İnzibati xərclər" hesabı üzrə analitik qeydiyyat məlumatları, ştat cədvəlləri, iş vaxtının qeydiyyatı cədvəlləri
- Subpodratçı təşkilatla bağlanmış tikinti podratı müqavilələri, vergi kartoçkaları, ödəniş-hesabat cədvəlləri

294 Tikinti meydançalarında işlərin təşkil xərclərinin yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Təftiş etmə, riyazi yoxlama
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiğ etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

295 Tikinti üzrə xidmət xərclərinin audit yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektinə üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- "İnzibati xərclər" hesabı üzrə analitik qeydiyyat məlumatları, ştat cədvəlləri, iş vaxtının qeydiyyatı cədvəlləri
- Subpodratçı təşkilatla bağlanmış tikinti podratı müqavilələri, vergi kartoçkaları, ödəniş-hesabat cədvəlləri

296 Tikinti üzrə xidmət xərclərinin yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Hesabatların inventarlaşdırılması
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
- Təftiş etmə, riyazi yoxlama
- Təstiğ etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu

297 Tikintidə əmək haqqı xərclərinin xərclərə daxil edilməsinin düzgünlüyünün yoxlanılması zamanı istifadə edilən sənədlərə daxildir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- Nəqliyyat ximdətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektinə üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- Vəsaitlərin əlavə edilməsinin və tutulmasının ümümləşdirmiş cədvəlləri, qeydiyyat obyektləri üzrə xərclərin paylanması haqda arayış
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri

298 Tikinti-quraşdırma işlərinin yerinə yetilməsi xərclərinə əmək haqqı xərclərinin daxil edilməsinin düzgünlüyünün auditor yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması

- Təftiş etmə, riyazi yoxlama
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

299 Yerinə yetirilmiş tikinti işlərinin həcmünün sənədlərlə və faktiki göstəricilərin auditor yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarizasiyası
- Təftiş etmə, riyazi yoxlama
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

300 Tikinti təşkilatlarında əsaslı tikintiyə xərclərin auditor yoxlanılması zamanı hansı sənəddən istifadə edilir?

- Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkaları, hesabat ödəniş cədvəlləri
- Nəqliyyat xidmətlərinin və ya subpodrat tikinti-quraşdırma işlərinin edilməsi üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- Əsas tikinti materiallarının sərf edilməsinin istehsal normaları, hər bir tikinti obyektinə üzrə görülmüş işlərin qeydiyyat jurnalı
- Müqavilələr, əmrlər, vergi uçotu registrləri

301 Tikinti təşkilatındakı xərclərin audit yoxlanmasının məqsədi aşağıdakılardır:

- Hesabatda birbaşa və üstəlik xərclərin dürüst tərtib edilməsinin təsdiqi
- Xərclərin tikinti işlərinin aparılmasına aid edilməsi
- Əsaslı tikintiyə sərf edilmiş əsas və dövriyyə vəsaitlərinin qiymətləndirilməsi
- Tikinti obyektlərinin maya dəyərini hesablanmasının düzgünlüyünün qiymətləndirilməsi
- Tərtib edilmiş müxbir hesablamanın düzgünlüyünün yoxlanılması

302 Tikinti təşkilatlarında əsaslı tikintiyə sərf edilmiş xərclərin auditor yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Təftiş etmə
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

303 Kreditor borcları hesabının real qalıqları haqda məlumatların yoxlanılması zamanı hansı auditor prosedurlarından istifadə edilir?

- Hesabatların inventarlaşdırılması
- Tədqiq etmə, skanlaşdırma
- Sənədlərin yoxlanılması, təftiş etmə
- Təstiq etmə, üçüncü tərəfdən yazılı və ya şifahi sorğu
- Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

304 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və hazır tikinti obyektinin inventar qiymətinin kalkulyasiyasının yoxlanılması üçün hansı auditor prosedurlarından istifadə edilir.

- Təftiş etmə, təkrar hesablama
- Tədqiq etmə, skanlaşdırma
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təstiq etmə, inventarlaşdırma
- Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

305 İstismara qəbul edilən obyektlərin inventar qiymətlərinin təhrif edilməsi nəticəsində silinmələrin aşkarlanması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

306 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktlarının tərtibinin audit nəticəsində müəyyən olunur:

- Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
- Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi faktının aşkar edilməsi
- Materialların mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- Faktiki istifadə olunan materiallardan fərqli olaraq silinməsi nəticəsində tikintinin əlavə materiallarının maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi

307 Tikinti maşın mexanizmlərin istismarı və saxlanması xərclərinin audit zamanı yoxlanılır:

- Sərf edilmiş yanacaq-sürtgü materiallarının silinməsinin düzgünlüyü;
- İnvestisiya qoyuluşu haqqında qərarın qəbul edilməsi məqsədilə işlərin başa çatdırılmasının və digər faktorların qiymətləndirilməsi
- Audit olunan obyektin və mühəndis kommunikasiyalarının texniki göstəriciləri
- Xərclərin layihə və müqavilə sənədlərinə və tikintinin faktiki şəraitinə uyğunluğu
- İstifadə edilmiş tikinti materiallarının məlumat və konstruksiyaların tərkibi

308 Tikinti təşkilatının torpaq və tikililərə mülkiyyət hüququnun olmasının yoxlanılması üçün hansı sənəd olmalıdır?

- Tikinti quraşdırma işlərinin yerinə yetirilməsi aktları, hesabatlar
- Yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı, materialların qeydiyyat kartları
- Layihə smeta sənədləri, hesabatlar
- Təqdimat məktubu, girov sənədləri
- Baş kitab, qaimə-tələbnamələr

309 Tikinti audit çərçivəsində icazə sənədlərinin yoxlanılmasına nə daxildir:

- Layihə-smeta sənədlərinin mövcudluğunun, rekvizitlərin doldurulmasının yoxlanılması
- Layihə-smeta sənədlərinin tərkibinin yoxlanılması
- Layihə-smeta sənədlərinin həcmının yoxlanılması
- Layihə-smeta sənədlərinin komplektliyinin, tərtibinin düzgünlüyünün yoxlanılması
- Layihə-smeta sənədlərinin tərtibatının yoxlanılması

310 Tikinti audit çərçivəsində icazə sənədlərinin yoxlanılmasına aiddir:

- Layihə-smeta sənədlərinin tərtibatının yoxlanılması
- Layihə-smeta sənədlərinin həcminin yoxlanılması
- Layihə-smeta sənədlərinin mövcudluğunun yoxlanılması
- Layihə-smeta sənədlərinin razılaşdırılması və ekspertizası
- Layihə-smeta sənədlərinin tərkibinin yoxlanılması

311 Auditor şirkətinin müştərisi olan tikinti təşkilatının sənədlərində qeyri-tipik maddələrin və hadisələrin mövcudluğu ilə əlaqədar auditor sübutlarının əldə edilməsi üçün hansı metoddan istifadə edilir?

- Tədqiq etmə
- Müşahidə etmə
- Təftiş etmə
- Riyazi hesablamaların yoxlanılması

Təstiq etmə

312 Təqdim edilmiş nizamnamənin və təsis sənədlərinin surəti, auditor rəyi, qeydiyyat və daxili nəzarət sistemlərinin qiymətləndirmə testləri tikinti təşkilatının auditinin keyfiyyətli aparıldığını təstiq edirmi?

- Bu məlumat yalnız məcburi audit zamanı faydalı ola bilər
- Bu sənədlər tikinti-quraşdırma işlərinin auditinin aparılması üçün informasiya mənbəyi kimi istifadə edilə bilməz
- Bu sənədlər yoxlamaların mahiyyətə keyfiyyətli aparılmasına imkan verir
- Bu sənədlər audit prosesinin planlaşdırılmasının yoxlanılmasına imkan verir
- Bu məlumat tikinti təşkilatının hesabatlarının auditinin keyfiyyətli aparılmasını təstiq etməyə imkan verməz

313 Subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir?

- Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
- Sənədlərin yoxlanılması, tədqiq etmə
- Təftiş etmə, təkrar hesablama
- Təkrar hesablama, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması

314 Tikinti təşkilatının mühüm iqtisadi göstəricilərinin və onların dəyişmə meylinin təhlili haqda məlumatlar:

- Daxil edilə bilər
- Daxil edilə bilər, əgər yoxlama prosesində auditor bu qərara gəlibsə
- Adətən auditorun işçi sənədlərinin tərkibinə daxil edilmir
- Adətən auditorun işçi sənədlərinin tərkibinə daxil edilir
- Daxil edilə bilər, əgər tikinti təşkilatının rəhbəri bu qərara gəlibsə

315 İnteraktivizasiya aktlarının mövcudluğunun və onların qeydiyyat registrləri ilə tutuşdurulması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

316 Maşın və mexanizmlərin istifadə etdiyi elektrik enerjisinin silinməsinin düzgünlüyü ilə bağlı dəlillərinin əldə edilməsi məqsədilə hansı metoddan istifadə edilir?

- Sənədlərin yoxlanılması, təstiq etmə, təkrar hesablama
- Tədqiq etmə, skanlaşdırma
- Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması
- İnteraktivləşdirma, natural ölçmələr
- Alternativ balansın tərtib edilməsi, tədqiq etmə

317 Yerinə yetirilmiş tikinti-quraşdırma işçilərinin audit proqramında aşağıdakı əks etdirilir.

- Yoxlamayı aparın auditorun təlimatları toplusu
- Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələr
- Auditor yoxlamasının nəzərdə tutulan həcmi və ardıcılıığı
- Hesabatda olan tipik səhvlər və onların aradan qaldırılması üsulları
- Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələrin arqumentləşdirilməsi

318 Mühasibat uçotunda tikinti obyektlərinə olan xərclər necə qruplaşdırılır?

- Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
- Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcmində edilən xərclərə görə

- Xərclərin smeta sənədləri ilə müəyyənləşdirilən qiymətinə görə
- Smeta sənədlərinə uyğun olaraq xərclərin texnoloji strukturuna görə
- Tikintinin müvafiq mərhələsində qoyulmuş kapital vəsaitlərinin həcminə görə

319 Tikinti təşkilatı tərəfindən bağlanmış müqavilələrin tərkibi və formasına olan tələblər hansı qanunvericilik və ya normativ aktlarla müəyyənləşdirilir?

- Müəssisənin uçot siyasəti ilə
- Vergi məəcəlləsi
- Ticarət məəcəlləsi
- Mülki məəcəllə
- Mühasibat uçotu haqda qanunla

320 Təşkilatın tikinti materiallarının saxlanılmasının və istifadəsinin yoxlanılması nəticəsində anbar müdiri və satış üzrə menecer tutduqları vəzifələrdən azad edilmişlər. Yoxlamayı kim aparmışdır?

- Təşkilata xidmət edən bank
- Vergi müfəttişliyi
- Ana şirkət
- Audit firması
- Sosial sığorta orqanları

321 Tikinti ilə məşğul olan səhmdar cəmiyyətin ümumi sənədlərinin auditinin informasiya mənbəyi aşağıdakıdır:

- Direktorun əmrləri
- Mülkiyyət forması
- Maliyyə nəticələri
- Təsis sənədləri
- Təşkilati-hüquqi forma

322 ASK müəssisəsində kreditlərin analitik uçotu aparılmır. Auditor borc və məqsədli maliyyələşdirmənin uçotunu yoxlayarkən nədən başlamalıdır:

- əvvəlcə kredit müqavilələri və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır
- əvvəlcə müəyyən əlamət üzrə bütün kredit müqavilələrini qruplaşdırmalıdır;
- əvvəlcə bank kreditləri üzrə faizlərin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır;
- dərhal kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- əvvəlcə pul vəsaitləri ilə əlaqədar təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin müəssisə rəhbəri, baş mühasib tərəfindən imzalandığını yoxlamalıdır;

323 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunmur:

- alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
- investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər onların uçota qəbul edilməsindən sonra qiymətli kağızların dəyərinə daxil edilmişdir;

324 Auditor fermada daxili hesablaşmaların yoxlanması zamanı mükafat və verilmiş hədiyyələrin işçilərin məcmu gəlirinə daxil edilmədiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatının dürüslüyünə necə təsir göstərmişdir:

- fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası artırılmışdır;
- fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
- vergitutulan mənfəət məbləği azaldılmışdır;
- vergitutulan mənfəət məbləği artırılmışdır;

- fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası azaldılmışdır;

325 Auditor ASK müəssisəsində daxili hesablaşmaların yoxlanması zamanı tikinti işinin aparılması üzrə əməyin ödənişi məbləğinin vergitutma məqsədi ilə məhsulun maya dəyərində daxil edildiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatına necə təsir göstərmişdir:

- vergitutma bazası azaldılmışdır;
 fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
 vergitutulan mənfəət məbləği azaldılmışdır;
 vergitutulan mənfəət məbləği artırılmışdır;
 fiziki şəxsdən gəlir vergisi artırılmışdır;

326 Mal qaranın daxil olması və çıxması üzrə əməliyyatların sintetik uçotunun düzgünlüyünün yoxlanması:

- tipik səhv hesab olunur;
 riyazi yoxlama hesab olunur;
 auditor sübutu hesab olunur;
 daxili nəzarət testləri hesab olunur;
 analitik prosedur hesab olunur;

327 Mühasibat uçotu və hesabatda mal qaranın hərəkəti üzrə bütün əməliyyatların qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması:

- auditor sübutu hesab olunur;
 tipik səhv hesab olunur;
 riyazi yoxlama hesab olunur;
 analitik prosedur hesab olunur;
 daxili nəzarət testləri hesab olunur;

328 Qəbul edilmiş uçot siyasətinə uyğun olaraq heyvandarlıq məhsullarının maya dəyərində kalkulyasiyasının düzgünlüyünün yoxlanması:

- tipik səhv hesab olunur;
 daxili nəzarət testləri hesab olunur;
 analitik prosedur hesab olunur;
 auditor sübutu hesab olunur;
 riyazi yoxlama hesab olunur;

329 Müvafiq dövrə mal qaranın hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin tamlığının yoxlanması:

- tipik səhv hesab olunur;
 daxili nəzarət testləri hesab olunur;
 auditor sübutu hesab olunur;
 analitik prosedur hesab olunur;
 riyazi yoxlama hesab olunur;

330 Mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli təsdiq olunmasının) yoxlanması:

- analitik prosedur hesab olunur;
 tipik səhv hesab olunur;
 auditor sübutu hesab olunur;
 daxili nəzarət testləri hesab olunur;
 riyazi yoxlama hesab olunur;

331 Kənd təsərrüfatı təşkilatının həmin dövriyyə aktivinə (mal qaraya) hüququnun sənədli təsdiq olunmasının yoxlanması:

- riyazi yoxlama hesab olunur;

- tipik səhv hesab olunur;
- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- analitik prosedur hesab olunur;

332 Hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması:

- riyazi yoxlama hesab olunur;
- analitik prosedur hesab olunur;
- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- tipik səhv hesab olunur;

333 Fermada daxili nəzarət sisteminin səmərəli təşkili məqsədi ilə auditor təklif edir:

- mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakı;
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- müəssisə rəhbərliyi və ya digər məsul şəxs tərəfindən mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- uçotun həmin sahəsi üzrə sənəddövriyyəsi qrafikinə mövcudluğu və ona əməl olunmasına nəzarət;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

334 Mal qaranın miqdarı və çəkisi üzrə informasiyanın bilərəkdən təhrif olunmasının qarşısının alınması məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- həmin əməliyyatların sənədli rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməsi
- mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

335 Heyvandarlıq fermalarında mal qaranın miqdarı və çəkisi üzrə bilərəkdən edilən təhriflər yol verilməməsi məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının yoxlanması;
- mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakını;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

336 Bəslənməkdə və kökəldilməkdə olan mal qara ilə əlaqədar əməliyyatların auditinin digər aktivlərin auditi ilə fərqi səciyyəlidir:

- düzgün cavab yoxdur
- mahiyyətinə görə tətbiq olunan analitik prosedurların tərkibi və məzmunu üzrə;
- bioloji aktivlərin spesifik xüsusiyyətləri üzrə;
- yoxlamanın planı və auditin planlaşdırılması üzrə;
- bəslənməkdə və kökəldilməkdə olan mal qaranın hərəkəti üzrə əməliyyatlar üzrə;

337 Heyvandarlıq məhsullarının maya dəyərinin strukturunda hansı xərclər böyük xüsusi çəkiyə malikdir?

- çobanların əmək haqqı
- nəqliyyat xərcləri
- yem xərcləri
- sağıcıların əmək haqqı
- amortizasiya ayırmaları

338 Heyvandarlıqdan alınmış balalar hansı sənəd əsasında mədaxil edilir?

- düzgün cavab yoxdur
- mədaxil orderi
- tərtib olunmuş aktlar
- müqavilə sənədləri
- heyvanların növü

339 Kənd təsərrüfatında öz istehsalatından daxil olan material ehtiyatları il ərzində hansı dəyərlə uçota alınır?

- düzgün cavab yoxdur
- faktiki maya dəyəri ilə
- satış qiyməti ilə
- plan maya dəyəri ilə
- bazar qiyməti ilə

340 Kənd təsərrüfatında kənddən alınan istehsal ehtiyatları uçotda necə qiymətləndirilir?

- satış qiyməti ilə
- faktiki maya dəyəri ilə
- bazar qiyməti ilə
- düzgün cavab yoxdur
- plan maya dəyəri ilə

341 Alınmış bitkiçilik və heyvandarlıq məhsulları ilin sonunda uçotda necə qiymətləndirilir?

- cari qiymətlərlə
- ilin əvvəlinə olan qiymətlərlə
- bütün cavablar doğrudur
- faktiki maya dəyəri ilə
- plan maya dəyəri ilə

342 İl ərzində alınan bitkiçilik və heyvandarlıq məhsulları uçotda necə qiymətləndirilir?

- cari qiymətlərlə
- plan maya dəyəri ilə
- faktiki maya dəyəri ilə
- bütün cavablar doğrudur
- ilin əvvəlinə olan qiymətlərlə

343 Hesabat ayı üçün heyvandarlıq ferması işçilərinə 150 min manat əmək haqqı hesablanmış, pensiya fonduna 37 min man. tutulmuş, 1 min man. deponent edilmiş kassadan 122 min man. verilmişdir. Auditora görə hansı məbləğ məhsulun maya dəyərində aid edilməlidir:

- 149min man.;
- 150min man.;
- 113min man.;
- 122 min man.;
- 128min man.;

344 ASK müəssisəsi məhsulların qablaşdırılması üçün bank krediti hesabına material almışdır. Bu halda bank krediti üzrə faizlər daxil edilir:

- digər xərclərə
- materillərin dəyərinə;
- əmək haqqı xərclərinə;
- məhsulun maya dəyərinə;
- nəqliyyat xərclərinə;

345 ASK müəssisəsi tələb etmə müddəti başa çatana qədər debitor borclarını silmək hüququna malikdirmi:

- bütün cavablar doğrudur
- məhdud hüquqa malikdir;
- bəli;
- xeyr;
- variantlar ola bilər;

346 ASK müəssisəsində kreditlərin və məqsədli maliyyələşdirmənin uçotu aparılması zamanı hansı səhv maliyyə nəticələrinin formalaşması prinsiplərinin pozulması ilə əlaqədardır:

- borc vəsaitindən istifadəyə görə kredit və borclar üzrə hesablanmış, lakin ilin sonuna banka ödənilməmiş faizlərin vergi üzrə xərclərə aid edilməsi
- vergi məcəlləsinə görə kredit və borclar üzrə faizlərin normativdən artıq hissəsinin müəssisənin xüsusi vəsait mənbələrinə aid edilməsi;
- kredit müqaviləsinin və ya kredit üzrə faiz dərəcəsinin dəyişməsinə imkan verən əlavə müqavilənin olmaması;
- akseptsiz qaydada qaytarılmış kredit məbləğinin silinməsinə təsdiq edən memorial orderlərin olmaması;
- alınmış borc və kreditlər üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

347 Auditor kənd təsərrüfatı müəssisəsinin yalnız bir bankdan kredit almasını müəyyən etmək üçün hansı auditor proseduru tətbiq edir:

- müəssisənin kassasına nağd alınmış borclar üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- müəssisənin hesablaşma hesabında uçota alınan bank krediti üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditlərin alınması və qaytarılması, onlara faizlərin hesablanması üzrə ilkin sənədlərin tamlığının yoxlanması
- kreditin məqsədli təyinatının faktiki olaraq gözlənilməsinin yoxlanması;
- borc və kreditlər üzrə faizlərin qeyri dövrüyyə aktivləri obyektlərinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;

348 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur:

- alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər qiymətli kağızlar uçota qəbul edilməsindən sonra onların dəyərinə daxil edilmişdir
- kredit və borclar üzrə analitik uçot kreditlərin məqsədli təyinatı üzrə təşkil edilmişdir;
- investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;

349 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar və digər öhdəliklər üzrə faiz formasında xərclər daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- alınmış qiymətli əşyaların dəyərinə;
- kapital ehtiyatlarının tərkibinə;
- xalis mənfəətin tərkibinə;
- satışdan kənar xərclərin tərkibinə;

350 İstənilən borc öhdəlikləri üzrə faiz formasında xərclər daxil edilir:

- kapital ehtiyatlarının tərkibinə;
- alınmış qiymətli əşyaların dəyərinə;
- qeyrisatış xərclərin tərkibinə;
- əməliyyat xərclərinin tərkibinə;
- xalis mənfəətin tərkibinə;

351 Mühasibat uçotu məqsədi üçün ASK təşkilatının uçot siyasəti haqqında informasiyanın tərkibində hansı məlumatlar yoxdur:

- borc vəsaitlərinin müvəqqəti istifadəyə verilməsindən gəlirin uçotu qaydası haqqında;
- kredit və borclar üzrə analitik uçotun təşkili haqqında;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası haqqında;
- borc öhdəlikləri üzrə çatası gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi haqqında;

352 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunur:

- alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
- qeyri maddi aktivlərin uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər həmin obyektlərin inventar dəyərinə daxil edilmişdir;
- qiymətli kağızların uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər qiymətli kağızların dəyərinə daxil edilmişdir;

353 ASK təşkilatında əsas vəsaitlərin kreditə alınması zamanı hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t 341 K-t 111;
- D-t 801 K-t 113;
- D-t 113 K-t 801;
- D-t 111 K-t 341;
- D-t 113 K-t 401;

354 ASK təşkilatında uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 401 K-t 343;
- D-t 801 K-t 401;
- D-t 343 K-t 801;
- D-t 801 K-t 343;
- D-t 343 K-t 401;

355 ASK təşkilatında qısamüddətli kreditlər üzrə faizlərin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 501 K-t 223;
- D-t 401 K-t 223;
- D-t 801 K-t 401;
- D-t 343 K-t 801;

356 Heyvandarlıqda kökəldilməyə qoyulmuş heyvanlar necə mədaxil edilir?

- düzgün cavab yoxdur
- bazar qiyməti ilə
- balans dəyəri ilə
- plan maya dəyəri ilə
- faktiki maya dəyəri ilə

357 əsas sürüdən çıxış edilmiş heyvanlar hansı dəyərlə mədaxil edilir?

- faktiki maya dəyəri ilə
- plan maya dəyəri ilə
- bazar qiyməti ilə
- düzgün cavab yoxdur
- balans dəyəri ilə

358 ASK müəssisəsi aldığı traktorların səmərəli istifadə müddəti nə vaxt müəyyən olunur:

- obyektin uçota alındığından 6 ay sonra;
- obyektin uçota alınmasına qədər;
- əsas vəsaitlər dövrüydən çıxdıqdan sonra.
- onların fəaliyyətinin istənilən dövründə;
- obyektin mühasibat uçotuna alınması zamanı;

359 ASK müəssisəsində traktor və kombaynların təmiri ilə əlaqədar xərclər silinir:

- norma daxilində istehsal xərclərinə;
- üstəlik xərclərə;
- kommersiya xərclərinə;
- gələcək dövrlərin xərclərinə.
- inzibati xərclərə;

360 Auditor qısamüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- D-t 223 K-t 501.
- D-t 221 K-t 401;
- D-t 224 K-t 401;
- D-t 221 K-t 431;
- D-t 224 K-t 431;

361 Auditor ASK müəssisəsinin işçilərinə dividendlərin nağd ödənilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları».
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»;
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»;
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları»;
- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;

362 Kənd təsərrüfatı təşkilatında hesabat dövrünün bölüşdürülməmiş mənfəəti hesabına ehtiyat kapitalına köçürmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Digər ehtiyatlar» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)».
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
- D-t «Elan edilmiş dividendlər» K-t «Hesabat dövrünün mənfəəti (zərəri)»;
- D-t «Hesabat dövrünün mənfəəti (zərəri)» K-t «Elan edilmiş dividendlər»;
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;

363 Auditor uzunmüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- D-t 221 K-t 431.
- D-t 223 K-t 401;
- D-t 224 K-t 501;
- D-t 221 K-t 501;
- D-t 224 K-t 431;

364 Taxıl yığan kombaynın əldə olunması üçün alınmış kreditə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Uzunmüddətli bank kreditləri» K-t «Kommersiya xərcləri».
- D-t «Kommersiya xərcləri» K-t «Qısamüddətli bank kreditləri»;
- D-t «Uzunmüddətli bank kreditləri» K-t «Inzibati xərclər»;
- D-t «Inzibati xərclər» K-t «Uzunmüddətli bank kreditləri»;

- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Qısamüddətli bank kreditləri»;

365 Kənd təsərrüfatı müəssisəsi 2013-cü ilin aprelində xarici kapitalın iştirakı ilə taxıl yığan kombaynın əldə etmişdir. Bu halda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Uzunmüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər».
- D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Qısamüddətli bank kreditləri»;
- D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»;
- D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «Qısamüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər»;

366 Kənd təsərrüfatı müəssisəsində təsərrüfat əməliyyatlarının vaxtında sənədləşdirilməsini nə müəyyən edir:

- uçot siyasəti;
- hesablər planı;
- sənəd dövriyyəsinin qrafiki;
- mühasibat uçotu haqqında qanun;
- hesablər planının tətbiqi üzrə təlimat

367 Kənd təsərrüfatı müəssisəsində qeyri məhsuldar xərclər aid edilir:

- digər fəaliyyətdən zərərlərə
- məhsulun normativ maya dəyərinə;
- satış üzrə xərclərə;
- qeyri satış xərclərinə;
- məhsulun faktiki maya dəyərinə;

368 Kənd təsərrüfatı müəssisəsi bankdan aldığı pulu hara sərf edə bilər:

- alındığı məqsəd üçün
- yalnız malların alınması üçün;
- AR qanunvericiliyinin qadağan olunmayan istənilən məqsəd üçün;
- təşkilatın nizamnaməsində nəzərdə tutulan istənilən məqsəd üçün;
- əmək haqqının verilməsi üçün;

369 Kənd təsərrüfatı müəssisəsinin maliyyə nəticələrini yoxlamaq üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunur:

- «Ümumi mənfəət (zərər)»
- Kapital ehtiyatları (istiqamətlər üzrə);
- «Gələcək hesabat dövrlərinin gəlirləri»;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- «Elan edilmiş dividendlər»;

370 Kənd təsərrüfatı müəssisəsinin vergi tutulan mənfəəti 300 min man., mənfəət üzrə verginin hesablanması zamanı güzəşt edilən xərclər 24 min manat olarsa, vergi tutulan mənfəət məbləği necə olmalıdır:

- 316
- 286
- 276
- 324
- 296

371 Kənd təsərrüfatı müəssisəsində əməliyyat gəlirlərinə aiddir:

- istiqrazlar üzrə faizlərdən gəlirlər

- əmlakın icarəyə verilməsindən gəlir;
- müsbət kurs fərqləri;
- alınmış sığorta məbləği ;
- əvəzi ödənilmədən alınmış aktivlər;

372 Kənd təsərrüfatı müəssisəsində ilin sonuna xalis mənfəətin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Elan edilmiş dividendlər» K-t «Digər ehtiyatlar».
- D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Elan edilmiş dividendlər»;
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»;

373 Kənd təsərrüfatı müəssisəsində mənfəət vergisi üzrə məbləğ hansı hesabda əks etdirilir:

- «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri)»;
- «Gələcək dövrlərin gəlirləri»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Nizamnamə üzrə ehtiyat»;
- «Ümumi mənfəət (zərər)»;

374 ASK-nın funksiyasına daxil deyildir:

- satış.
- lizinq;
- tədarük;
- saxlanılma;
- yenidən işlənmə;

375 Auditor ASK təşkilatında xalis mənfəətin istifadəsini yoxlayarkən hansı əsas istqamətə diqqət verir:

- xeyriyyə məqsədlərinə.
- işçilərin maddi stimullaşdırılması;
- ehtiyat fonduna ayırma;
- əmək haqqı fonduna ayırma;
- dividendlərin ödənilməsi;

376 Tərəvəz anbarının topdan mal dövriyyəsinə yoxlayarkən auditor onun fəaliyyətinin aşağıdakı funksiyasını nəzərə almalıdır:

- tərəvəz məhsullarının tədavül sferasına keçməsi.
- tərəvəz məhsullarının hərəkətinin son həlqəsi olması;
- tərəvəz məhsullarının istehsal sferasından tədavül sferasına keçməsi;
- tərəvəz məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması;
- tərəvəz məhsullarının istehlak sferasına keçməsi;

377 Kənd təsərrüfatı təşkilatında D-t Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) K-t Nizamnamə üzrə ehtiyat mühasibat yazılışı hansı əməliyyatı əks etdirir:

- Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalının artırılması.
- Bölüşdürülməmiş mənfəət hesabına kapital ehtiyatlarının artırılması;
- Bölüşdürülməmiş mənfəət hesabına ehtiyat kapitalının artırılması;
- Bölüşdürülməmiş mənfəət hesabına xalis mənfəətin artırılması;
- Bölüşdürülməmiş mənfəət hesabına ödəniləcək dividendlərin artırılması;

378 Auditor yoxlanması nəticəsində aşkar olunmuş çatışmazlıqların səbəbi:

- yoxlanılan təşkilatda uçot siyasətinin olmaması

- mühasibin hesabı səhvi;
- operativ nəzarətin qeyri dəqiqliyi;
- inventarizasiyanın düzgün aparılmaması ;
- istehsala məsrəflər hesabları üzrə dövrüyyələrin və qalıqların düzgün hesablanmaması;

379 Meyvə-tərəvəz məhsullarının istehsal sexindən tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 531 K-t 223
- D-t 205 K-t 531;
- D-t 532 K-t 223;
- D-t 223 K-t 532;
- D-t 205 K-t 202;

380 Istehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Mallar» K-t «Istehsalat məsrəfləri»
- D-t «Istehsalat məsrəfləri» K-t «Mallar»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Mallar»
- D-t «Bitməmiş istehsal» K-t «Mallar»
- D-t «İnzibati xərclər» K-t «Mallar»

381 ASK təşkilatında işçilərə əmək haqqı hesalandıqda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Digər qısamüddətli debitor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları»;
- D-t «Istehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;

382 Auditor mal göndərənlərdən daxil olan taraların mədaxili üzrə aşağıdakı yazılışı düzgün hesab edir:

- D-t 205 K-t 221
- D-t 205 K-t 211;
- D-t 341 K-t 223;
- D-t 223 K-t 341;
- D-t 221 K-t 223;

383 Meyvə-tərəvəz anbarından satılmış məhsulların silinməsi üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 223 K-t 211
- D-t 601 K-t 205;
- D-t 341 K-t 601;
- D-t 211 K-t 341;
- D-t 211 K-t 223;

384 Meyvə-tərəvəz anbarından məhsulların satışı üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 531 K-t 221
- D-t 531 K-t 221;
- D-t 205 K-t 601;
- D-t 211 K-t 601;
- D-t 205 K-t 221;

385 Auditor məhsulların tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılışını düzgün hesab edir:

- D-t 532 K-t 205
- D-t 205 K-t 531;

- D-t 532 K-t 223;
- D-t 223 K-t 532;
- D-t 205 K-t 532;

386 ASK təşkilatında daxil olmuş məhsulların alış dəyərinə daxil edilmir:

- tədarükçü təşəilat tərəfindən ödənilən üstəlik xərclər və yığımlar
- məhsulların uzunmüddət saxlanması xərcləri;
- nəqliyyat xərcləri, avadanlıqların dəyəri;
- faktiki daxil olmuş mallara görə ödənilmiş məbləğ;
- tədarük qiymətinə preyskurantda nəzərdə tutulmuş əlavə;

387 ASK təşkilatında kənd təsərrüfatı maşınlarının saxlanması xərclərinin auditi zamanı yoxlanılır:

- kənd təsərrüfatı maşınlarının texniki xarakteristikası;
- görülmüş işlərin faktiki həcminə müvafiq olaraq materialların silinməsinin düzgünlüyü
- görülmüş işlərin dəyərinin qiymətləndirilməsinin düzgünlüyü
- kənd təsərrüfatı maşınlarının strukturu;
- yağ-sürtgü materiallarının silinməsinin düzgünlüyü;

388 ASK təşkilatında müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda həmin məbləğ silinməlidir?

- maliyyə nəticələrinə;
- hazır məhsula;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

389 ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasına qədər əks etdirilməlidir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

390 ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasından sonra əks etdirilməlidir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

391 ASK təşkilatında məhsul satışından ümumi gəlir məbləği üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- Dt 223 – Kt 341
- Dt 341 – Kt 811
- Dt 601 – Kt 801
- Dt 601 – Kt 341
- Dt 811 – Kt 223

392 Auditora görə meyvə-tərəvəz məhsullarının satışından gəlir müəyyən olunmamalıdır:

- satılmış məhsulların strukturuna görə

- satış qiyməti səviyyəsinə görə;
- alış qiymətləri səviyyəsinə görə
- bazar qiymətləri səviyyəsinə görə;
- satılmış məhsulların miqdarına görə;

393 Auditor ASK təşkilatında məhsulların mədaxil edilməsinin hansı yazılışını düzgün hesab edir:

- Dt 205 – Kt 431
- Dt 433 – Kt 211
- Dt 431 – Kt 223
- Dt 431 – Kt 221
- Dt 433 – Kt 223

394 ASK təşkilatında meyvə - tərəvəz üzrə təbii itgiyə aid edilmir:

- daxil olmuş məhsulun keyfiyyəti
- çatışmazlıq ;
- məhsulun norma daxilində xarab olması;
- nəmliyin azalması;
- daşınmanın müddəti;

395 ASK təşkilatında mal ehtiyatlarının auditi əsaslanır:

- doğru cavab yoxdur
- ehtiyatların bərpa edilməsi müddəti ;
- kənd təsərrüfatı məhsullarının orta saxlanma müddəti;
- kənd təsərrüfatı məhsulları ehtiyatlarının həcmi;
- avadanlıqların mövcudluğu;

396 Auditor ASK təşkilatında məhsulların alış dəyərinə daxil edilmiş aşağıdakı məbləği düzgün saymır:

- daxil olmuş məhsulun keyfiyyəti
- məhsulların uzun müddətə saclanması üzrə;
- məhsulun norma daxilində xarab olması;
- faktiki qəbul edilmiş məhsullara görə
- avadanlıqların dəyəri;

397 Auditor hansı halda ASK təşkilatının cari xərclərinin uçotda tanınmasını düzgün hesab edir?

- borc və kreditlər qaytarıldıqda
- avans formasında verildikdə ;
- maliyyə qoyuluşuna yönəldikdə;
- qeyri dövriyyə aktivlərinə yönəldikdə;
- kapitalın azalmasına səbəb olduqda;

398 ASK təşkilatında pul vəsaitlərinin bank hesablarında hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- 221
- 223
- 224
- 225
- 222

399 ASK təşkilatında pul vəsaitlərinin kassada hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- 221
- 223

- 224
 225
 222

400 Auditor ASK təşkilatında material qiymətlilərinin faktiki və uçot dəyəri arasındakı fərqin hansı hesabın debetinə silinməsinə düzgün hesab edir?

- 202-2 «İstehsalda istifadə olunmuş əsas materiallar»;
 202-2 «İstehsalda istifadə olunmuş köməkçi xammal»;
 208 «Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər»;
 235 «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinn azalmasına görə düzəlişlər»;
 218 «Şübhəli borelar üzrə düzəlişlər

401 ASK təşkilatında kassanın inventarizasiyası zamanı əksikgəlmə üzrə hansı yazılış aparılmalıdır?

- D-t 223 K-t 341
 D-t 221 K-t 801;
 D-t 545 K-t 801;
 D-t 221 K-t 341;
 D-t 223 K-t 801;

402 ASK təşkilatında kassanın inventarizasiyası zamanı artıqgəlmə üzrə hansı yazılış aparılmalıdır?

- D-t 225 K-t 801;
 D-t 225 K-t 341;
 D-t 223 K-t 801;
 D-t 221 K-t 801;
 D-t 223 K-t 341;

403 ASK təşkilatında kassada nağd pulun və digər qiymətlilərin yoxlanması nə zaman başlanır:

- auditor hüquqi şəxsin maliyyə hesabatlarının dürüslüyünün yoxlanması məqsədi ilə təşkilata gəldikdən dərhal sonra;
 kassa hesabatı yoxlandıqdan və «Kassa» hesabı üzrə saldonun çıxarılması üçün mühasibatlığa verildikdən sonra;
 kassanın inventarizasiyası prosesində müəssisə rəhbərliyi və baş mühasibin iştirakı təmin olunduqdan sonra.
 müəssisə rəhbərliyini kassanın yoxlanması haqqında göstəriş verdikdən sonra;
 kassa hesabatı və ona əlavə edilən kassa mədaxil-məxaric orderləri auditora təqdim edildikdən dərhal sonra;

404 ASK-də kassa hesabatı yoxlandıqdan sonra düzəlişə yol verilməməsi üçün auditor nə edir:

- kassa hesabatına və ona əlavə edilən kassa mədaxil-məxaric orderlərinə qeyd edərək viza qoyur.
 kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini müəssisənin rəhbərliyinə təqdim edir;
 kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini mühasibatlığa təqdim edir;
 kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini kassa hesabatına daxil edir;
 kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini özündə saxlayır;

405 ASK təşkilatında kassanın inventarizasiyası zamanı kassada olan bütün mədaxil və məxaric orderləri:

- auditora təqdim olunur.
 inventarizasiya aktına daxil edilir;
 mühasibatlığa təqdim olunur;
 kassa hesabatına daxil edilir;
 yoxlama komissiyasına təqdim olunur;

406 ASK təşkilatında kassa əməliyyatlarının auditinin əsas istiqamətlərinə daxildir:

- nağd pulun inventarizasiyası, kassaya pul vəsaitinin daxil olması və xərcə silinməsinin düzgünlüyünün yoxlanması;
 nağd pulun inventarizasiyası, kassa mədaxil və məxaric orderlərindəki yazılışların yoxlanması;
 ASK təşkilatının malgöndərənlər və podratçılarla hesablaşmalarının düzgünlüyünün yoxlanması.

- kassa mədaxil və məxaric orderlərinin nömrələrinin qeydiyyat jurnallarındakı yazılışlara uyğunluğunun yoxlanması;
- ASK təşkilatının işçilərinə hesablanmış əmək haqqının düzgünlüyünün yoxlanması;

407 Auditor tələb olunmayan malları müəyyən edir:

- operativ uçot məlumatları əsasında;
- əmtəə balansı əsasında;
- seçmə uçot məlumatları əsasında.
- statistik hesabat məlumatları əsasında;
- inventarizasiya cədvəli əsasında;

408 Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?

- çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
- çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
- kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

409 Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?

- çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
- ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
- çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

410 ASK təşkilatında hesablaşma hesabından alınan nağd pulların auditi necə aparılır:

- çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- «Bank hesablaşma hesabları» və «Kassa» hesabının məlumatları üzləşdirilir;
- «Ümumi mənfəət (zərər)» və «Satış» hesabının məlumatları üzləşdirilir;
- çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

411 ASK təşkilatında nağd hesablaşma qaydasında satışdan pulun mədaxil edilməsinin tamlığı necə yoxlanılır:

- «Bank hesablaşma hesabları» hesabının debet, «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının kredit dövryyəsi üzləşdirilir.
- «Bank hesablaşma hesabları» hesabının debet, «Ümumi mənfəət (zərər)» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Ümumi mənfəət (zərər)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Kassa» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;

412 ASK təşkilatının mal ehtiyatlarının auditinə xüsusi diqqət verilməsinin səbəbini göstərin:

- bütün cavablar doğrudur.
- mal təminatının mənbəyi hesab olunur;
- məhsul satışının maddi əsasını təşkil edir;
- satış üzrə planının yerinə yetirilməsinin əsasını təşkil edir;
- tələb olunmayan məhsulları əks etdirir;

413 ASK təşkilatında topdan satışın tsikliliyi hansı göstərici əsasında yoxlanılır:

- keyfiyyət tsikliliyi orta tsiklilik.
- daimi tsiklilik;

- müvəqqəti tsiklilik;
- orta tsiklilik;
- kəmiyyət tsikliliyi;

414 ASK təşkilatının topdan satışının auditi aparılır:

- mal dövriyyəsinin dəyişməsinin dinamikası;
- ödəmə tapşırığı;
- qarşılıqlı kommersiya kreditləşməsi.
- mal dövriyyəsinin nisbi dəyişməsi;
- əmtəə balansı;

415 Yoxlama prosesində auditor kənd təsərrüfatı mallarının hərəkəti formasına görə topdan mal dövriyyəsinə qruplaşdırır:

- anbar, tranzit;
- bazar, qeyri bazar;
- ixtisaslaşdırılmış, sistem daxili.
- mövsümü, daimi;
- bərabər, qeyri bərabər;

416 Avtonəqliyyatda əsas texnoloji proses:

- avadanlıqların saxlanması və istismarı.
- səyyar heyətin təmiri;
- yük və səmişinlərin səyyar heyət vasitəsi ilə yerdəyişməsi;
- səyyar heyətin texniki xidməti;
- səyyar heyət üzrə amortizasiya ayırmaları;

417 Hansı halda cari avtonəqliyyat xərcləri edilir:

- qabaqcadan ödəmədə.
- maliyyə qoyuluşlarında;
- qeyri dövriyyə aktivlərinə vəsait qoyulduqda;
- aktivlər dövriyyədən çıxdıqda;
- kredit və borcların qaytarılmasında;

418 İqtisadi məzmununa görə avtonəqliyyat xərcləri qruplaşdırılır:

- yükləmə və boşaltma işlərinə görə.
- xərc elementləri və maddələrinə görə;
- maddi və mənəvi maraqlara görə;
- texnoloji və iqtisadi təyinatına görə;
- əsas və köməkçi istehsalla görə;

419 Auditor avtonəqliyyat yanacaq xərclərini hansı göstərici ilə qarşılıqlı əlaqədə yoxlamalıdır?

- ümumi təsərrüfat xərcləri.
- sürücülərin maddi stimullaşdırılması;
- səyyar heyətin yürüşü;
- səyyar heyətin amortizasiyası;
- istehsal xərcləri;

420 Avtomobil daşınmalarına xərclər silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- 202 sayılı hesabdən 411 sayılı hesaba.
- 207 sayılı hesabdən 411 sayılı hesaba;
- 411 sayılı hesabdən 203 sayılı hesaba;
- 201 sayılı hesabdən 202 sayılı hesaba;

- 411 saylı hesabdən 205 saylı hesaba;

421 Səyyar heyətin istismar xərcləri hansı hesabda uçota alınmalıdır:

- 205
 203
 202
 201
 204

422 Avtonəqliyyat işçilərinin əmək haqqı fonduna daxil edilməlidir:

- təqayüdcilərə təqayüdün verilməsi.
 yanacaqın qənaətlə istifadəsinə görə mükafat;
 işlənən vaxta görə bütün növ ödəmələr;
 birdəfəlik yardım;
 sosial sığortaya görə müavinət;

423 Avtomobil heyətinin işçilərinə hesablanmış əmək haqqı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 411 K-t 202;
 D-t 202 K-t 534.
 D-t 534 K-t 201;
 D-t 201 K-t 411;
 D-t 202 K-t 533;

424 Orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalıdır:

- mükafatlar.
 bütün növ ödəmələr;
 əvəzçiliyə görə ödəmə;
 iş vaxtından artıq işə görə ödəmə;
 bayram günlərinə görə ödəmələr;

425 Avtonəqliyyat təşkilatlarında yanacaq-yağlama materiallarının anbara daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 701 K-t 202.
 D-t 431 K-t 202;
 D-t 202 K-t 431;
 D-t 201 K-t 431;
 D-t 202 K-t 701;

426 Avtonəqliyyat təşkilatlarında şinlərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 431 K-t 202
 D-t 232 K-t 431;
 D-t 431 K-t 231;
 D-t 202 K-t 201
 D-t 202 K-t 431;

427 əldə edilmiş avtomobil şinləri uçota alınmalıdır:

- köməkçi istehsalatın tərkibində.
 azqıymətli və tezköhnələn əşyalar tərkibində;
 əsas vəsaitlərin tərkibində;
 istehsal-material ehtiyatlarının tərkibində;

- əsas istehsalatın tərkibində;

428 Avtonəqliyyat təşkilatlarında auditin məqsədinə aiddir:

- hər bir avtomobilin yürüş surətinə nəzarət.
 yükdaşınması üzrə informasiyasının əks etdirilməsi;
 nəqliyyat təşkilatlarında planın yerinə yetirilməsinə nəzarət;
 mühasibat hesabatının dürüstlüyünün yoxlanılması;
 sərnişin dövriyyəsinin müəyyən edilməsi;

429 Avtonəqliyyat təşkilatının auditi zamanı nəzərə alınmalıdır:

- əhalinin nəqliyyat vasitəsi ilə hərəkəti.
 fəaliyyətin texnoloji xüsusiyyətləri;
 beynəlxalq daşınmanın həyata keçirilməsi qaydaları;
 yük, sərnişinin, baqaj daşınması qaydaları;
 lizinq müqaviləsi əsasında nəqliyyat vasitələrinin əldə edilməsi xərcləri;

430 Yükün, sərnişinin, baqajın daşınmasını təsdiq edən sənəd:

- şəxsiyyət kitabçası.
 dispetçerin məlumatları;
 nəqliyyat qaiməsi;
 yol vərəqəsi;
 yük nəqliyyatının işinin uçot kitabçası;

431 Nəqliyyat vasitələrindən istifadə tələb edir:

- avtonəqliyyatın texniki hazırlılığını.
 sərnişin axınının sıxlığını;
 istehsal güclərinin işə salınması;
 nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin edilməsini;
 avtomobillərdən istifadənin səmərəliliyini;

432 Nəqliyyat prosesi nəyin köməyi ilə həyata keçirilir:

- yürüşdən istifadə.
 sürücülərin əməyinin təşkili;
 görə yol vərəqəsinin tələblərə uyğun doldurulması;
 nəqliyyat ekspedisiyası üzrə müqavilə;
 səyyar heyət;

433 Avtonəqliyyat təşkilatının inventar obyektinə daxildir:

- istismarda olan əsas vəsait.
 artıq əsas vəsait;
 konservasiyada olan əsas vəsait;
 ehtiyatda olan əsas vəsait;
 fəaliyyətdə olmayan əsas vəsait;

434 Avtonəqliyyat təşkilatlarının əsas vəsaitlərinin obyektlərinin ilkin qiymətləndirilməsini auditor təsdiqləyir:

- hesablanmış amortizasiyaya məbləği kimi.
 vergi orqanının qərarına görə ;
 əldə etmənin müqavilə məbləğinə görə;
 alış qiyməti və əldə etmə xərcləri kimi;
 yanacaq, təkər və s. xərclər kimi;

435 əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi hansı halda qəbul edilir:

- bərpa olunmada.
- yenidən qiymətləndirmə zamanı;
- yeni avadanlıqlarla təhciz olunmuşda;
- yenitiki, yeni avadanlıqlarla təhciz olunma, yenidən qiymətləndirmə;
- modernləşmədə;

436 Amortizasiya hesablanmayan əsas vəsait yerləşir:

- sexdə;
- konservasiyada;
- yeni avadanlıqlarla təhciz olunmada.
- yenidən qiymətləndirmədə;
- növbəti təmirdə;

437 Avtonəqliyyat təşkilatlarında hansı halda əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi əsaslandırılmış hesab olunur:

- yeni avadanlıqlarla təhciz olunmada.
- sexdə;
- konservasiyada;
- növbəti təmirdə;
- yenidən qiymətləndirmədə;

438 Avtonəqliyyat təşkilatlarında əsas vəsaitlərin amortizasiyası hesablanmalıdır:

- hərəkətli avtonəqliyyatın daxilinə.
- bütün əsas vəsaitlərin obyektlərinə;
- eyni cinsli əsas vəsait obyektləri qrupu üzrə;
- əsas vəsaitlərin ayrı-ayrı obyektlərinə;
- əsas vəsaitlərin bir necə cür qrup obyektlərinə;

439 Auditora görə hansı halda əsas vəsaitlərə amortizasiya hesablanmalıdır?

- təmirdə olduqda;
- konservasiyada olduqda;
- modernizasiyada olduqda.
- bərpada olduqda;
- istismarda olduqda;

440 Avtonəqliyyat təşkilatında əsas vəsaitlərə amortizasiyanın hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 113 K-t 102;
- D-t 102 K-t 113.
- D-t 331 K-t 335;
- D-t 202 K-t 335;
- D-t 102 K-t 331;

441 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinin tam bərpası üzrə köhnəlmənin hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 335 K-t 122;
- D-t 301 K-t 335;
- D-t 122 K-t 335.
- D-t 103 K-t 334;
- D-t 334 K-t 103;

442 Avtonəqliyyat təşkilatlarına əsas vəsaitlərin daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 112 K-t 334.
- D-t 102 K-t 301;
- D-t 111 K-t 301;
- D-t 112 K-t 301;
- D-t 334 K-t 102;

443 əsas vəsaitlərin silinməsin üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 301 K-t 122.
- D-t 102 K-t 112;
- D-t 112 K-t 102;
- D-t 301 K-t 111;
- D-t 122 K-t 301;

444 İlk qiymətlənmədə əsas vəsaitlərin korlanması və çatışmamazlığı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 113 K-t 301;
- D-t 102 K-t 331;
- D-t 301 K-t 112;
- D-t 331 K-t 113.
- D-t 331 K-t 102;

445 Avtomobil ilə yük daşımaların maya dəyərinin kalkulyasiya obyektinə kimi qəbul edilməlidir:

- avtomobil-qün.
- səmişin-kilometr;
- investisiya xarakterli xərclər;
- benzin alınması üzrə yanacaq doldurma stansiyasının qəbz;
- reklam xərcləri;

446 Auditor avtomobillərin istismarına sərf olunan xərclərin aşağıdakı qay-da-da uçota alınmasına diqqət verməlidir:

- səmişinlərin daşınması üzrə.
- yükləmə-boşaltma işləri üzrə;
- nəqliyyat-ekspedisiya xidmətləri üzrə;
- daşınmanın hər bir növü üzrə;
- yüklərin daşınması üzrə;

447 əvəzsiz əldə edilmiş əsas vəsaitlərin hansı qiymətləndirmə metodu auditor tərəfindən düzgün hesab olunur:

- ədalətli dəyərlə;
- bazar qiymətilə;
- onun hazırlanmasına çəkilən xərc nəzərə alınmadan.
- onun qurulmasına çəkilən xərc nəzərə alınmadan;
- onun əldə edilməsinə çəkilən xərc nəzərə alınmadan;

448 Avtonəqliyyatın istifadəsinin səmərəliliyi təyin edilir:

- sürücülərin əmək və istirahət rejimlərinin gözlənilməsi;
- nəqliyyat təşkilatı rəhbərlərinin və mütəxəssislərinin atestasiyası;
- avtomobillərin siyahı sayı
- texniki nasazlığa görə boşdayanmalar;
- yük qaldırma qabiliyyəti (səmişin daşınma);

449 Nəqliyyat təşkilatında sıradan çıxmış şinlərin yenisi ilə əvəz olunması necə qiymətləndirilməlidir:

- bütün cavablar düzdür.
- əmtəə-material qiymətlilərin dəyişməsi kimi;
- amortizasiyanın hesablanması kimi;
- əsas vəsaitlərin təmiri kimi;
- təkrar xammal kimi;

450 Avtonəqliyyat təşkilatlarında köhnə şinlərin silinərək yeniləri ilə əvəz olunması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- 102 sayılı hesabdən 202 sayılı hesaba.
- 201 sayılı hesabdən 202 sayılı hesaba;
- 113 sayılı hesabdən 202 sayılı hesaba;
- 202 sayılı hesabdən 103 sayılı hesaba;
- 202 sayılı hesabdən 102 sayılı hesaba;

451 Mövsümdə dəyişilən şinlər əks etdirilməlidir:

- spesifikasiyada.
- xüsusi dövriyyə cədvəlində;
- müşayətedici sənədlərdə;
- uçot vəərəqlərində;
- qaimədə;

452 Avtonəqliyyat təşkilatlarının xərcləri uçotda hansı hesabat ilində tanınır:

- investisiya olunduğu dövrdə.
- baş verdiyi və ödənildiyi dövrdə;
- ödəniş vaxtından asılı olmayaraq baş verdiyi dövrdə;
- ödənildiyi ildə;
- avans verildiyi dövrdə;

453 Avtomobil nəqliyyatında texnoloji tsiklin bütün mərhələlərindən keçməmiş yüklərin və sərnişinlərin həcmi aid edilir:

- tamamlanmamış daşınma prosesinə;
- sair xərclərə.
- gələcək dövrün gəlirinə;
- cari xərclərə;
- gələcək dövrün xərclərinə;

454 Avtomobil nəqliyyatında hesabat ilində yükdaşınmanın maya dəyərində tanınan xərclərə aid edilir:

- maliyyə qoyuluşları.
- inzibati;
- kapital qoyuluşları;
- bitməmiş istehsal üzrə;
- birbaşa;

455 Avtonəqliyyat təşkilatlarında gəlirlər uçotda tanınır:

- təşkilatın debitor borcları.
- əlavə dəyər verqisi məbləqi;
- aktivlərin daxil olması sayəsində iqtisadi səmərənin yüksəlməsi;
- nizamnamə kapitalına qoyuluş məbləqində;
- öhdəliklərin təmin edilməsi üzrə daxil edilmiş girov,qabaqcadan ödəmə;

456 Avtonəqliyyat təşkilatında gəlirlərin qəbul edilmə şərtlərindən biri yerinə yetirilmirsə, bu halda o, hesab olunur:

- gələcək dövrün xərcləri.
- kreditör borcları;
- debitor borcları;
- təşkilatın zərəri;
- gələcək dövrün gəliri;

457 Avtonəqliyyat təşkilatında qəbul edilməsi metodu:

- vergi uçotu məqsədi ilə müəyyən edilmiş.
- analitik;
- hesablama;
- kassa;
- mühasibat uçotu məqsədi ilə müəyyən edilmiş;

458 Avtonəqliyyat təşkilatının digər gəlirlərinə aid edilir:

- alınmış kreditlər.
- əvəzi ödənilmədəq daxil olmuş aktivlər;
- alınmış avanslar;
- daxil olmuş girov;
- ödənilmiş borclar;

459 Avtonəqliyyat təşkilatında qeyri satışdan gəlirlər və xərclər təsir göstərir:

- təşkilatın sərəncamında qalan xalis mənfəətə.
- təşkilatın kommersiya xərclərinə;
- vergi tutulan mənfəətin məbləhinə;
- yükləmə-boşaltma işlərindən əldə olunan mənfəətə;
- balans mənfəətinə;

460 Avtonəqliyyat təşkilatında digər xərclərə aid edilir:

- təşkilatın günahı ilə bağlı zərərin ödənilməsi.
- köçürülmüş avanslar;
- ödənilmiş kreditlər;
- vergi qanunvericiliyinin pozulmasına görə cərimə;
- ödənilmiş borclar;

461 Auditor şübhəli borclar üzrə ehtiyatların yaradılması ilə bağlı xərclərin nəyin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir:

- gələcək dövrün xərclərinin tərkibinə.
- təşkilatın kommersiya xərclərinin tərkibinə;
- satışdan kənar xərclərin tərkibinə;
- digər xərclərin tərkibinə;
- yüklərin (səmişinlərin) daşınması xərclərinin tərkibinə;

462 Auditor tələb olunma müddəti ötmüş debitor borclarının silinməsinin hansı xərclərin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir:

- gələcək dövrün xərcləri.
- kommersiya xərcləri;
- digər xərclər;
- satışdan kənar xərclər;
- adi fəaliyyət üzrə xərclər;

463 Lizing yolu ilə əldə edilmiş nəqliyyat vasitələrinə görə lizing ödəmələrinə daxil edilmir:

- mənfəət vergisi üzrə xərclər.
- lizing yolu ilə alınmış nəqliyyat vasitələrindən istifadə üzrə xərclər;
- lizing vasitəsi ilə nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər;
- nəqliyyat vasitələrinin işlək vəziyyətə gətirilməsi ilə bağlı xərclər;
- lizing predmetinin alış dəyəri;

464 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektləri üzrə amortizasiya hesablanmalıdır:

- əsas vəsait obyektlərinin yenidən qurulmasından asılı olaraq.
- əsas vəsait obyektləri konservasiyaya verildikdə;
- avtomobil daşımalarının nəticələrindən asılı olaraq;
- avtomobil daşımalarının nəticələrindən asılı olmayaraq;
- vergiyə cəlb olunan mənfəət məbləğindən asılı olaraq;

465 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinə köhnəlmənin hesablanması əks etdirilməlidir:

- ilin sonunda 122 saylı hesabda.
- hər rüb 112 saylı hesabda;
- ilin sonunda 112 saylı hesabda;
- hər ay 112 saylı hesabda;
- hər ay 122 saylı hesabda

466 əsas vəsaitlərin obyektlərinin ləğv olunması zamanı yaranan material qiymətliləri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 121;
- D-t 611 K-t 542;
- D-t 201 K-t 611;
- D-t 121 K-t 202;
- D-t 542 K-t 611.

467 əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə gətirib çıxarmayan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 112 K-t 202.
- D-t 611 K-t 112;
- D-t 113 K-t 112;
- D-t 202 K-t 112;
- D-t 343 K-t 112

468 əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə səbəb olan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 103 K-t 202.
- D-t 101 K-t 102;
- D-t 103 K-t 122;
- D-t 202 K-t 103;
- D-t 102 K-t 101;

469 əsas vəsait obyektlərinin ləğv olunmasından ehtiyat hissələri və başqa tullantılar hansı hesabın kreditində əks etdirilməlidir:

- 207
- 611
- 501
- 206
- 631

470 Avtonəqliyyat təşkilatında işçiyə verilən kredit məbləqi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 223 K-t 225.
- D-t 225 K-t 223;
- D-t 213 K-t 245;
- D-t 245 K-t 213;
- D-t 173 K-t 221;

471 Avtonəqliyyat təşkilatında gələcək dövrlərin gəlirlərinə aid edilən məbləğ üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 221 K-t 542.
- D-t 341 K-t 421;
- D-t 341 K-t 223;
- D-t 223 K-t 341;
- D-t 542 K-t 421;

472 Avtonəqliyyat daşımalarından zərər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 421 K-t 601.
- D-t 601 K-t 421;
- D-t 521 K-t 533;
- D-t 533 K-t 521;
- D-t 341 K-t 601;

473 Avtonəqliyyat daşımalarından gəlir üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 421 K-t 601.
- D-t 601 K-t 421;
- D-t 521 K-t 533;
- D-t 533 K-t 521;
- D-t 601 K-t 341;

474 Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi öhdəliklərinin ödənilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 341 K-t 221.
- D-t 521 K-t 421;
- D-t 521 K-t 533;
- D-t 533 K-t 521;
- D-t 221 K-t 341;

475 Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 341 K-t 221.
- D-t 521 K-t 533;
- D-t 421 K-t 521;
- D-t 533 K-t 521;
- D-t 221 K-t 341;

476 Avtonəqliyyat təşkilatında büdcəyə ödənilən əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 341 K-t 521.
- D-t 801 K-t 545;
- D-t 521 K-t 241;
- D-t 545 K-t 801;

- D-t 521 K-t 341;

477 Avtonəqliyyat təşkilatında köçürülən gəlir vergisi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 341 K-t 221.
 D-t 245 K-t 533;
 D-t 533 K-t 245;
 D-t 533 K-t 521;
 D-t 221 K-t 341;

478 Avtonəqliyyat təşkilatında hesalanmış əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 801 K-t 521.
 D-t 521 K-t 241;
 D-t 341 K-t 245;
 D-t 245 K-t 341;
 D-t 241 K-t 521;

479 Nəqliyyat təşkilatında material ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları» K-t «Kassa»
 D-t «Material ehtiyatları» K-t «Ümumi mənfəət (zərər)»
 D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
 D-t «İstehsalat məsrəfləri» K-t «Bank hesablaşma hesabları»
 D-t «Kassa» K-t «Material ehtiyatları»

480 Nəqliyyat təşkilatının anbarında yanacaqın çatışmazlığı üzrə müqəssir şəxs müəyyən edilmədikdə hansı yazılış tərtib olunmalıdır?

- D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»
 D-t «İnzibati xərclər» K-t «Umumi mənfəət (zərər)»
 D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditör borcları
 D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»
 D-t «Umumi mənfəət (zərər)» K-t «Material ehtiyatları»

481 Nəqliyyat təşkilatında artıq qalmış material ehtiyatlarının uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Material ehtiyatları»
 D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
 D-t «Umumi mənfəət (zərər)» K-t Malsatan və podratçılara kreditör borcları
 D-t «Malsatan və podratçılara kreditör borcları» K-t «Umumi mənfəət (zərər)»
 D-t «Kassa» K-t «Material ehtiyatları»

482 Auditor nəqliyyat təşkilatında hesabat ilində istifadə olunmamış materiallar aşkar edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
 material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
 material qiymətlilərindən istifadənin təhlili zamanı;
 material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
 material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi zamanı;

483 Nəqliyyat təşkilatının anbarında material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı hansı məsələ yoxlanılır:

- material qiymətlilərinin icmal uçotunun düzgünlüyü;
 material qiymətlilərinin inventarizasiyasının tamlığı və keyfiyyəti;

- material qiymətlilərindən istifadəninin səmərəliliyi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların düzgünlüyü;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun düzgünlüyü;

484 Nəqliyyat təşkilatında material qiymətlilərinin mədaxil edilməsinin tamlığı-nın və qiymətləndirilməsinin düzgünlüyü yoxlanılır:

- material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
- material qiymətlilərindən istifadəninin təhlil olunması zamanı;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi zamanı;

485 Nəqliyyat vasitələrinin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «İstehsalat məsrəfləri»
- D-t «İstehsalat məsrəfləri» K-t « Bank hesablaşma hesabları »;
- D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditör borcları;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Gələcək hesabat dövrlərin xərcləri»

486 Nəqliyyatların saxlanması binasının istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «İstehsalat məsrəfləri» K-t « İnzibati xərclər »
- D-t « Satışın maya dəyəri » K-t « Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t « İstehsalat məsrəfləri » K-t « Satışın maya dəyəri »
- D-t «İnzibati xərclər» K-t «İstehsalat məsrəfləri »

487 Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra ötən ilin zərəri aşağıdakı qaydada silinmə ilə qəbul olunur:

- 241 saylı hesabın debetindən 521 saylı hesabın kreditinə.
- 301 saylı hesabın debetindən 801 saylı hesabın kreditinə;
- 301 saylı hesabın debetindən 341 saylı hesabın kreditinə;
- 801 saylı hesabın debetindən 301 saylı hesabın kreditinə;
- 521 saylı hesabın debetindən 241 saylı hesabın kreditinə;

488 Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra mənfəətdən ayırmalar köçürülməlidir:

- 241 saylı hesabın debetindən 521 saylı hesabın kreditinə.
- 421 saylı hesabın debetindən 901 saylı hesabın kreditinə;
- 901 saylı hesabın debetindən 421 saylı hesabın kreditinə;
- 341 saylı hesabın debetindən 901 saylı hesabın kreditinə;
- 521 saylı hesabın debetindən 241 saylı hesabın kreditinə;

489 Nəqliyyat təşkilatının malsatanlara olan borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Kassa» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Kassa»
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Tələblərə əsasən verilən digər bank hesabları »
- D-t « Tələblərə əsasən verilən digər bank hesabları » K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları

490 Auditor tərəfindən nəqliyyat təşkilatında debitor və kreditor borclarının reallığının auditinin məqsədi:

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların analitik uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

491 Auditor nəqliyyat təşkilatının kassasında saxlanan pul sənədlərini yoxlamalıdır:

- maliyyə nəticələrinin auditi zamanı;
- hesablaşma əməliyyatlarının auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- təsis sənədlərinin auditi zamanı;
- qeyri maddi aktivlərin auditi zamanı;

492 Auditor nəqliyyat təşkilatında material ehtiyatlarının buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığını yoxlamalıdır:

- material ehtiyatlarının saxlanılmasının təşkilinin auditi zamanı;
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün auditi zamanı;
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün auditi zamanı;
- material məsrəflərinin auditi zamanı;
- material qiymətlilərinin silinməsinin auditi zamanı;

493 Nəqliyyat təşkilatında material ehtiyatlarının (ME) silinməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:

- ME-nin saxlanılmasının təşkili vəziyyəti
- ME-nin dəyərinin ödənilməsinin düzgünlüyü;
- ME-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığı
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyü;
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyü;

494 Nəqliyyat təşkilatında material-istehsalat ehtiyatlarının (ME) auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:

- hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
- ME üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi;
- ME -ə tələbatın ödənilməsi;
- ME ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;
- ME -nin tam və vaxtında mədaxil edilməsi

495 Auditor nəqliyyat təşkilatında material qiymətliləri üzrə hesabatın düzgünlüyünü yoxlayır:

- material xərclərinin uçotda əks etdirilməsinin auditi zamanı
- istehsal ehtiyatlarının auditi zamanı;
- istehsal ehtiyatlarının keyfiyyətinin auditi zamanı;
- istehsal ehtiyatlarının saxlanması şəraitinin auditi zamanı;
- material xərclərinin təhlili zamanı;

496 Avtonəqliyyat təşkilatında təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 225 K-t 244
- D-t 244 K-t 225
- D-t 244 K-t 223

- D-t 223 K-t 244
 D-t 244 K-t 221

497 Auditor avtonəqliyyat təşkilatında nağd pulun məqsədli təyinatı üzrə istifadə olunmasını necə yoxlayır?

- kassa mədaxil və məxaric orderlərinin düzgünlüyünün yoxlanılması ilə
 müəssisədə çek kitabçalarının doldurulmasının düzgünlüyünün yoxlanılması ilə
 kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə
 kassa hesabatlarının yekunlarının düzgünlüyünün yoxlanılması ilə
 bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə

498 Avtonəqliyyat təşkilatında kassa intizamına riayət edilməsinin auditi zamanı auditor aşağıdakı prosedurdan istifadə edir:

- kassa məxaric orderlərinin yoxlanılması
 kassa kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
 müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması
 kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
 kassa hesabatlarının yekunlarının yoxlanılması

499 Avtonəqliyyat təşkilatının kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir:

- balansın yoxlanılması
 verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
 kassada olan qalıqların limitə uyğun olmasının yoxlanılması
 kassa hesabatlarının yekunlarının yoxlanılması
 hesabləşmələrin vaxtında aparılmasının yoxlanılması

500 Avtonəqliyyat təşkilatında kommersion və inzibati xərclər örtülür:

- satışdankənar mənfəət hesabına.
 vergitutulana qədər mənfəət hesabına;
 satışdan mənfəət hesabına;
 ümumi mənfəət hesabına;
 xalis mənfəət hesabına;

501 Avtonəqliyyat təşkilatında uzun müddətli kreditlər üzrə faizlərin ödənilməsi xərcləri aid edilir:

- Gələcək dövrün gəlirlərinə.
 Mənfəətdən istifadəyə;
 Maya dəyərinə;
 Mənfəət və zərərə;
 Gələcək dövrün xərclərinə;

502 Mövcud qanunvericiliyə görə avtonəqliyyat təşkilatlarında işçilərin əmək haqqlarından icazəsiz tutula bilməz:

- Gəlir vergisi;
 Əvvəl verilmiş avans və artıq ödəmə üzrə borc;
 Sosial sığortaya ayırmalar;
 Həmkarlar ittifaqına ayırmalar;
 Təhtəhsəb məbləğ üzrə borcun.

503 Avtonəqliyyat təşkilatının işçisi ezamiyyədən qayıtdıqdan sonra tərtib etməli—dir:

- Nağd pulun hərəkəti hesabatı.
 Avans hesabatı;
 Kassa hesabatı;

- Balans hesabatı;
- Gəlir və xərc hesabatı;

504 Avtonəqliyyat təşkilatlarında yoxlama zamanı əksik gəlmələr konkret günahkar aşkar edilmədikdə silinir:

- köməkçi istehsalata.
- təsərrüfat xərclərinə;
- mənfəət və zərərə;
- istehsal xərclərinə;
- əsas istehsalata;

505 Avtonəqliyyat təşkilatında müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddialara daxil edilə bilməz:

- malsatanlar, podratçılar, alıcılar, sifarişçilər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirmədikdə.
- müəssisənin hesabından səhvən silinən məbləğə görə bank müəssisəsinə;
- mal göndərənlərə materialların və malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə;
- malsatan və podratçıların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyi, hesablama səhvləri aşkar edildikdə;
- müqavilə şərtlərində dəyişikliklərin aparılması ilə bağlı müraciət;

506 Avtonəqliyyat təşkilatında hansı məsələnin yoxlanması alınmış və verilmiş avanslar üzrə hesablaşmaların auditinə daxil deyil?

- alıcılar tərəfindən alınmış məhsulların dəyərinin tam və vaxtında ödənilməsi.
- daxil olmuş avans ödəmələri məbləğindən ƏDV ödənilməsi;
- avansların alınmasının əsaslı olması;
- alıcıların borclarının reallığı;
- xarici valyutada alınmış avansların uçotunun düzgünlüyü;

507 Kassanın inventarizasiyasının nəticələrini əks etdirən akt neçə nüsxədən ibarət olmalıdır?

- 5
- 3
- 2
- 1
- 4

508 Avtonəqliyyat təşkilatında daşımaların auditı zamanı auditor hansı göstəricilərin dürüslüyünü yoxlamalıdır:

- cəmi yürüşlərin tərkibində yüklə yürüşlərin payı.
- nəqliyyat-ekspedisiya və yükləmə-boşaltma işlərinin həcmi;
- daşınma məsafəsi və daşınma tarifləri;
- yük dövriyyəsinin həcmi və yerinə yetirilmiş reyslərin miqdarı;
- daşınmış ton-yüklərin və ton-km miqdarı;

509 Avtonəqliyyat təşkilatının qeyri satış xərclərinə daxil edilmir:

- aktivlərin yenidən qiymətləndirilməsi.
- vergi orqanları tərəfindən tutulan cərimə;
- kurs fərqləri;
- əvəzsiz qaydada alınmış aktivlərin dəyəri;
- müqavilə şərtlərinin pozulmasına görə ödənilən cərimə;

510 Avtonəqliyyat təşkilatının mənfəət vergisinin hesablanması zamanı nəzərə alınmır:

- yük və səpnişinlərin daşınmasından gəlirlər.

- anbar və ekspedisiya əməliyyatlarından gəlirlər;
- ayın sonuna borc öhdəliklərindən daxil olan gəlirlər;
- borc öhdəliklərindən onların alınması anında daxil olan gəlirlər;
- avtomobil nəqliyyatının işindən gəlir;

511 Avtonəqliyyat avadanlıqlarının saxlanması və istismarı üzrə xərc smetasına daxil edilmir:

- avadanlıqların təmiri xərcləri.
- idarəetmə heyətinin əmək haqqı;
- avadanlıqların amortizasiyası;
- növbətçi heyətin əməyinin ödənişi xərcləri;
- sığorta xərcləri;

512 Avtonəqliyyat təşkilatında gələcək dövrlərin xərclərinin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 242.
- D-t 242 K-t 221;
- D-t 341 K-t 223;
- D-t 223 K-t 341;
- D-t 221 K-t 242;

513 Avtonəqliyyat təşkilatında zərərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 421 K-t 542.
- D-t 542 K-t 421;
- D-t 341 K-t 223;
- D-t 223 K-t 341;
- D-t 341 K-t 801;

514 Avtonəqliyyat təşkilatında xalis mənfəətin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 421 K-t 542.
- D-t 801 K-t 341;
- D-t 341 K-t 223;
- D-t 223 K-t 341;
- D-t 542 K-t 421;

515 Depozit əməliyyatlarının auditinin məqsədi:

- pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;
- depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanılması;
- depozit müqavilələrin zəruri rekvizitlərinin və onların doldurulmasının yoxlanılması;
- depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlılığının qiymətləndirilməsi;
- şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanılması;

516 kommərşiya bankının əlavə kapitalının auditı zamanı aşağıdakı sənədlərdən istifadə olunur:

- yuxarıda sadalananların hamısı
- memorial sənədlər;
- ilkin sənədlər;
- şəxsi hesablardan çıxarışlar;
- mühasibat balansı;

517 kommərşiya bankının nizamnamə kapitalının formalaşdırılması zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir:

- depozit hesabından vəsaitlərin köçürülməsi

- qiymətləndirmə və ya qiymətlilərin verilməsi aktlarının olmaması;
- payın ödənilməsi üçün bank ssudasından istifadə olunması;
- üçüncü şəxslər tərəfindən payın köçürülməsi;
- hesablaşma hesabından vəsaitlərin köçürülməsi;

518 Elektron informasiya və bank elektron xidmətləri sistemi daxil edilməklə idarəetmə və maliyyə informasiya sisteminin təhlilini aparır:

- bankın rəhbərliyi
- daxili auditor;
- müfəttiş;
- xarici auditor;
- maliyyə meneceri;

519 Riskin idarə olunması prosedurunun tətbiqi və səmərəliliyinin və riskin qiymətləndirilməsi üzrə metodologiyanın təhlilini aparır:

- vergi müfəttişi
- müfəttiş;
- daxili auditor;
- xarici auditor;
- maliyyə meneceri;

520 kommərsiya bankında xarici auditin əsas istiqamətlərinə daxil deyildir:

- bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;
- bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;
- mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət;

521 kommərsiya bankında daxili auditin işinin əsas istiqamətlərinə daxil deyildir:

- bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;
- bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;
- mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət

522 kommərsiya bankının daxili auditorunun vəzifələrinə daxil deyildir:

- idarə heyətinin tapşırığı ilə xüsusi tədqiqatın aparılması
- daxili prosedurların hazırlanması və tətbiq olunması;
- material qiymətlilərinin təhlükəsiz saxlanması təmin edilməsi;
- mühasibat informasiyasının yoxlanması;
- maliyyə qiymətlilərinin təhlükəsiz saxlanması təmin edilməsi;

523 kommərsiya bankının daxili nəzarət xidmətinin kompetensiyasına daxildir:

- müştərilərin hesablaşma hesabları üzrə qalıqların əks etdirilməsinin dəqiqliyi və tamlığının yoxlanması.
- ssuda, digər aktivlər üzrə mümkün itgilər üçün ehtiyatların əks etdirilməsinin tamlığının və dəqiqliyinin yoxlanması;
- qoyulmuş məqsədlər üzrə bank rəhbərliyinin və heyətin fəaliyyəti haqqında hesabatın yoxlanması, qiymətləndirilməsi və təqdim olunması;
- kredit, portfel, bazar, faiz risklərinin qiymətləndirilməsi;
- qiymətli kağızlara qoyuluşların dəyərə qiyətləndirilməsi;

524 kommərsiya bankı üzrə hansı informasiya konfidensial hesab olunmur?

- bank və onun filiallarının illik hesabatı

- qiymətli kağızlar portfelinin vəziyyəti haqqında;
- kredit portfelinin vəziyyəti haqqında;
- bank işçisinin əməyinin ödənilməsi səviyyəsi və qaydası;
- audit aparılan filialın maliyyə vəziyyəti haqqında;

525 Kommersiya bankının yoxlanması nəticələri üzrə tərtib olunmuş auditor rəyini mütləq qaydada kim nəzərdən keçirir:

- kommersiya bankının baş mühasibi
- Nazirlər Kabineti;
- Auditor Palatası
- Maliyyə Nazirliyi;
- kredit təşkilatının yuxarı idarəetmə orqanı;

526 Bank və ya digər kredit təşkilatını yoxlayacaq auditoru kim təsdiqləyir:

- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi;
- kredit təşkilatının yuxarı idarəetmə orqanı;
- kommersiya bankının baş mühasibi
- Auditor Palatası;

527 kredit təşkilatının hesabatının auditi aparılır:

- müştərinin arzusu ilə
- yarım ildən bir
- hər ay
- hər il
- təsisçilərin qərarı ilə

528 Mehmanxana kompleksi müəssisəsində təhtə hesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Təhtə hesab məbləğlər» K-t «İstehsalat məsrəfləri»
- D-t «Təhtə hesab məbləğlər» K-t «Bank hesablaşma hesabları»
- D-t «Kassa» K-t «Təhtə hesab məbləğlər»
- D-t «Bank hesablaşma hesabları » K-t «Təhtə hesab məbləğlər»
- D-t «İstehsalat məsrəfləri» K-t « Təhtə hesab məbləğlər »

529 Mehmanxana kompleksi müəssisəsində təhtə hesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t « Təhtə hesab məbləğlər » K-t «İstehsalat məsrəfləri»
- D-t «Təhtə hesab məbləğlər» K-t «Bank hesablaşma hesabları»
- D-t « Təhtə hesab məbləğlər» K-t «Kassa»
- D-t «Bank hesablaşma hesabları » K-t «Təhtə hesab məbləğlər»
- D-t «İstehsalat məsrəfləri» K-t « Təhtə hesab məbləğlər »

530 Mehmanxana kompleksi müəssisəsində D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini

531 Mehmanxana kompleksi müəssisəsinin malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t « Malsatan və podratçılara uzunmüddətli kreditör borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t « Əsas idarə heyətinin qısamüddətli debitor borcları » K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t « Malsatan və podratçılara uzunmüddətli kreditör borcları

532 Mehmanxana kompleksi müəssisəsində D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

533 Mehmanxana kompleksi müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

534 Mehmanxana kompleksi müəssisəsinin audit proqramının səmərəli hazırlanması:

- idarəetmə audit prosedurlarının planlaşdırılmasıdır;
- yalnız daxili auditin planlaşdırılmasıdır;
- eyni zamanda bütün bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
- ayrı-ayrı bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
- yalnız xarici auditin planlaşdırılmasıdır;

535 Digər təşkilatın nizamnamə kapitalına, birgə fəaliyyətə pay üzrə təhvil-təslim sənədləri, edilmiş payın məbləğinin təsdiq edən şəhadətnamə və s. aid edilir:

- mühasibat (maliyyə) hesabatı;
- ilkin uçot sənədlərinə;
- uçot reyestrlərinə;
- sövdələşmə üzrə tərəflərin öhdəliklərini müəyyən edən sənədlərə;
- inventarizasiya üzrə uçot sənədləşdirmə formalarına;

536 Uzun müddətə öz vəsaiti hesabına bütün növ qiymətli kağızların alınmasının yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trast əməliyyatlarının auditini;
- borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditini;
- bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditini;
- qiymətli kağızlarla girov əməliyyatlarının auditini;
- bankın investisiya əməliyyatlarının auditini;

537 kommersiya bankının kassa əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövriyyələrin testləşdirilməsi nəzərdə tutur:

- müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi.
- hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
- pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;
- bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
- fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;

538 Kommersiya bankının kredit əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövrüyyələrin testləşdirilməsi nəzərdə tutur:

- müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi
- hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
- pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;
- bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
- fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;

539 Kommersiya bankında kassa əməliyyatlarının uçotu zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhv sayılır:

- bütün cavab variantları doğrudur.
- əmtəə-material qiymətlilərinin alınmasına limitdən artdıq məbləğin ödənilməsi;
- icmal arayışda və kassa jurnalında baş mühasibin imzasının olması;
- bankın xəzinədarlıq işçiləri tərəfindən kassa jurnalının aparılması;
- bankın mühasibatlığı tərəfindən kassa jurnalının aparılması;

540 Aşağıdakı əsas sənədlərdən hansı Kommersiya bankının kassasından nağd pulun verilməsi üzrə əsas sənəd hesab edilmir?

- ödəmə tapşırığı;
- kassa məxaric orderi;
- pul çeki;
- hesablaşma-ödəmə cədvəli;
- hesablama cədvəli;

541 Kommersiya bankının kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biri?

- nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanması;
- kassa işlərinin təşkilində nöqsanların aşkar olunması;
- həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanması;
- pul saxlanan kassada qiymətlilərin uçotunun və sənədlərin yoxlanması;
- kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzləşdirilməsi;

542 Kommersiya bankının kassa əməliyyatlarının auditinin məqsədi?

- nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanması;
- həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanması;
- nağd pulun saxlanması, əməliyyatların aparılması və uçotu sahəsində qanunvericiliyin gözlənilməsinin yoxlanması;
- pul saxlanan kassada qiymətlilərin uçotunun və sənədlərin yoxlanması;
- kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzləşdirilməsi;

543 Bank vasitəsi ilə əsas müqavilə üzrə kreditörün borcun ödənilməsi üçün borcluya tələbi səciiyələndirən sənəd?

- aksept;
- inkasso üzrə hesablaşmalar;
- akkreditiv;
- ödəmə tapşırığı;
- çek;

544 Ödəmə tapşırıqları ilə hansı əməliyyatlar həyata keçirilir?

- bütün cavab variantları doğrudur;
- kreditlərin və faizlərin ödənilməsi məqsədi ilə pul vəsaitlərinin köçürülməsi;
- bütün səviyyədə büdcəyə və qeyri büdcə fondlarına pul vəsaitlərinin köçürülməsi;
- göndərilmiş mallara görə pul vəsaitlərinin köçürülməsi;
- qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş digər məqsədlərə pul vəsaitlərinin köçürülməsi;

545 Daxili nəzarət xidmətinin mövcudluğu və onun fəaliyyətinin tənzimlənməsi aucitor üçün aşağıdakı təşkilatın auditi zamanı xüsusi əhəmiyyət kəsb edir?

- nəqliyyat təşkilatı;
- sığorta şirkəti;
- kommersiya bankı;
- tikinti təşkilatı;
- ticarət təşkilatı;

546 Fəaliyyətin bir neçə yerdə (filiallarda, əlavə ofislərdə) aparılması hansı bazar riski ilə əlaqədar ola bilər?

- bazar;
- valyuta;
- fidusiar;
- əməliyyat;
- depozit;

547 Hansı bazar riski səhvlərin və ya dələduzluğun (aktivlərin qeyri qanuni mənimsənilməsi) ehtimalı ilə əlaqədarır?

- əməliyyat;
- valyuta;
- fidusiar;
- bazar;
- depozit;

548 Bank bazar riskinin mahiyyəti nədir?

- faiz dərəcələrinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;
- aktivlərin qorunub saxlanmasının təmin olunmaması ilə əlaqədar zərərin yaranması;
- valyuta kurslarının dəyişməsi ilə əlaqədar zərərin yaranması;
- bankın müştərisi və ya tərəfdaşı öz öhdəliklərini tam və müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir;
- investisiyanın bazar qiymətinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;

549 kommersiya bankında depozit əməliyyatlarının həyata keçirilməsi zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir?

- faizlərin rübdə bir dəfədən az köçürülməsi;
- hesablaşma əməliyyatlarının hüquqi şəxsin depozit hesabı vasitəsi ilə aparılması;
- depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlılığının qiymətləndirilməsi;
- bank hesablaşma hesabından istifadə etmədən vəsaitlərin depozit hesaba köçürülməsi və silinməsi;
- depozit müqaviləsi olmadan depozit hesabının açılması;

550 kommersiya bankının depozit əməliyyatlarının auditi hansı məqsədlə aparılır?

- şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanılması;
- pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;
- depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlılığının qiymətləndirilməsi;
- depozit əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanılması;

551 Mehmanxana təsərrüfatında əmtəə-material qiymətlilərinin saxlanması auditinin informasiya mənbəyinə daxil deyildir:

- balans;
- inventar vərəqəsi;
- qaimə;
- hesab-faktura;
- anbar uçotu vərəqəsi;

552 Mehmanxana təsərrüfatının satışdan kənar gəlirlərini yoxlamaq üçün auditor hansı məsələyə diqqət verməlidir:

- əlavə kapitalın tamamlanmasına;
- komməriya xərclərinə;
- xalis mənfəətə;
- balans mənfəətinə;
- ehtiyat kapitalının tamamlanmasına;

553 Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab etmir:

- ötən illərin bölüşdürülməmiş mənfəəti hesabına;
- mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- bütün cavablar doğrudur;
- ehtiyat kapitalının vəsaiti hesabına;
- səhmdarların məqsədli payları hesabına;

554 Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab edir:

- mehmanxana təsərrüfatının debitor borcları hesabına;
- mehmanxana təsərrüfatının material resursları hesabına;
- mehmanxana təsərrüfatının qeyri maddi aktivləri hesabına;
- mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- səhmdarların məqsədli payları, ehtiyat kapitalı vəsaiti hesabına;

555 Mehmanxana təsərrüfatı hesabat ilini zərərlə başa vurduğu halda auditor əmin olmalıdır:

- material xərclərinin əks etdirilməsinin düzgünlüyünə;
- təsisçilər tərəfindən həmin zərərin hansı vəsait hesabına örtülməsi haqqında qərarın mövcudluğuna;
- mehmanxana təsərrüfatı mülkiyyətçilərinin maraqlarının pozulmadığına;
- mehmanxana təsərrüfatının bütün səhmdarlarına dividendlərin ödənilməsinə;
- mehmanxana təsərrüfatının nizamnamə kapitalının həcmində düzgünlüyünə;

556 Mehmanxana təsərrüfatının xalis mənfəətini hansı istiqamətdə istifadə etmək olmaz:

- ötən illərin zərərlərinin örtülməsinə;
- ehtiyat kapitalının tamamlanmasına;
- material ehtiyatlarının və əsas fondların artırılmasına;
- dividendlərin ödənilməsinə;
- əlavə kapitalının artırılmasına;

557 Mehmanxana təsərrüfatının xalis mənfəətindən istifadə olunur:

- vergi və ödəmələr üzrə büdcə və qeyri büdcə fondlarına olan borcların örtülməsinə;
- malsatan və podratçılar üzrə öhdəliklərin ödənilməsinə;
- material ehtiyatlarının və əsas fondların artırılmasına;
- dividendlərin ödənilməsi, ehtiyat kapitalının tamamlanması;
- yeni istehsal binalarının tikilməsinə;

558 komməriya bankının gəlirlərinə daxil edilmir:

- nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;
- pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;
- banka borclunun ölümü və ya sağlamlığının itirilməsi ehtimalı ilə bağlı sığorta müqaviləsi üzrə alınmış sığorta ödəmələri;
- müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;
- qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alış və uçot dəyəri arasında müsbət fərq formasında gəlirlər;

559 Cari hesabat ilinin mənfəətindən avans olaraq istifadə olunması:

- mehmanxana mülkiyyətçilərinin əmlak marağının birbaşa pozulması;
- material ehtiyatlarının artımının səbəbidir;
- ehtiyat kapitalının tamamlanmasının səbəbidir;
- idarə heyətinin optimal qərandır;
- əlavə kapitalın artırılmasının səbəbidir;

560 Mehmanada yaşayış üzrə xidmət göstərilməsindən pul gəliri uçotda nə vaxt tanınır:

- hesabat dövrünün sonunda;
- mehmanxanada yaşaması sənədləşdirilən andan;
- ödəniş aparılan andan;
- kirayənişin tərəfindən yaşadığı təqvim günü başa çatdıqda;
- xidmət faktiki göstərildiyi andan;

561 Mehmana təsərrüfatının yaratdığı müxtəlif fondlar və ehtiyatlardan istifadənin düzgünlüyünün yoxlanması hansı informasiya mənbələrinə əsaslanır:

- bütün cavablar doğrudur;
- təsis sənədləri, uçot siyasəti, təsisçilərin iclasının qərarları;
- vergi siyasətinin, ötən dövrlərin hesabatlarının düzgünlüyü haqqında arayış;
- qeyri maddi aktivlər, icarə müqavilələri, maliyyə siyasəti üzrə qaydalar;
- maliyyə siyasətinin, idarəetmə şurasının sənədləşməsinin düzgünlüyü

562 Mehmana təsərrüfatının yoxlanması prosesində hansı məsələ xüsusi diqqət mərkəzində olmalıdır:

- bütün cavablar doğrudur;
- kirayənişinlərlə hesablaşmaların həyata keçirilməsi zamanı normativ tələblərin gözlənilməsi;
- əlavə xidmətlərin göstərilməsindən gəlirin vergiyə cəlb olunması;
- vergitutma rejiminin gözlənilməsi;
- forma geyimlərinin uçotunun əsaslı olması;

563 Mehmana təsərrüfatının auditi zamanı auditor aşağıdakı məsələyə diqqət verməlidir:

- mehmanxanada yaşayanların sayına;
- mehmanxananın dərəcəsinə;
- yaşayış üzrə xidmətdən gəlirlərin uçotda tanınması;
- idarəetmə heyətinin tərkibinə və ixtisas səviyyəsinə;
- son ildə işə qəbul olunmuş işçilərin sayına;

564 Depozit və əmanət sertifikatı uçotda əks etdirilir:

- bütün cavablar doğrudur
- nominal dəyərlə
- ilk dəyərlə
- bazar dəyəri ilə
- qalıq dəyəri ilə

565 Banka qoyulmuş hansı vəsait depozit sayılır:

- düzgün cavab yoxdur

- pul vəsaitləri
- veksellər
- qiymətli kağızlar
- sertifikatlar

566 Banklarda əsas vəsaitlərin balans dəyərinə hansı xərclər daxil edilir:

- istismar xərcləri
- düzgün cavab yoxdur
- sair xərclər
- amortizasiya ayırmaları
- cari xidmət və təmir xərcləri

567 Auditor şirkəti kommertiya bankına aşağıda qeyd olunan hansı xidməti göstərə bilər:

- bütün cavablar doğrudur;
- bankın perspektivə strateji və taktiki planını işləyib hazırlamaq;
- bankın fəaliyyətini reklam etmək;
- bankı mühasibat uçotunu aparmaq;
- mövcud qanunvericilik məsələləri üzrə məsləhət vermək;

568 kommertiya bankının xərclərinə daxil edilmir:

- özünün istiqrazları, depozit və ya əmanət sertifikatları üzrə xərclər;
- kredit təşkilatının nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə mənfəət məbləği;
- banklararası kreditlər üzrə xərclər;
- şübhəli borclar üzrə ehtiyatların formalaşmasına xərclər;
- müqaviləyə görə bank payı və digər cəlb edilmiş pul vəsaitləri üzrə faizlərə xərclər;

569 Bank işçisinin normativdən artıq ezamiyyə xərcləri silinir:

- xalis mənfəət hesabına;
- gələcək dövrlərin xərclərinə;
- bank xidmətlərinin maya dəyərinə;
- işçinin vəsaiti hesabına;
- ehtiyat kapitalına;

570 kommertiya bankının gəlirlərinə daxil edilmir:

- nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;
- pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;
- müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;
- bankın nizamnamə kapitalının tamamlanması üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə müsbət nəticə;
- qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alış və uçot dəyəri arasında fərq formasında gəlirlər;

571 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının, onların yaranma səbəblərinin müəyyən edilməsi uçotun hansı sahəsinin auditinə aiddir:

- maliyyə nəticələrinin uçotu;
- daxili hesablaşmaların uçotu;
- qeyri maddi aktivlərin uçotu;
- maliyyə qoyuluşlarının uçotu;
- xarici hesablaşmaların uçotu;

572 Notarial xidmətlər üzrə (dövlət yığımı) ödənişlər daxil edilir:

- kapital ehtiyatlarına;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;

- bank xidmətlərinin maya dəyərinə;
- norma daxilində bankın xalis mənfəətinə;
- qeyri satış xərclərinə;

573 Ssuda üzrə mümkün itgi üçün hesablanmış ehtiyat məbləği daxil edilir:

- kapital ehtiyatlarına;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- norma daxilində bankın xalis mənfəətinə;
- bank xidmətlərinin maya dəyərinə;
- qeyri satış xərclərinə;

574 kadrların hazırlanması və yenidən hazırlanması üzrə bankın reklam xərcləri daxil edilir:

- norma daxilində bank xidmətlərinin maya dəyərinə;
- kapital ehtiyatlarına;
- norma daxilində bankın xalis mənfəətinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- qeyri satış xərclərinə;

575 Bankın reklam xərcləri daxil edilir:

- qeyri satış xərclərinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə
- norma daxilində bankın xalis mənfəətinə;
- kapital ehtiyatlarına;
- norma daxilində bank xidmətlərinin maya dəyərinə;

576 Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların balans dəyərinin yenidən hesablanması yolu ilə;

577 Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların balans dəyərinin yenidən hesablanması yolu ilə;

578 Qiymətli kağızlarla girov əməliyyatlarının uçotu zamanı tipik səhvə aid edilir:

- girov götürülmüş qiymətli kağızlar üzrə reyestrin mövcudluğu ;
- yeni girov alınmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- girov alınmış qiymətli kağızların hərəkətinin qeydiyyatı jurnalının aparılmaması;
- borcun ödənilməsi üçün daxil olmuş məbləqlərə görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- geri qaytarılmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;

579 Qiymətli kağızlar üzrə sövdələşmə qiyməti və bilavasitə onların alınması ilə bağlı əlavə xərclər qiymətli kağızların hansı qiymətini formalaşdırır:

- müqavilə;
- balans;
- ədalətli;

- bazar;
- bərpa;

580 Bankın səhmləşdirilməsi ilə bağlı əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar olunan tipik səhvə aiddir:

- əlavə buraxılmış səhmlərin kredit hesabına səhmdarlara satılması;
- qiymətli kağızların əlavə emissiyasının nəticələrinin mətbuatda nəşr etdirilməsi;
- bazar kotirovkası olan üçüncü şəxsdən öz səhminin satın alınması;
- ehtiyat fondu hesabına imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi;
- buraxılmış imtiyazlı səhmlərin miqdarının bankın öhdəliklərinə uyğunluğu;

581 Bank tərəfindən qiymətli kağızların emissiyası prosedurunun auditi qiymətli kağızlar üzrə əməliyyatların auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;
- bankın investisiya əməliyyatlarının auditi;
- borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;
- bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;
- qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

582 Dividendlərin ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;
- bankın investisiya əməliyyatlarının auditi;
- bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;
- borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;
- qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

583 Depozit və əmanət sertifikatları ilə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;
- borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;
- bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;
- bankın investisiya əməliyyatlarının auditi;
- qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

584 kreditörlerin və əmanətçilerin maraqlarına təhlükə yaradan vəziyyətin aşkar olunması baxımından bankın kredit siyasətinin qiymətləndirilməsi:

- auditor yoxlanmasının vəzifəsidir;
- auditor təşkilatının fəaliyyət istiqamətidir;
- kredit təşkilatının fəaliyyət göstərməsinin zəruri şərtidir;
- bankın kredit şöbəsinin fəaliyyətinin əsas məqsədidir;
- auditor yoxlanmasının nəticəsidir;

585 Bankın maliyyə nəticələrinin formalaşmasının auditi imkan verir:

- satışdan kənar fəaliyyətdən maliyyə nəticələrini müəyyən etməyə;
- son maliyyə nəticəsini müəyyən etməyə;
- mənfəətdən artıq verilən vergi məbləğini müəyyən etməyə;
- bankın ümumi gəlirini müəyyən etməyə;
- mənfəətin bölüşdürülməsinin düzgünlüyünü müəyyən etməyə;

586 Bankın vergi tutulan gəlirinin tərkibinə daxil edilmir:

- doğru cavab yoxdur;

- xarici valyuta ilə əməliyyatlar üzrə gəlirlər;
- pul formasında mükafat, maddi yardım;
- mühafizə xidmətinin saxlanması xərcləri;
- bankın səhmdarlarına dividendlərin ödənilməsi;

587 Bankın qiymətli kağızlarla əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar olunan hansı əməliyyat qanun pozuntusuna aiddir:

- qiymətli kağızlar üzrə sənədləşməyə az sayda səlahiyyətli vəzifəli şəxslərin girişinə icazə verilir;
- bankda qiymətli kağızların qəflət inventarizasiyası aparılmır;
- kreditə verilmiş və ya girov qoyulmuş qiymətli kağızlar üzrə ayrıca reyestr tərtib olunur;
- qiymətli kağızların uçotu üzrə analitik hesablar ayda bir dəfədən az olmamaqla sintetik hesablarla üzləşdirilir;
- bankın rəhbərliyi qiymətli kağızlar üzrə yazılışları yoxlayır və düzəlişləri təsdiq edir;

588 Risk qrupları üzrə kreditlərin təsnifləşdirilməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

589 Ssuda üzrə mümkün itgilər üçün ehtiyatların yaradılmasının tamlığının təhlili bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

590 Ümidsiz kreditlərin silinməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

591 Auditor hansı analitik prosedur vasitəsi ilə kommərşiya bankının faiz siyasətini qiymətləndirir:

- kreditlər üzrə faizlərin mühasibatlıqda rəsmiləşdirilməsinə nəzarətin yoxlanması.
- kreditlərin verilməsinə, onların məqsədli istifadəsinə nəzarətin yoxlanması;
- hesablanmış faizlərlə birlikdə kredit məbləqlərinin geri qaytarılmasının yoxlanması;
- bankın kredit portfelinin vəziyyətinin qiymətləndirilməsi;
- kreditlər üzrə köçürmələrə nəzarətin yoxlanması;

592 Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:

- vergitutma dərəcəsi aşağıdır;
- yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;
- bəzi xidmət növlərindən vergi tutulmur;
- əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;
- vahid vergitutma dərəcəsi istifadə olunur;

593 Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi qeyri maddi aktivlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:

- müqavilə qiyməti ilə
- əldə olunma anına cari və ya bazar dəyəri ilə;
- ödənilmiş vergi məbləği daxil edilməklə alışı dəyəri ilə;
- ödənilmiş vergi məbləği daxil edilmədən alışı dəyəri ilə;
- sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;

594 Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi əsas vəsaitlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:

- müqavilə qiyməti ilə
- əldə olunma anına cari və ya bazar dəyəri ilə;
- ödənilmiş vergi məbləği daxil edilmədən alışı dəyəri ilə;
- ödənilmiş vergi məbləği daxil edilməklə alışı dəyəri ilə;
- sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;

595 Auditor göstərilən gəlir növlərindən hansından gəlir vergisinin tutulmasını düzgün qəbul edir:

- sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- müqavilə üzrə komission mükafatı;
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- dəymiş zərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;

596 Sığorta agentləri və brokerləri ilə hesablaşmaların auditi zamanı yoxlanılır:

- maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
- ciddi hesabat blankları, hesablaşma-ödəmə sənədləri;
- xərclərin uçotu hesabları, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
- bağlanmış və ödənilmiş müqavilələr üzrə komission mükafatların hüquqi əsasının və hesablanmasının düzgünlüyü;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;

597 Aşağıda qeyd olunanlardan hansı sığorta şirkətinin xərclərinə daxil edilməməlidir:

- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- yenidən sığortaya köçürülmüş sığorta haqları;
- sığorta ehtiyatlarına köçürmələr;
- birbaşa sığorta üzrə sığorta ödəmələri;
- yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;

598 Sığorta olunanın əsas xərclərinə daxil edilməməlidir:

- yenidən sığortaya köçürülmüş sığorta haqları
- yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;
- sığorta ehtiyatlarına köçürmələr;
- birbaşa sığorta üzrə sığorta ödəmələri;
- sığorta müqaviləsi üzrə sığorta haqları;

599 Sığorta əməliyyatları üçün istifadə olunan alınmış mallar və ya göstərilmiş xidmətlər üzrə vergi məbləği daxil edilir:

- sair əməliyyat gəlirlərinə
- xərclərin uçotu hesabına;
- birbaşa sığorta üzrə sığorta ödəmələrinə;
- sığorta əməliyyatlarından digər gəlirlərə;
- vergi tutulan mənfəətə;

600 Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- yanğından təhlükəsizliyin gözlənilməsi qaydası;
- mehmanxana xidmətinin düzgün təşkili qaydası;
- pul vəsaitinin daşınması qaydası;
- pul vəsaitinin qaytarılması qaydası;
- kassanın texniki təhciz olunması qaydası;

601 Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- kassa intizamının gözlənilməsinə nəzarət;
- nağd pul vəsaitinin saxlanması;
- kassa aparatlarının istehsalı;
- kassa kitabının aparılması qaydasının gözlənilməsi;
- kassanın inventarizasiyası;

602 Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- nağd pul vəsaitinin qəbul olunması qaydası;
- kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;
- mehmanxanada inzibati heyətin sayı;
- nağd pul vəsaitinin xərclənməsi qaydası;

603 Sığorta təşkilatının daxili auditi zamanı tədqiqatın logikası səciyyələndirir:

- auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
- auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;
- auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;
- auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
- auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;

604 Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişik etdikdən sonra elan olunmuş nizamnamə kapitalının yeni həcmi balansda əks etdirilir:

- mərkəzi bankın qərarından sonra.
- sığorta şirkətinin rəhbərliyinin qərarından sonra;
- nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatından sonra;
- nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatına qədər;
- hesabat ilindən sonrakı il;

605 Yoxlama zamanı fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsini, lakin bununla bağlı təsisçilərin iclasının protokolu–nun və həmin dəyişikliyin dövlət qeydiyyatının mövcud olmasını aşkar edən auditorun hərəkəti:

- auditor modifikasiya olunmuş auditor arayışı verməlidir.
- auditor mənfi auditor rəyi verməlidir;
- auditor rəyi verməkdən imtina etməlidir;
- auditor müəyyən iradlarını qeyd etməklə auditor rəyi verməlidir;
- buraxılmış nöqsanların mümkün nəticələri haqqında şirkətin rəhbərliyini məlumatlandırılmalıdır;

606 Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:

- bütün variantlar doğrudur;
- binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;
- inzibati idarəetmə heyətinin əmək haqqı;
- informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;
- xidməti məqsədlə şəxsi avtomobillərdən istifadəyə görə kompensasiya;

607 Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- 205
- 201
- 202
- 203
- 204

608 Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D- t 112 K-t 301;
- D-t 112 K-t 111
- D-t 102 K-t 112;
- D-t 221 K-t 102;

609 Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D- t 112 K-t 301;
- D-t 111 K-t 113;
- D-t 335 K-t 112;
- D-t 221 K-t 335;

610 Mehmanxanada yaşamağa görə xidmətə görə daxil olmuş pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D- t 521 K-t 224;
- D-t 223 K-t 211;
- D-t 221 K-t 521;
- D-t 223 K-t 221;
- D-t 224 K-t 521;

611 Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 211 K-t 601;
- D-t 224 K-t 521;
- D-t 435 K-t 521;
- D-t 611 K-t 221;
- D- t 521 K-t 224;

612 Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-221 K-521;
- D-241 K-801;
- D-601 K-521;
- D-521 K-801;
- D-241 K-521;

613 Mehmanxanada yaşamağa görə alınmış avansdan hesablanmış əDV üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 224 K-t 521;
- D- t 521 K-t 224;
- D-t 225 K-t 543;

- D-t 543 K-t 225;
- D-t 241 K-t 221;

614 Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 341 K-t 543;
- D-t 211 K-t 435;
- D-t 244 K-t 221;
- D-t 543 K-t 211;
- D-t 435 K-t 341;

615 Vergi tutma zamanı nəzərə alınan sığorta xidməti xərclərinə daxil edilir:

- nəqliyyat xərclərinin örtülməsi;
- qabaqlayıcı tədbirlər üzrə ehtiyata ayırmalar və agentlərə komission mükafatı;
- əmtəə-material qiymətlilərinin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;
- əsas vəsaitlərin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;
- sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr

616 Sığorta haqqı məbləği aşağıdakı məsələlər üçün kifayət etməlidir:

- sığorta müddətində gözlənilən iddiaların ödənilməsi, sığorta ehtiyatlarının yaradılması
- lisenziya xərclərinin ödənilməsi;
- tələb və təklif arasında tarazlığın saxlanması;
- sığorta agentlərinin əmək haqqının ödənilməsi;
- ödəmə qabiliyyətli marjın təmin olunması;

617 Sığorta şirkətinin investisiya fəaliyyətindən gəlirlərə aşağıdakı istiqamətlərə yönəldilmiş vəsaitlərdən alınan gəlirlər daxildir:

- şirkətin aktivlərinə
- şirkətin passivlərinə;
- sığorta ehtiyatlarına;
- sığorta fonduna;
- sığortanın dəyərinə;

618 Sığorta ehtiyatları nəyi səciyyələndirir:

- sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğ
- vəsaitin sığorta edən bütöyətə olan borcunun ödənilməsinə yönəldilmiş hissəsi;
- qazanılmış mükafat-bruttonun bir hissəsi;
- qazanılmış mükafat-nettonun bir hissəsi;
- sığortanın ödənilməsinə yönəldilmiş sığorta ödəmələrinin müəyyən hissəsi;

619 Maliyyə resurslarının hansı hissəsi cəlb edilmiş kapital hesab olunur:

- xalis mənfəət
- qazanılmış mükafat-nettonun bir hissəsi;
- sığorta ehtiyatları;
- sığorta fondu;
- aktivlər;

620 Sığorta obyektinə aid edilir:

- sığorta riski
- sığorta məbləği;
- bədbəxt hadisə;
- sığorta hadisəsi;

- sığorta müqaviləsi;

621 Sığorta hadisəsi baş verdiyi halda sığorta edənin sığorta olunana ödədiyi məbləğ adlanır:

- sığorta dəyəri
 sığorta məbləği;
 sığorta tarifi;
 sığorta mükafatı;
 sığorta ödənməsi;

622 Sığorta müqaviləsi ilə müəyyən olunanpul məbləği adlanır:

- sığorta dəyəri
 sığorta məbləği;
 sığorta tarifi;
 sığorta mükafatı;
 sığorta ödənməsi;

623 Sığorta müqaviləsi nə vaxt qüvvəyə minir?

- bütün cavablar doğrudur
 sığorta mükafatının ödənilməsi anından;
 sığorta olunanla sığorta edən arasında müqavilə bağlandıqdan sonra;
 sığorta olunanın yazılı ərizəsi verilən andan;
 sığorta hadisəsi baş verdiyi andan;

624 Müqaviləyə uyğun olaraq sığorta olunanın sığorta xidməti üçün sığorta şirkətinə ödənilən məbləğ necə adlanır:

- sığorta dəyəri
 sığorta tarifi;
 sığorta təminat;
 sığorta ödənmə;
 sığorta mükafatı;

625 Göstərilən gəlir növlərindən hansından əlavə dəyər vergisinin tutulmasını auditor düzgün qəbul edir:

- müqavilə üzrə komission mükafatı
 sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
 dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
 yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
 sığorta şirkətinin əsas fondlarının satışından mənfəət;

626 Auditor göstərilən gəlir növlərindən hansının əlavə dəyər vergisinə gəlb olunmasını tutulmasını düzgün hesab edir:

- müqavilə üzrə komission mükafatı
 əvvəlki illərdə zərəərə silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləq;
 dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
 yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
 sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

627 Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsi aşkar olunduqda auditorun hərəkəti:

- sığortaçıların (müştilərin) maraqlarına təhlükə yaradan hərəkətləri aşkar etməlidir.
 nizamnamədə kapitalın həcmnin dəyişilməsinin dövlət qeydiyyatının mövcudluğunu yoxlamalıdır;
 sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğunu yoxlamalıdır;
 sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılmasını yoxlamalıdır;

- AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüslüyünü yoxlamalıdır;

628 Fəaliyyətdə olan sığorta təşkilatı özünün nizamnamə kapitalının həcmi dəyişmişdir. Auditor ilk növbədə nəyi yoxlamalıdır:

- sığortaçılarən (müşətilərin) maraqlarına təhlükə yaradan hərəkətlərin aşkar olunması.
 sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğu;
 nizamnamə kapitalının həcmi dəyişdirilməsi ilə bağlı təsisçilərin iclasının protokolu-nun mövcudluğu ;
 sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılması;
 AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüslüyü;

629 Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:

- maliyyə nəticələri haqqında hesabat;
 əmək haqqının ödənilməsi cədvəli;
 şəxsi hesablar, bank sənədləri;
 əmrlər, kassa sənədləri;
 baş kitab, jurnal-orderlər;

630 Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:

- kapitalda dəyişikliklər haqqında hesabat;
 pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
 mənfəət və zərər haqqında hesabat;
 mühasibat balansı;
 əmək haqqının ödənilməsi cədvəli;

631 Sığorta olunanla sığorta edən arasında qarşılıqlı münasibəti tənzimləyən sənəd:

- yenidən sığorta müqaviləsi;
 ehtiyat sertifikatı
 sığorta üzrə qaydalar;
 sığorta memorandumu;
 sığorta müqaviləsi;

632 Sığorta təşkilatının xarici audit zamanı tədqiqatın logikası səciyyəyəndir:

- auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;
 auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
 auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
 auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;
 auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;

633 Daxili sığorta audit əlaqədardır:

- istiqrazların emissiyası ilə;
 istiqrazların emissiyası ilə;
 sığorta şirkətinin mühasibat hesabatının təsdiq olunması
 uçot siyasətinin seçilməsi;
 valyuta əməliyyatları ilə;

634 xarici sığorta audit əlaqədardır:

- sığorta təşkilatında material resurslarından istifadənin səmərəliliyinin yoxlanması ilə
 sığorta təşkilatının uçot siyasətinin seçilməsi ilə
 sığorta təşkilatının fəaliyyətinin auditor bölməsi ilə
 sığorta şirkətinin mühasibat hesabatının dürüslüyünün təsdiq olunması ilə;
 sığorta təşkilatının lisenziyalaşdırılmasının bəzi məsələləri ilə;

635 Sığorta təşkilatını yoxlayan auditor hansı məsələyə diqqət verməlidir:

- sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması
- sığorta təşkilatının hər bir risk üzrə yüksək məsuliyyət haqqında tələbin gözlənilməsinin yoxlanması
- sığorta təşkilatında əmtəə-maerial qiymətliləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması

636 Sığorta təşkilatını yoxlayan auditor daha diqqətli olmalıdır:

- sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması
- sığorta təşkilatının aktiv və öhdəliklərinin normati nisbətini gözlənilməsinin yoxlanması;
- sığorta təşkilatında əmtəə-maerial qiymətliləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması

637 Sığorta ödəmələrinin məbləği uçota alınır:

- qeyri satışdan gəlirlərin tərkibində;
- təşkilatın uçot siyasətindən asılı olaraq
- gələcək dövrlərin gəlirlərinin tərkibində;
- fəvqə qəl gəlirlərin tərkibində;
- adi fəaliyyət növlərindən gəlirlərin tərkibində;

638 Sığorta şirkətinin yoxlanmasının əsas məqsədi:

- xüsusi kapitalın həcmi və kifayətliyinin müəyyən edilməsi
- sığorta şirkətinin maliyyə vəziyyətinin və onun fəaliyyətinin perspektivini yoxlamaq;
- uçot və hesabat sahəsində respublika qanunlarının və normativ aktların gözlənilməsi;
- sığorta olunanların (müşətilərin) maraqlarına təhlükə yaradan fəaliyyətin aşkar olunması;
- risklərin, aktiv və passivlərin həcmi müəyyən edilməsi;

639 Sığorta şirkətində bütün vergilərin hesablanması və ödənilməsinin tamlığı aşağıdakı göstəricilərin yoxlanması ilə həyata keçirilir:

- bütün cavablar doğrudur.
- vergi orqanlarına təqdim olunan vergi hesablamalarının tərtib edilməsi;
- vergi məbləğinin hesablanması metodikasının gözlənilməsi;
- vergi məbləğlərinin müəyyən edilməsi;
- hesablanmış vergi məbləğlərinin mühasibat uçotu hesablarında əks etdirilməsi;

640 Sığorta şirkətində qabaqlayıcı tədbirlər üzrə ehtiyatlar necə formalaşır:

- həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.
- qazanılmamış mükafat ehtiyatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;
- hesabat dövründə könüllü əmlak sığortası müqaviləsi üzrə;
- faktiki ödənilmiş komission mükafatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;
- hesabat dövründə sığorta müqaviləsi üzrə sığorta mükafat-bruttodan ayırmalar hesabına;

641 Fiziki şəxsin aldığı hansı sığorta ödəmələri məbləği vergiyə cəlb olunur:

- həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.
- yenidən sığorta üzrə mükafat;
- könüllü əmlak sığortası müqaviləsi üzrə;
- mütləq sığorta üzrə;
- sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr;

642 Sığorta şirkətinin vergilərlə bağlı əməliyyatların yoxlanması zamanı auditor aşağıdakı hesablamının düzgünlüyünə diqqət verməlidir:

- əmlakın könüllü sığortası müqaviləsi məbləği üzrə verginin.
- xarici yenidən sığorta təşkilatının gəlirlərindən vergi məbləğinin;
- fiziki şəxslərin sığorta müqaviləsi üzrə aldıkları gəlirdən vergi məbləğinin;
- sığorta şirkətinin gəlirlərindən vergi və onun məbləğinin hesablanmasının düzgünlüyü;
- mütləq sığorta məbləği üzrə vergi;

643 Sığorta şirkətinin vergiyə cəlb olunan mənfəət məbləğindən çıxılır:

- sığorta və yenidən sığorta əməliyyatlarının aparılmasından gəlirlər;
- sığortaçıya mənsub mükafatlardan daxil olan gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay
- məhsul, mal satışından, göstərilmiş sığorta xidmətindən, yerinə yetirilmiş işlərdən əldə olunmuş gəlirlər;
- sığorta şirkətinin səhmləri və istiqrazlarından gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay;
- qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından alınmış gəlirlər;

644 Sığorta şirkətinin son maliyyə nəticəsi səciyyələndirir:

- sığorta və yenidən sığortanın aparılmasından gəlirlər, qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından daxilolmalar;
- xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;
- sığorta şirkətinin əsas fondlarının satışından mənfəəti, əmlakın icarəyə verilməsindən gəlirləri, kreditör borclarının silinməsindən gəliri;
- sığorta şirkətinin ümumi gəlirləri və digər daxilolmaları;
- pul gəliri, sığorta fəaliyyətindən digər gəlirləri, digər fəaliyyətdən gəlirləri;

645 Aşağıdakı göstəricinin hesablanmasının düzgünlüyünün yoxlanması auditorun işinin mühüm hissəsi hesab olunur:

- qazanılmamış mükafat ehtiyatları;
- xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;
- faktiki ödənilmiş komission mükafat çıxılmaqla sığorta mükafatı-brutto;
- sığorta mükafatı-brutto;
- baza sığorta mükafatı;

646 Sığortalamanın mütləq texniki ehtiyatlarının hesablanmasının əsasını təşkil edir:

- qazanılmamış mükafat ehtiyatları;
- baza sığorta mükafatı;
- faktiki ödənilmiş komission mükafat çıxılmaqla sığorta mükafatı-brutto;
- sığorta mükafatı-brutto;
- xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;

647 Sığorta ehtiyatlarının hesablanmasının düzgünlüyünü yoxlamaq üçün auditor həmin məlumatları hansı mənbələrin məlumatları ilə tutuşdurmalıdır:

- maliyyə risklərinin sığortası üzrə müqavilələr, digər sənədlər;
- ciddi hesabat blankları, hesablaşma-ödəmə sənədləri;
- maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
- xərclərin uçotu hesabları, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;

648 Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:

- müqavilə üzrə komission mükafatı
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- dəymiş zərəre görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- əvvəlki illərdə zərəre silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləq;

649 Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:

- müqavilə üzrə komission mükafatı
- əmlakın icarəyə verilməsindən alınmış gəlirlər;
- dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

650 Sığorta şirkətinin digər pul gəlirinin formalaşmasında əsas yer tutur:

- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər;
- müqavilə üzrə komission mükafatı

651 Sığorta şirkətinin pul gəlirinin formalaşmasında əsas yer tutur:

- müqavilə üzrə komission mükafatı
- sığorta ehtiyatlarına köçürülmüş məbləği;
- sığorta ödəmələri;
- sığorta və yenidən sığorta müqavilələri üzrə sığorta payları;
- əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;

652 Sığorta şirkətinin pul gəlirinə daxil deyildir:

- sığorta ehtiyatlarına köçürülmüş məbləğ
- əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;
- yenidən sığorta müqaviləsi üzrə sığorta payları;
- sığorta müqaviləsi üzrə sığorta payları;
- müqavilə üzrə komission mükafatı;

653 Sığorta şirkəti istehsal, ticarət-vasitəçilik və bank fəaliyyəti ilə məşğul ola bilərmi:

- Vergilər Nazirliyinin icazəsi ilə
- qanunvericiliyə müvafiq mümkündür;
- bəli, əgər müvafiq lisenziya alarsa;
- bəli, əgər nizamnamədə nəzərdə tutulmuşdursa;
- qəti mümkün deyil;

654 Yeni növ sığorta fəaliyyətini həyata keçirilməsi üçün lisenziyanın alınması ilə bağlı xərclər uçota alınır:

- gələcək dövrlərin xərclərin tərkibində
- işin aparılmasına xərclərin tərkibində;
- digər fəaliyyət növlərinə xərclərin tərkibində;
- qeyri maddi aktivlərin tərkibində;
- qeyri satış xərclərinin tərkibində;

655 Sığorta fəaliyyətini həyata keçirmək hüququ üzrə ilk lisenziya uçota alınmalıdır:

- gələcək dövrlərin xərclərin tərkibində
- digər fəaliyyət növlərinə xərclərin tərkibində;
- qeyri maddi aktivlərin tərkibində;
- işin aparılmasına xərclərin tərkibində;
- qeyri satış xərclərinin tərkibində;

656 Sığorta təşkilatının nizamnamə kapitalının ödənilmiş hissəsi səciyyələndirir:

- təsisçilərin və ya səhmdarların nizamnamə kapitalına olan borcları
- nizamnamə kapitalı ilə əlavə kapital arasında fərqi;
- nizamnamə kapitalı ilə ehtiyat kapitalı arasında fərqi;
- balansın passivi və aktivi arasında fərqi;
- təsisçilərə ödənilmiş dividendlərin həcmi;

657 Sığorta təşkilatının digər gəlirlərinin uçotda əks etdirilməsinin tamlığını yoxlamaq üçün auditor hansı mənbədən istifadə edə bilər:

- tələb ərizəsi üzrə qərarın arbitraj məhkəməsi tərəfindən təsdiq olunması.
- sığorta şirkətinin rəhbərliyi və baş mühasiblə söhbət;
- iddialar üzrə yazışmalar;
- «Ümumi mənfəət (zərər) hesabı üzrə sintetik və analitik uçot reyestrləri;
- mühasibat balansı və «Mənfəət və zərər haqqında hesabat»;

658 Mehmanxana kompleksi müəssisəsində debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Emissiya gəliri»;
- «Vergi öhdəlikləri»;
- «Təhtə hesab məbləqləri»;

659 Maliyyə hesabatlarının auditi mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:

- bütün variantlar doğrudur;
- debitor və kreditorlarla hesablaşmaların vəziyyəti haqqında ;
- aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;
- fəaliyyətin maliyyə nəticələri haqqında;
- maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;

660 Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- bütün variantlar doğrudur;
- yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;
- mehmanxana kompleksində ictimai işəyə xərclərinin proqnozunu tərtib etmək;
- mehmanxana kompleksində ictimai işə xərclərinin proqnozunu tərtib etmək;
- mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;

661 Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- bütün variantlar doğrudur;
- mehmanxana kompleksi nin gəlir və xərclərinin yoxlanması;
- mehmanxana kompleksində ictimai işəyə xərclərinin yoxlanması;
- mehmanxana kompleksinin istismarı xərclərinin yoxlanması;
- mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;

662 Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- ümumiyyətlə vergiyə cəlb olunmur ;
- ümumi vergitutma rejimi tətbiq olunur;
- ayrıca vergiyə cəlb olunur;
- aşağı dərəcə ilə vergiyə cəlb olunur;

663 Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləği üzrə hesablanmış əDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 543 K-t 192
- D-t 543 K-t 521
- D-t 245 K-t 241
- D-t 241 K-t 245
- D-t 192 K-t 543

664 Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 443, 543
- D-t 221, 223 K-t 443, 543
- D-t 244, 245 K-t 241, 242
- D-t 241, 242 K-t 244, 245
- D-t 443, 543 K-t 244, 245

665 Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;

666 Mehmanxana kompleksi müəssisəsində real debitor və kreditor borclarının müəyyən olunması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

667 Mehmanxana kompleksi müəssisəsində borcların stilməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

668 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesabaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesabaşmaların düzgünlüyünün yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;

669 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesabaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesabaşmaların düzgünlüyünün yoxlanması;

- işəməzd fəhlələrə əmək haqqının hesablanması uçuotu və ona nəzarətin təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

670 Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:

- bütün variantlar doğrudur;
- informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;
- inzibati idarəetmə heyətinin əmək haqqı;
- binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;
- xidməti məqsədlə şəxsi avtomobillərdən istifadəyə görə kompensasiya;

671 Mehmanxana kompleksi müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir:

- D-t 543 K-t 244
- D-t 341 K-t 801
- D-t 801 K-t 192
- D-t 244 K-t 543
- D-t 801 K-t 341

672 Mehmanxana kompleksi müəssisəsində anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»
- D-t «Inzibati xərclər» K-t «Material ehtiyatları»

673 Mehmanxana kompleksi müəssisəsində artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- D-t «Umumi mənfəət (zərər)» K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «Malsatan və podratçılara kreditor borcları K-t «Umumi mənfəət (zərər)»
- D-t «Kassa» K-t «Material ehtiyatları»

674 Borcların və məqsədli maliyyələşdirmənin uçuotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?

- vergitutmaya qədər mənfəətin hesablanmasında iştirakı əlamətinə görə alınmış kredit və borcların analitik uçuotunun təşkili;
- investisiya aktivinin alınmasına və ya yaradılmasına ilə əlaqədar alınmış kredit və borclar üzrə xərclər onun ilkin dəyərinə daxil edilir;
- kredit və borclar üzrə xərclər vergi xərclərinə daxil edilir;
- təşkilatın cari xərclərinə aid edilən və onun əməliyyat xərcləri olan kredit və borclar üzrə xərclər təşkilatın maliyyə nəticələrinə daxil edilir;
- uçuota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərinə daxil edilir;

675 Borcların və məqsədli maliyyələşdirmənin uçuotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- alınmış kredit və borclar üzrə xərclər maliyyə nəticələrinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçuota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;

676 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablasmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablasmaların düzgünlüyünün yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;

677 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablasmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablasmaların düzgünlüyünün yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;

678 Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- xarici hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

679 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin mədəxil edilməsinin tamlığının və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərdən istifadəsinin təhlil olunması ;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimləmələrin uçotunun auditi;

680 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin saxlanmasının öyrənilməsi auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərdən istifadəsinin təhlil olunması ;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimləmələrin uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;

681 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin inventarizasiyasının tamlığının və keyfiyyətinin yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətlilərdən istifadəsinin təhlil olunması ;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimləmələrin uçotunun auditi;

682 Mehmanxana kompleksi müəssisəsində kreditor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- «Nominal (nizamnamə) kapitalı»;
- «Təhtə hesab məbləqlər»;
- «Qısamüddətli bank kreditləri»;

683 Maliyyə hesabatlarının auditi mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:

- bütün variantlar doğrudur;
- debitor və kreditorlarla hesabləşmaların vəziyyəti haqqında ;
- aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;
- fəaliyyətin maliyyə nəticələri haqqında;
- maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;

684 Mehmanxana kompleksi müəssisəsində hesabat dövründə istifadə olunmamış materialların aşkar edilməsi auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətlilərdən istifadənin təhlil olunması;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

685 Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- bütün variantlar doğrudur;
- yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;
- mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin proqnozunu tərtib etmək;
- mehmanxana kompleksində ictimai iaşə xərclərinin proqnozunu tərtib etmək;
- mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;

686 Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:

- vergitutma dərəcəsi aşağıdır;
- yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;
- bəzi xidmət növlərindən vergi tutulmur;
- əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;
- vahid vergitutma dərəcəsi istifadə olunur;

687 Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- ümumiyyətlə vergiyə cəlb olunmur ;
- ümumi vergitutma rejimi tətbiq olunur;
- ayrıca vergiyə cəlb olunur;
- aşağı dərəcə ilə vergiyə cəlb olunur;

688 Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- mehmanxana kompleksinin istisana xərclərinin yoxlanması;
- mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;
- mehmanxana kompleksinin gəlir və xərclərinin yoxlanması;
- mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin yoxlanması;
- bütün variantlar doğrudur;

689 Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:

- maliyyə nəticələri haqqında hesabat;

- əmək haqqının ödənilməsi cədvəli;
- şəxsi hesablar, bank sənədləri;
- əmrlər, kassa sənədləri;
- baş kitab, jurnal-orderlər;

690 Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:

- kapitalda dəyişikliklər haqqında hesabat;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat;
- mühasibat balansı;
- əmək haqqının ödənilməsi cədvəli;

691 Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- yanğından təhlükəsizliyin gözlənilməsi qaydası;
- mehmanxana xidmətinin düzgün təşkili qaydası;
- pul vəsaitinin daşınması qaydası;
- pul vəsaitinin qaytarılması qaydası;
- kassanın texniki təhciz olunması qaydası;

692 Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- kassa intizamının gözlənilməsinə nəzarət;
- nağd pul vəsaitinin saxlanması;
- kassa aparatlarının istehsalı;
- kassa kitabının aparılması qaydasının gözlənilməsi;
- kassanın inventarizasiyası;

693 Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- nağd pul vəsaitinin qəbul olunması qaydası;
- kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;
- mehmanxanada inzibati heyətin sayı;
- nağd pul vəsaitinin xərclənməsi qaydası;

694 Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- 205
- 203
- 202
- 201
- 204

695 Mehmanxanada yaşamağa görə alınmış avansdan hesablanmış əDV üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 225 K-t 543;
- D-t 241 K-t 221;
- D-t 224 K-t 521;
- D-t 521 K-t 224;
- D-t 543 K-t 225;

696 Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 341 K-t 543;

- D-t 211 K-t 435;
- D-t 244 K-t 221;
- D- t 543 K-t 211;
- D-t 435 K-t 341;

697 Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D-t 102 K-t 112;
- D-t 112 K-t 111
- D- t 112 K-t 301;
- D-t 221 K-t 102;

698 Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 301 K-t 221;
- D-t 335 K-t 112;
- D-t 111 K-t 113;
- D- t 112 K-t 301;
- D-t 221 K-t 335;

699 Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 211 K-t 601;
- D-t 435 K-t 521;
- D-t 224 K-t 521;
- D- t 521 K-t 224;
- D-t 611 K-t 221;

700 Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-221 K-521;
- D-241 K-801;
- D-601 K-521;
- D-521 K-801;
- D-241 K-521;